

**R.Ə.ƏLİYEVƏ, A.Q.HÜSEYNLİ**

## **OPTİKİ ANALİZ METODLARINDAN PRAKTİKUM**

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası «Kimya və kimya texnologiyası» bölməsinin 17 oktyabr 2001-ci il tarixli 7 nömrəli protokolu ilə tədris vəsaiti kimi təsdiq edilmişdir.

**Bakı-2001**

Ə51

Redaktor:

k.e.n., dos. Ə.A.MƏLİKOV

Rəyçilər:

k.e.d., dos. Ə.N.QURBANOV

k.e.d., prof. Ö.M.ƏLİYEV

543

\* 756

272658

Əliyeva R.Ə., Hüseynli A.Q.

Optiki analiz metodlarında praktikum. Bakı: Bakı Universiteti  
nəşriyyatı, 2001.

Praktikum analitik kimya kursu programı əsasında kimya və  
kimya texnologiya fakültələrinin tələbələri üçün tərtib edilmişdir. Praktikumdan həmçinin analitik problemlərlə məşğul olan elmi-tədqiqat  
institutlarında çalışan elmi işçilər, mühəndislər və aspirantlar da istifadə  
edə bilərlər.

Optiki analiz metodlarının nəzəriyyəsi, analiz nəticələrinin met-  
roloji xarakteristikası, təsrübi işlər və cihazların prinsipial sxemləri  
haqqında ətraflı mə'lumat vermişdir.

Ə  $\frac{1804000000 - 24}{M658(07) - 078}$  78 - 2001

Bakı Dövlət Universiteti  
ELMI PUBLİKASYONA

© Bakı Universiteti nəşriyyatı, 2001

## Optiki analiz metodları

Optiki analiz metodlarında analitik siqnalın alınması, analiz olunan maddənin işiqla və ya şüa ilə qarşılıqlı təsiri-nə əsaslanmışdır. Analitik siqnalın intensivliyinin ölçülməsi ilə maddənin miqdarı tapılır.

Maddə dedikdə atom və ya molekul anlaşılır. Buna görə də optiki analiz metodları atom spektral və molekulyar spektral analiz metodlarına bölünürler.

İşıq şüaları elektromaqnit dalğa olaraq maddi hissəciklərdir. Maddi olan hər şey kütləyə malikdir, enerjiyə-də malikdirlər. İşıq şüaları dalğaları və korpuskulyar xassəyə malik olduğu üçün, Eynsteyin tənliyi ilə xarakterizə olunur.

$$E=hy \quad (1)$$

y-tezlik, h-Plank sabitidir

Yuxarıda söylədiyimiz kimi işiq enerjiyə və dalğavari xassəyə malikdir. İşığın dalğa uzunluğu  $10^{-11}$  sm dən  $10^{-5}$  sm uzunluğa malik olan və çox böyük sürətlə yayılan hissəciklərdir. Onun vakuumdakı sürəti  $3 \cdot 10^{10}$  sm/san.-dır.

İşığın xarakterizə edən əsas amillərdən biri də tezlikdir. Tezlik bir saniyədəki rəqslərin sayına deyilir. Herslə ölçülür. Dalğa uzunluğu eyni fazada rəqslər arasındaki ən kiçik məsafəyə deyilir, ölçü vahidi isə sm, mm, nm-dir; 1 nm -  $10^{-9}$  m-dir. Tezliklə dalğa uzunluğu arasında aşağıdakı asılılıq vardır.

$$\lambda y = s/n \quad (2)$$


$\lambda$ -dalga uzunluğu, s-süret, n-şuanın vakuumdaki süretini xarakterize eden əmsaldır.

Tezliyin 1 sm-dəki dalğalarının sayı dalga ədədi ( $\bar{y}$ ) adlanır. Dalga ədədinin vahidi  $1/\text{sm}$ -dir

$$\bar{y} = \frac{I}{\lambda} = \frac{C_n}{\lambda} \quad (3)$$

Elektromaqnit şüalarının müxtəlif növləri məlumudur:  $\gamma$  - şüalar, rentgen şüaları, ultrabənövşəyi, görünən, infrarəmizi, mikrodalgalı və radiotezlikli şüalar.

### Üdulan şüa növləri



## **Elektromaqnit şüalarının maddələrlə qarşılıqlı təsirindən elektron keçidləri**

Elektromaqnit şüalarının maddələrlə qarşılıqlı təsiri nəticəsində atom və molekulda müəyyən dəyişikliklər baş verir. Atom və molekula müəyyən kuantlanmış enerjiyə malikdir. Ən kiçik enerjiyə malik olduğu vəziyyətə atom və molekulun normal vəziyyəti adlanır. Normal vəziyyətdə olan sistemə (atom və molekula) müəyyən enerji verilərsə, onda bu sistem əsas haldan həyəcanlanmış hala keçir. Bu hal atom və molekula üçün xarakterik hal deyildir, bu vəziyyətdə  $10^{-8}$ -  $10^{-3}$  san. Qala bılrlər və sonra yenidən əsas hala keçirlər. Maddə əsas hala qayıtdıqda ududuğunu enerjini istilik və şüa şəklində itirir.

Elektromaqnit şüalarının maddələr ilə qarşılıqlı təsiri nəticəsində aşağıdakı proseslər baş verə bilər: a) şüaların udulması; b) Elektromaqnit şüaların maddədən keçə bilər; v) Elektromaqnit şüalarının emisiyası baş verə bilər.

Hər bir maddənin atom və molekul quruluşundan asılı olaraq elektromaqnit şüalarının udulması da müxtəlif olur. Yəni maddələrin elektromaqnit dalğalarının udulması spesifik bir prosesdir. Hər bir maddənin normal haldan həyəcanlanmış hala keçidi müəyyən bir enerji ilə xarakterizə olunur. Maddə üzərinə işıq şüası düşdükdə o, elə şüaları udur ki, o şüanın enerjisi elektronun kecid enerjisini bərabər olsun, başqa enerjiyə malik şüalar isə maddə tərəfindən udulmadan sərbəst keçirlər. Deməli, maddə yalnız müəyyən enerjili və müəyyən dalğa udulduğuna malik şüaları udurlar. Maddə müəyyən enerji qəbul etdikdə o, həyəcanlanmış hala keçir. Onun enerjisi  $\Delta E$  qədər artır.


$$\Delta E = E_L - E_I = h\nu$$

Maddələrin elektron quruluşları bir-birindən fərqləndiyinə görə  $\Delta E$  enerjisi də bütün maddələr üçün müxtəlifdir.

Atom və molekulada enerji keçidləri bir-birindən fərqlənir.

Atomun udduğu enerji onun əsas haldan həyəcanlanmış hala keçməsi üçün elektronun enerjisinin artmasına sərf edilir. Müxtəlif energetik vəziyyətdə olan elektronların daha yüksək səviyyəyə keçməsi üçün lazım olan enerjinin qiyməti də müxtəlif olur.

Molekulada isə elektron keçidindən başqa daha iki kecid; fırlanma və rəqsi energetik kecidlər mövcuddur. Molekulada atomlar müəyyən rəqsi hərəkətlər olurlar. Bu da atomlar arasında rabitə uzunluğunun və valent bucağının dəfişməsinə səbəb olur. Bu hadisələrin hesabına yaranan enerji keçidi rəqsi enerji keçidi adlanır.



Şəkil 1. Energetik səviyyələrin enerjiləri və onların mümkün keçidləri.

Molekulun müəyyən bir oxu ətrafında fırlanması nəticəsində energetik keçid yaranır. Bu keçidin enerjisi çox kiçik olur. Molekulada bu enerjilərin cəmi aşağıdakı kimi hesablanır.

$$E = E_{elekt.} + E_{fir} + E_{reqs}$$

Buna görə molekul spektri atom spektrindən fərqli olaraq xətti deyil zolaqlı olur.

Spektrlərdə hansı keçidlərin qeyri-mümkünlüyü və hansıların qeyri-intensivliyini əvvəlcədən müəyyənləşdirmək olar.

1. Elektron həyəcanlanaraq yeni orbitala keçidkə onun spini dəyişməməlidir, spinin dəyişməsi ilə baş verən keçid qadağan olunmuş keçid sayılır.

2. Elektron keçidləri o orbitallar arasında mümkündür ki, onların azimumtal kvant ədədləri arasındaki fərq vahid olsun.

3. Əgər keçiddə birdən artıq elektron iştirak edirsə, bu keçidlər qadağan olunmuş keçidlərdir.

4. Elektron keçidinin enerjisi baş kvant ədədi artdıqca sürətlə azalır.

Səviyyələr arasında keçidin baş verməsinə görə elektron spektrlərinin təsnifatına baxaq. Səviyyələrin tipləri öz növbəsində maddənin tərkib və quruluşu ilə müəyyən olunur.

1.  $d^* - d$ ,  $f^* - f$  spektrləri. D və f səviyyələri arasında keçidlər keçid metalların birləşmələrinin rəngli olmasını şərtləndirir. Bu keçidlər qadağan olunmuş keçidlər olduğundan onların intensivliyi az olur.

2.  $\pi^* - \pi$  spektrləri qoşulmuş ikiqat rabitəli molekullarda meydana çıxır. Bu zolaqların intensivliyi geniş hüdudda dəyişir. Əgər boyaların molekullarının rəngli olması bu keçidlə bağlıdır.

3.  $n - \pi^*$  keçidləri bölünməmiş elektron cütlerinə məlik heteroatomlar saxlayan qoşulmuş rabitəli molekullarda meydana çıxır. Bu keçidlər qadağan olunmuş keçidlərdir.

4. Yük keçidi ilə yaranan spektrlər. Rəng bu halda elektronların donor atomdan akseptor atoma keçməsi nəticəsində alınır. Bu keçid nəticəsində alınan maddələrin rəngi intensiv olur.

### **Atom emission alov fotometrik metodu**

Atom emission alov fotometriyası emission spektral analizin bir bölməsi olub, təyin edilən maddə alovaya verildikdə həyəcanlanan hissəciklərin (atom və ya molekulun) şüalanması nəticəsində, işığın intensivliyinin ölçülməsinə əsaslanmışdır. Burada yalnız sərbəst atomların üzərinə düşən şüalardan söhbət gedə bilər.




Atomun həyəcanlanması düşən şüanın enerjisindən asılıdır. Əldə olunan enerji nə qədər çox olarsa o zaman nüvəyə yaxın olan elektronlar, az olarsa isə ancaq valent elektroniarı həyəcanlanacaqdır. Düşən şüanın enerjisi çox böyük olduqda isə (rentgen şüaları) nüvəyə yaxın elektronlar həyəcanlanır. Atom spektroskopiyasında elektronları həyəcanlaşdırmaq üçün tələb olunan enerjini ultrabənövşəyi və görünən şüalardan istifadə etməklə almaq olar.

Atom emission alov fotometriyasında müxtəlif növ alovlardan: asetilen-hava, asetilen-oksiqen, propan-hava, propan-oksiqen, hidrogen-hava və s. istifadə edildiyindən, onların spektrləri həyəcanlandıran mənbə kimi bilinir. Alovun yüksək olmayan temperaturu asan və orta səviyyədə ionlaşan elementləri-qələvi və qələvi torpaq elementlərini, gallium, indium, manqan, kobalt, mis və bir sıra başqa elementləri şüalandırmaq mümkündür. Temperaturu artırmaqla elementlərin sayını da artırmaq olar. Alov müxtəlif görüntülü aşağı temperaturu bir sistemdir.

O, hər zaman bir və ya bir neçə elektron və ionları özündə saxlayır. Çünkü, alovda elektrik keçiriciliyinin olması təcrubi yolla təsdiq edilmişdir. Şəkil 3-də alovun quruluş sxemi verilmişdir.

Alov iki - daxili reduksiyaedici və xarici oksidləşdirici sahələrdən təşkil olunmuşdur. Daxili bölgədə ilk reduksiyanın texniki dissosiyası və oksidləşdiricilərin çatışmamazlığından əmələ gələn CO və H<sub>2</sub> qazlarının nəticəsində, komponentlər qarışığının yanması baş verir. Xarici bölgədə isə bu birləşmələrin tam oksidləşmə reaksiyası gedərək CO<sub>2</sub> və H<sub>2</sub>O birləşmələrini əmələ gətirir. Daxili reduksiyaedici bölgə xarici oksidləşdirici reaksiya bölgəsindən daxili konusla ayrıldığından reaksiyanın oksidləşməsi tam gedir. C<sub>2</sub>-radikalının molekulyar şüalanması nəticəsində reaksiya bölgəsi yaşılmıtlı mavi rəngə boyanır. Bundan başqa bölgədə N<sub>2</sub>, O<sub>2</sub>, CO molekulları da iştirak edirlər. Bu molekulla-



Şəkil 3. Alovun quruluşu: 1-reduksiyaedici bölgə, 2-daxili konus, 3-oksidləşdirici bölgə, 4-xarici konus.

rin şüalanması bütün spektrləri örtdüyündən, daxili reduksiyaedici analitik məqsədlər üçün istifadə edilə bilməz.

Atom emission analizdə analiz olunan maddələri atomlaşdırmaq üçün gərək olan enerji mənbəyə bağlı olaraq bir neçə bölünür. Əgər analizdə alovdan istifadə olunarsa - alov emission, elektrik qövsündən istifadə olunarsa isə atom emission analiz metodu adlanır. Praktikada ən çox alov emission analiz metodundan istifadə edilir. Alov emission analiz metodunda istifadə olunan maddələr məhlul halında olmalıdır. Hava oksidləşdirici kamerasına müəyyən sürətlə verilir. Kamerada məhlul hava ilə birlikdə hər hansı bir keçilmiş maneyə çatır. Bu manedə məhlul çox kiçik damcılara bölünərək yanma kamerasına daxil olub, alovda yanacaq atomlara parçalanırlar. Hər hansı bir maddənin keçməsi üçün aşağıdakı proseslər getməlidir:

1. İlk növbədə maddə alovda desolatlaşmalıdır.
2. Bərk, quru maddələr alınmalıdır
3. Buxar fazasına keçməlidir
4. Sərbəst atomlar alınmalıdır.

Analiz zamanı əlavə proseslər getdiyi üçün götürülmüş maddələrin bir hissəsi itdiyindən, analizi optimallaşdıraraq sabit saxlamaqla prosesi əhatə edən aşağıdakı effektləri nəzərə almaq lazımdır.

1) **Səpələnmə.** Analiz olunan maddənin hamısı damcılara bölündükdən sonra alovaya çatdırılır. Tam səpələnmə analiz olunan məhlulun təbiətindən, onun səthi gətiirməsindən, paylayıcı qazın sürətindən və seçilmiş maniyənin quruluşundan asılıdır. Özlülük və səthi gərilmə analiz olunan məhlulun qatılığından asılıdır. Qatılıq çox olarsa özlülük də çox olar. Səpələnmə üzvi həllədicilərdən istifadə edildikdə yüksək olur.

2) Analiz olunan maddənin alovaya çatdıqdan sonrakı proses desolvatlaşma olayıdır. Bu olay həllədicinin ayrılmasıdır. Analiz zamanı desolvatlaşma, alovun temperatu-

runa, həlliəcinin təbiətinə və damcının alovda qalma müddətinə təsir edir.

Qaz elə bir nisbətdə götürülməlidir ki, alınan temperatur yüksək olsun və məhlulun buxarlanması ani olaraq baş versin; oksidləşdirici qazın verilmə sürətinin az olması zamanı damcıların alovda qalma müddəti böyük olur. Damcının alovda qalma müddəti buxarlanmanın əmələ gəlməsi və sonu olan mərhələlərdir. Buxarin alınmasına desolvatlaşmaya təsir edən faktorlar təsir edirlər. Buxarlanma maddənin təbiətindən və alovun temperaturundan asılıdır. Alov spektral analizində maneçilik əsasən üçdür:

A) buxarin əmələ gəlməsi zamanı bərk maddələrin çətin buxarlanmasından olan maneçilik. Məsələn,  $\text{Ca}^{2+}$  ionunun təyin olunmasında fosforların maneçiliyi onun gözlənilən intensivliyini sox aşağı saldıqından, kalsiumun bir hissəsi buxar halına keçmir. İntensivliyin azalması ilə fosfat ionunun müəyyən qatlığında baş verdiyindən, onun maneçiliyini aradan qaldırmaq üçün sistemə lantan (III) ionu və ya EDTA kompleks əmələgətirici əlavə edilir.

B) Spektarl maneçilik. Analiz olunan maddənin spektrinə uyğun sistemdə iştirak edən başqa maddələrin də eyni spektral xassəyə malik olmasıdır. Məsələn, barium ionunu təyin etdikdə, barium atomunun əsas spektral xətti 5536. Å-ə bərabər olmalıdır. Əgər spektrlər bir-birinin üzərinə düşərsə, baş verən hadisəyə spektral maneçilik deyilir. Bu isə cihazın özü ilə bağlı olan maneçilikdir.

C) İonlaşma maneçiliyi maddələr təyin olunan zaman onların ion hala keçməsidir. Başqa bir ifadə ilə termodinamik tarazılıq şəraitində ionlaşma prosesi alovun plazma-sında mümkündür.



ionlaşma, analiz olunan maddələrin aşağı qatlıqlarında əmələ gəlir. Bunun qarşısını almaq üçün sistemə kalium

elementi daxil etməklə elektronların sayını artırmaq lazımlıdır. Kalium isə ribudium ionuna mane olduğu üçün atomlaşma baş-



verdiyindən, sistemə üçüncü bir maddə-litium əlavə edilir. Litiumun əlavə edilməsi nəticəsində elektronların sayı çoxalır. Yuxarıda anlatıqlarımız maneqçılıkların hamısı alov spektrinin əsasını təşkil edirlər.

Həyəcanlanmada atomların sayı alovun intensivliyini xarakterizə etdiyi üçün Bolsman tənliyi ilə hesablaşmaq olar.

$$N_m^* = N_m \frac{g_u}{B(T)} e^{-E_m/kT} \quad (2)$$

$N_m^*$ - alovda həyəcanlanmış atomların sayı,  $N_m$ - alovda sərbəst atomların sayı,  $g_u$ - alovda həyəcanlanmış atomların statistik ağırlığı,  $B(T)$ - bütün hallar üçün atomların enerjisi,  $k$ -Bolsman sabiti,  $T$ -mütələq temperaturudur.

Atomların buxarlanması dərəcəsi şüaların intensivliyi və həyəcanlanmış atomların sayı ilə düz mütənasibdir.

$$P_T = h y_0 N_m^* A_T \quad (3)$$

$P_T$ -alovda şüaların ümumi güclü və intensivliyi, y-tezlik,  $A_T$ -Eynsteyn sabitidir.

Eynsteyn sabiti həyəcanlanmış atomlarda baş verən keçidlərin bir saniyədəki sayıdır. Daha doğrusu, alovda şüalanın atomların ümumi gücü və ya intensivliyi, hər bir keçid enerjisinin bir saniyədəki keçidlərin sayı hasilinə bərabər olması olayıdır. Alov fotometriyası sadə metod olduğunundan K, Na, Ca, Mg və s. elementləri təyin etmək


üçün geniş tətbiq edilir. Çünkü, bu elementlərin həyəcanlanma enerjiləri çox yüksək olmadığından tez həyəcanlanırlar.

Sabit tərkibə və sabit sürətə malik olan yanıcı qarışqlar malikdirlər. Bu onunla izah edilir ki, çıxan yanıcı qarışığın sürəti alovun hərəkət sürəti ilə bərabər olduqda bir-birinə mane olurlar. Bunun nəticəsində alınan davamlı plazma, metodun təkrarlığını təmin edir. Praktikada çox geniş tətbiq olunan yanıcı qarışqlar və onların alovunun temperaturu cədvəl 1-də göstərilir.

### Cədvəl 1 Müxtəlif alovların orta temperaturu

Yanıcı qarışq	Temperatur, °C	Yanıcı qarışq	Temperatur, °C
Mətbəx qazı-hava	1700-1840	Mətbəx qazı-O <sub>2</sub>	2730
Propan-hava	1925	Asetilen-oksigen	3100-3137
Asetilen-hava	2125-2397	Asetilen-N <sub>2</sub> O	3200
Hidrogen-hava	2000-2045		

Təyin edilən məhlulda maddənin oksidləşdiricilərlə (hava, oksigen) sixışdırılmasından təyin edilən elementlər plazmaya aerezol şəklində verilməsi anından həyəcanlanmış atomun şüalanmasına qədər mürəkkəb proseslər getdiyindən, ayerezolda əmələ gələn maye qaz həllədicinin buxarlanması nəticəsində bərk aerezola (qaza) çevirilir. Sonra isə bərk hissəciklərinin buxarlanması və onun molekulunun desorbsiyası baş verir. Belə halda təyin edilən elementin atomu, oksigen atomları ilə ionlaşırlar. Əmələ gələn metal atomlarını özündə saxlayan radikallar öz növbəsində zolaqlı spektrləri şüalandırı bilirlər. Metalların sərbəst atomlarının həyəcanlanması ola bilsin ki, alovun plazma radikalının və həyəcanlanmış molekulların toqquşmasından və ya mövcud enerji ilə kvantların udulması nəticəsində əmələ gəlsin.



Şəkil 4. Atomun spektral xəttinin şüalanmasının intensivliyi ilə məhlulda elementin qatılığı arasındaki asılılıq.

I-ionlaşmaya təsir edən bölgə  
II-düz mütənasiblik bölgəsi  
III-udulmaya təsir edən bölgə


şüalanmasının intensivliyi ilə məhlulda elementin qatılığı arasındaki asılılıq şəkil 4-də verilmişdir.

Məhlulda təyin edilən elementin orta qatılığında bu asılılıq düz xətt verir. Yüksək qatılıq, plazmayada atomların emissiyasının udulmasına təsir edir. Belə halda spektral xəttin şüalanmasının intensivliyi, məhlulda olan elementin qatılığının kvadrat kökü ilə düz mütənasib olur. Elementin çox aşağı qatılığında və yüksək temperaturda, plazmada atomların ionlaşması prosesi əmələ gəlməyə başlığından, spektral xəttin şüalanmasının intensivliyi qatılığın kvadratı ilə mütənasib olur. Hər iki halda dərəcəli qrafikdə əyilmə baş verir.

Yuxarıda izah etdiyimiz qrafikə başqa faktorlar da təsir etdiyindən alov fotometriyasında müqayisə üçün standart məhlullardan istifadə edirlər.

Analitik praktikada ən geniş yayılmış interferens işıq cihazlarının prinsipal sxemi şəkil 5-də verilmişdir.

Sabit şəraitdə spektral xəttin intensivliyi alovda olan element atomlarının miqdarı və ya analiz edilən məhlulda metal duzlarının qatılıqları ilə mütənasibdir. Lakin alovda gedən proseslərin udulması, ionlaşması və texniki davamlı birləşmələrin əmələ gəlməsi nəticəsində bu asılılıq pozula bilər. Atomun spektral xəttinin



Şəkil 5. Alov fotometriyası cihazlarının prinsipial sxemi.

1-analiz edilən məhlul, 2-püşkürdücü, 3-atıq, 4-reflektor, 5-alov, 6-diafraqma, 7-kondensator, 8-interferen işiq filtiri, 9-linza, 10-qoruyucu şüsha, 11-fotoelement, 12-mikroampermetr, 13-doydurucu blok.

Analiz olunan məhlul (1) hava ilə sorucuya (2) üfürülərək alovda (5) aerezol şöklində verilir. Aerezoldan böyük damcılara stəkanda kondesləşdiridikdən sonra atıq muskulundan (3) kənar edilir. Alovun bütünlükə şüalanması reflektorda sindiqdan sonra diafraqma (6) və kondensatordan (7) keçərək interferen işiq filtirinə (8) gəlir. Buradan çıxan şüalar linzada (9) toplanaraq sel halında qoruyucu şüşədən (10) keçib, fotoelementin katoduna (11) daxil olur. Şüalar gücləndiricidən (12) keçdikdə əmələ gələn elektrik siqnali mikroampermetrlərin göstərəsini dəyişdirir. Mənbə (14) enerjini sabit saxlamaq üçün avtomatik cihazlarla təmin edilmişdir.

Son zamanlar çox kanallı spektrofotometrlərin bilgisayarlarla təmin edilməsi nəticəsində hazırlanmış metodlar, yüksək həsaslığa və secciliyə malikdirlər.

## **Təcrübi hissə**

Emission alov fotometriyası metodunda təcrübə işlərini aparmaq üçün ümumi göstəriş.

Təcrübə işlərinə başlamazdan öncə alov fotometriyası cihazının quruluşu və təhlükəsizlik texnikası qaydaları ilə tanış olmaq, görülən işin metodikası haqqında ətraflı məlumat topladıqdan sonra laboratoriyada olan xüsusi jurnalala imza atmaq lazımdır.

### **Təhlükəsizlik texnikası üçün göstəriş**

A) Təhlükəsizlik texnikası haqqında məlumatı olmayan və jurnalala imza atmayan tələbələr (şəxslər) işə buraxılmırlar.

B) İş zamanı cihazın düzgün işə salıb qapadılmasının öncə hava sonra işə qaz muskulu aşılır. İş bitdikdən sonra işə onun əksinə-öncə qaz, sonra işə hava muskulları qapadılır.

C) Əgər iş zamanı cihaz işləmirsə və ya qaz qoxusu varsa təcili olaraq qazı və gərginliyi qapadılıb, laboratoriyanın havasını dəyişdikdən sonra, cihazı iş qaydasına salmaq lazımdır.

D) Əgər hər hansı bir səbəbdən alov sönərsə, təcili qazın muskulunu qapadıb, 3-5 dəqiqə cihazı yenidən yandırmalı lazımdır.

### **Alov fotometriyası ilə işləmək qaydası**

1. Cihazı ölçmələrdən 30 dəqiqə öncə cərəyanlı mənbəyi ilə birləşdirməli

2. Etalon məhlulları hazırladıqdan sonra yoxlama işlərini almalı

3. Təhlükəsizlik qaydalarını gözləməklə alov lampasını yandırmalı

4. Lazım olan həssaslığı seçdikdən sonra, fotoenerji-nin ölçülən sahəsini müəyyənləşdirməli
5. Etalon və yoxlama işləri üçün olan məhlulları ən azı üç dəfə fotometrləşdirməli
6. Dərəcəli qrafik qurduqdan sonra təyin edilən elementin məlum olmayan miqdarını tapmalı. Məhluları nəticələrin doğru olmasına qədər saxlamalı.
7. Yuxarıda göstərilən qaydalara əməl etməklə işin sonunda cihazı qapatmalı.

242658

### Emission alov fotometriyası metodunda təcrubi işlər

#### İş №1. Dərəcəli qrafik metodu ilə $K^+$ və $Na^+$ məhlulları qarışığında $K^+$ və $Na^+$ ionlarının qatılığının təyini

Emission alov fotometrik analiz metodu məhlulda  $K^+$  və  $Na^+$  ionlarının iştirakında onların miqdarının tez və dəqiq təyininə əsaslanmışdır. Təyin edilən bir elementin nəticəsində başqa bir elementin təsiri emprik yolla aradan qaldırılır. Alovun temperaturu və cihazın konstruksiyası, təyin edilən ionun qatılığına və maneçilik törədən elementlərə böyük təsir edir. Seciciliyin ölçüsünü birbaşa verən cihazlar üçün maneçilik törədən elementin iştirakı ilə təyin edilən elementin miqdarını spesifik faktorlardan istifadə etməklə qəbul edilmişdir. Spesifik faktor-maneçilik törədən ionun miqdarının təyin olunan ion miqdardından neçə dəfə çox olmasına baxmayaraq yalnız təyin edilən ionun 5 mkg/ml qatılığında siqnal vermiş olsun.

İnferensiyon işıq filtirlü cihazlarda eyni məhlulda  $K$  və  $Na$  elementlərini təyin etmək üçün, spesifikasi faktorundan istifadə edilməsi cədvəl 2-də verilmişdir.

Bakı Dövlət Universiteti  
ELMİ KİTABXANA

**İnferensiyon filtirli fotometrlə Na və K elementlərinin təyinində spesiflik faktoru.**  
**(alov işıqlandırıcı qazı-hava)**

Təyin edilən element	Spesiflik faktoru iştirakında			
	Na	K	Ca	Li
Natrium	-	200-7800	15-600	1900-3000
Kalium	500	-	17000	17000

Kaliumu təyin etmək üçün ən çox 766,5 və 769,9 nm, natriumu isə 589,0 və 589,9 nm uzunluqlu intensiv rezonans xətlərindən istifadə edirlər.

**Reaktivlər.** NaCl-in 500 və 100 mkq/ml qatılıqlı standart məhlulları.

KCl-in 5,00 və 100 mkq/ml qatılıqlı standart məhlulları

**Analizin aparılması.** Analizə hazırlıq üçün cihaz işə salınır. Cihazın iş üslubu: havanın təzyiqi 0,4-0,8 atm. Qazın təzyiqi alovun daxili konusunun ölçüsü ilə təyin edilir. 50-100 ml-lik 5 ölçü kolbalarında  $\text{Na}^+$  və  $\text{K}^+$  ionlarının etalon məhlulları hazırlanır. Seçilmiş sahədə  $\text{Na}^+$  və  $\text{K}^+$  ionlarının qatılıqlarının ölçülülməsi etalon məhlullara nəzərən fərqli olması (10-15 və ya 2,5-10 mkq/ml), istifadə edilən emission alov fotometriyası cihazının markasına bağlıdır.

50-100 ml-lik ölçü kolbasına təyin olunan məhluldan alikrot hissə töküb, qarışdırmaqla eizgiyə kimi distillə suyu ilə durulaşdırılır. Öncə bir element üçün etalon və təyin edilən məhlul fotometrləşdirilir. Alınan nəticələr laboratoriya dəftərinə yazılıqdan sonra intensivliklə qatılıq arasında dərəcəli qrafik qurulur. Əgər dərəcəli qrafik yaxşı alınırsa, ikinci element üçün də ölçmələr aparılır. Dərəcəli qrafikdən istifadə etməklə verilmiş məhlulda  $\text{Na}^+$  və  $\text{K}^+$  ionlarının məlum olmayan qatılıqları tapılır.

## Laboratoriya dəftərinin yazılmama qaydası

1. İşin adı.
2. İşin yazılıması.
3. Etalon məhluların hazırlanması.
4. Cihazın iş prinsipi: hava və qazın təzyiqi, ölçmə sahəsi.
5. Fotometrləşən məhlulların nəticələri (cədvəl şəklində)

Etalon məhluların nömrəsi	Fotocərəyanın kəmiyyəti, mA		
	K	Na	Ca

6. Qrafiki və hesablama metodları ilə təyinatın nəticələri

**İş №2.** Əlavə etmə metodu ilə içməli suda  $K^+$  və  $Na^+$  təyini

Analiz edilən maddənin və maneçilik törədən ionların kimyəvi tərkibinə görə təyinatda xətalar ola bilər. İçməli sularda olan kation və anionlar çox mürəkkəb tərkibə malik olduqlarından, bir çox hallarda həmin tərkibin aradan qaldırılması üçün, əlavə etmə metodundan istifadə etmək lazımlıdır. Əlavə etmə metodunu tətbiq etdikdə fotocərəyanla təyin edilən elementin qatılığı arasındaki asılılıq çox inamlı olur.

**Reaktivlər.** 100 mkq/ml qatılıqlı  $K^+$  ionu məhlulu  
500 mkq/ml qatılıqlı  $Na^+$  ionu məhlulu

**Analizin aparılması.** Analizə hazırlıq üçün cihaz işə salınır. Fotometrik iş üslubu: havanın təzyiqi 0,6-0,8 atm. Qazın təzyiqi isə alovun daxili konusunun yüksəkliyi ilə müəyyən edilir.  $K^+$  və  $Na^+$  ionlarının etalon məhlullarında kətə qatılıqları ilə qalvonometrin göstəricisi arasındaki xətti asılılıq yoxlanılır. Bunun üçün 50-100 ml-lik 5 ölçü kolbalarına 2.5; 5.0; 10.0; 15.0; 20.0 mkq/ml  $Na^+$  ionu və 2.5; 4.0; 6.0; 8.0; 10.0 mkq/ml  $K^+$  ionun etalon məhlullarından əlavə edib, qarışdırmaqla distillə suyu ilə eizgiyə kimi durulaşdırılır. Seçilmiş sahədə etalon məhlular fotometrləşdirilir. Alınan nəticələr laboratoriya dəftərinə yazılıqdan sonra intensivliklə qatılılıq arasında dərəcəli qrafik qurulur. Dərəcəli qrafikin xətti asılılığı dəqiq alınarsa suyun analizini aparmaq olar.

Əlavə etmək metodu üçün  $K^+$  və  $Na^+$  ionlarının etalon məhlulları hazırlanır: 50-100 ml-lik üç ölçü kolbalarına eyni nümunədən içməli su, başqa üç ölçü kolbalarına isə qatılığı məlum olan  $K^+$  və  $Na^+$  ionlarını əlavə etdikdən sonra qarışdırmaqla distillə suyu ilə eizgiyə kimi durulaşdırılır (cədvəl 3). Dərəcəli qrafik şəraitində məhlullar fotometrləşdirilir. Milliampermetrin «0» vəziyyəti distillə suyu ilə müəyyən edilir. Analizi 2-3 dəfə təkrar edib orta nəticə çıxarılır. İcməli suda  $K^+$  və  $Na^+$  ionlarının qatılıqları qrafiki metodla təyin edilir.

Laboratoriya dəftərinin yazılmış qaydası 2 sayılı işdə verilmişdir.

**Cədvəl 3**  
**İcməli suda  $K^+$  və  $Na^+$  ionlarını təyin etmək üçün etalon məhlullarının tərkibi**

Etalon məhluların nömrəsi	$Na^+$ və $K^+$ -un əlavə edilməsi, mkq/ml		
	Məhlul 1	Məhlul 2	Məhlul 3
Na	-	5.0	10.0
K	-	2.5	5.0

### **İş №3. Standart əlavə etmə metodu ilə $\text{Ca}^{2+}$ ionunun təyini**

Sərbəst Ca atomu alovun aşağı temperaturunda (ışıqlandırıcı qaz-hava) mövcud olmadığından 0,1 mkq/ml  $\text{Ca}^{2+}$  ionunun təyini 622 nm-də davamlı olan intensiv molekulyar  $\text{CaOH}$  radikalının termini şüalanmasından gözlnilir.  $\text{Na}^+$  ionu iştirak etdikdə  $\text{CaOH}$  sahəsinin şüalanması, natriumun 589.0 və 589.6 nm rezonans dubletində şüalanması ilə udularaq,  $\text{Ca}^{2+}$  ionunun analitik siqnalına təsir etdiyindən analizin nəticələrini artırır. İnterferensiyon işıq filtirləri ilə təmin olunan alov fotometrləri Na-a nəzərən Ca üçün (15-600) aşağı spesifik faktoruna malikdirlər. Bundan başqa  $\text{CaOH}$  radikalının emissiyası, nümunənin kimyəvi tərkibindən asılı olduğundan Al (III), Ti (IV), Zr (IV) və fosfat ionları iştirak etdikdə, şüalanma ani azalır.

Analizdə təyin edilən ionun məlum olmayan qatılığı əlavə etmə metodu vasitəsiylə təyin edilir. Başqa sözlə analiz olunan məhlulun alikvot hissəsinə təyin olunan elementin məlum miqdarının əlavə edilməsi nəticəsində, bərabər həcmidə olan məhlullar seriyasının analitik siqnalının ölçülülməsini xarakterizə edir. Nümunə üçün götürülmüş ilk məhlular seriyasına təyin edilən ionun məlum miqdarı əlavə edilmir. Hazırlanmış bütün məhluları qarışdırmaqla cizgiyə kimi distillə suyu ilə durulaşdırılır. Əlavə etmənin miqdarı, analitik siqnalın seriyalarda əldə edilən rəqəmlərdən iki dəfə çox olmasına görə müəyyən edilir. Əgər məhlullar seriyası iki nümunədə fotometrləşibsa, o zaman analizin nəticələri aşağıdakı formul ilə hesablanıla bilər.

$$C_x = C_1 I_x / (I_{x+1} - I_x) \quad (4)$$

$C_x$ -nümunəyə əlavə etmədən  $\text{Ca}^{2+}$  ionunun qatılığı, mkq/ml

$C_1$ -nümunəyə əlavə etdikdən sonra  $\text{Ca}^{2+}$  ionunun qatılığı,  $\text{mkq}/\text{ml}$

$I_x$ - nümunəyə əlavə etmədən mikroampermetrin göstəricisi

$I_{x+1}$ - nümunəyə əlavə etdikdən sonra mikroampermetrin göstəricisi

$\text{Ca}^{2+}$  ionunun məlum olmayan qatılığını, əlavə etmə metodundan istifadə etmədikdə, qrafiki üsulla təyin etmək olar. Bunun üçün mikroampermetrin göstəriciləri ilə nümunəyə əlavə edilən qatılıq arasında qrafik qurulduqdan sonra  $C_x$  kəmiyyəti təyin edilir.

**Reaktivlər.** 100  $\text{mkq}/\text{ml}$  qatılıqlı  $\text{Ca}^{2+}$  ionu məhlul həzırlamaq üçün 0,0250 qr  $\text{CaCO}_3$  duzundan nümunə çəkib 100 ml-lik ölçü kolbasında 10 ml 2 M  $\text{HCl}$  turşusunda həll etdikdən sonra, qarşdırmaqla cizgiyə kiim distillə suyu ilə durulaşdırılır.

**Analizin aparılması.** Analiz olunan içməli suyu distillə suyu ilə elə durulaşdırmaq lazımdır ki,  $\text{Ca}^{2+}$  ionunun miqdarı 10  $\text{mkq}/\text{ml}$  olsun. Sonra üç ədəd 100 ml-lik ölçü kolblarında 10 ml durulaşdırılmış analiz edilən məhluldan əlavə edib (10  $\text{mkq}/\text{ml}$ ), ikinci (10 ml) və üçüncü (20 ml) kolbalarda  $\text{Ca}^{2+}$  ionu tökərək qarışdırmaqla distillə suyu ilə cizgiyə kimi durulaşdırılır. Analiz olunan məhlullar fotometrləşdirildikdən sonra, onun nəticələri laboratoriya dəftərində cədvəl 4-də verilmiş şəkildə yazılır.

#### Cədvəl 4

#### **İcməli suda kalsiumun miqdarının təyini**

Məhlullar	Analiz olunan məhlulların durulaşdıqdan sonrakı hacmi, ml	Əlavə edilən məhlulun hacmi, ml	Nümunədə əlavə etmənin qatılığı, $\text{mkq}/\text{ml}$	MkA
1	10.00	-	-	
2	10.00	10.00	10.00	
3	10.00	20.00	20.00	

C<sub>x</sub> məlum olmayan qatılığı və ya hesablama metodları ilə təyin ediləcək içməli suda Ca<sup>2+</sup> ionunun miqdarnı aşağıdakı formulla hesablaşmaq olar:

$$C = S_x V_m n / M_p \quad (5)$$

V<sub>m</sub>- ölçü kolbasının həcmi, V<sub>p</sub>-su durulaşdıqdan sonra analiz olunan suyun alikrot hissəsi, n-içməli suyun durulasma dərəcəsi.

**İş №4.** Dərəcəli qrafik metod ilə məhlulda Ca, K və Na miqdarının təyini.

Spektral sahədə Na-589.0 və 589.6, K-766.0 və 769.0, Ca-422.7 və 622.0 na də təyin edilir.

**Reaktivlər.** 500 mkq/kl K<sup>+</sup> ionunun standart məhlulu  
100 mkq/ml Na<sup>+</sup> ionunun standart məhlulu  
500 mkq/ml Ca<sup>2+</sup> ionunun standart məhlulu

**Analizin aparılması.** Analizə hazırlıq üçün cihaz 30 dəqiqə əvvəl işə salınır. Fotometrin iş üslubu: havanın təzyiqi 0,6-0,8 atm. Qazın təzyiqi alovun daxili konusunun yüksəkliyi ilə təyin edilir (yükseklik=1sm). 50-100 ml-lik 5 ölçü kolbalarında K<sup>+</sup>, Na<sup>+</sup> və Ca<sup>2+</sup> ionlarının (10-100 mkq/ml) etalon məhlulları hazırlanır. Tədqiq olunan məhluldan alikvot hissə alıb 50-100 ml-lik ölçü kolbalarında qarışdırmaqla distillə suyu ilə cizgiyə kimi durulasdırılır. Etalon məhlullarda öncə Na<sup>+</sup> ionu, sonra K<sup>+</sup> ionu, daha sonra Ca<sup>2+</sup> ionu təyin edilir və analizin nəticələri laboratoriya dəftərinə yazılaraq dərəcəli qrafik qurlur. Dərəcəli qrafikdən istifadə etməklə, məhlulda qatılığı məlum olmayan Na<sup>+</sup>, K<sup>+</sup> və Ca<sup>2+</sup> ionlarının miqdaları tapılır. Laboratoriya dəftərinin yazılıması 1 sayılı işdə verilmişdir.

## Atom-absorbsion spektroskopiyası

Atom-absorbsion spektroskopik metod alov spektroskopik metodlarda içərisində ən geniş yayılmış metoddur. Diğer alov-spektroskopik metodlarda olduğu kimi, bu metodda da təyin edilən maddə alovda atom halına salınır və işıq udmaya əsasən vəsfi və miqdari təyinat aparılır. Alovda atomların həyəcənlanması düşən elektromaqnit şüaları hesabına baş verir:

$$A = E_{av} l \cdot C_{at}$$


$E_{av}$  - sərbəst atomların işıq udma əmsalı,

$C_{at}$  - atomların qatılığı

Atom-absorbsion spektroskopiyada maddə miqdarı təqib olunan elementin sərbəst atomlarının udma spektri əsasında tapılır.

Bu metodda da maddə alovaya çatdırılır və orada spektri əsasında tapılır.

Bu metodda da maddə alovaya çatdırılır və orada atomlaşdırılaraq, həyəcənlandırılır. Bu metodda istifadə olunan cihazların ümumi sxemi aşağıdakı kimi göstərmək olar:




Şəkil 6. Atom-absorbsion spektro fotometrinin prinsipial sxemi

Atom-absorbsion spektroskopiyada alov şüa mənbəyi şüalandırılır. Şüa mənbəyindən çıxan şüalar polixromatik olur. Monoxramator vasitəsilə monoxramatik hala salınır. Fotodedektorun köməyi ilə elektrik enerjisine çevrilir və qavlovonmetrdə qeyd edilir. qalvonometrdə və ya atomun işiq udması, ya da ondan keçən işiq ölçülür.

Atom-absorbsion metodda küvet rolunu alovun özü oynayır. Metodun həssaslığı alovun udduğu dalğa uzunluğundan asılıdır. Atom-absorbsion metod üçün xüsusi quruluşlu qaz lampalarından istifadə olunur, bu lampalar böyük məsafəli şüa udma sahəsi yaradırlar.

Atom-absorbsiyada maddənin alovda qoşa vaxtı az olduğu üçün atomlaşma tap getmir. Bunun qarşısını almaq üçün alovun yerinə qrafit peçlərdən istifadə edilir. Peçin quruluşu aşağıdakı kimidir.



1 - işiq mənbəyi  
2 - küvetə maddəni sprisilə tökmək üçün deşik  
3 - sabit cərəyan mənbəyi

Peç Livovo tərəfindən icad olunmuşdur. Peçin aşağıdakı üstünlükləri vardır:


1. Maddə peçdə tam atomlaşana qədər qala bilər
2. Peçə çox az miqdardan maddə daxil edib, təyin etmək olar.
3. Maddənin oksidləşməsi baş verdikdə, qrafit onu reduksiya edir.



4. Daha geniş dalğa uzunluqlarında ölçmə mümkündür.

5. Alovda müəyyən dalğa uzunlığında havanın oksigeni də işiq udur. Qrafitdən istifadə rolunması bunun qarşısını alır. Hər bir atom özünə xarakterik olan və enerjisi elektron keçidinin enerjisini bərabər olan şüaları udur. Atom-absorbsion analiz metodlarının spektr xətləri əsasən rezonans xətlərdən ibarətdir. rezonans spektr xətləri - birinci həyəcanlanma halından elektronun əsas səviyyəyə keçidi zamanı alınan xətlərdir. Atom absorbsion xətlər çox nazikdir və hər bir element üçün xarakterikdir. Bu əlamətə görə atom absorbsion analiz yüksək seçiciliyə malikdir.

Atom spektrləri bir-birindən  $0,01 \text{ Å}^0$  fərqlənən çox nazik maddənin udduğu şuanın eni spektrin enindən nazik olmalıdır. Yəni atomun üzərinə düşən şüarın eni  $0,01\text{Å}^0$ -dən kiçik olmalıdır. Bu tələbatı ödəmək üçün monoxramatorlardan istifadə edilir. Lakin ən bahalı monoxramatorlar belə şüarın monoxramatikliyini aşağı sala bilmir. Elə şüa mənbəyi seçmək lazımdır ki, bu tələbatı ödəsin. Məsələn: natriumu  $589,6 \text{ nm}$  dalğa uzunlığında təyin etmək üçün şüa mənbəyi kimi sodium lampasından istifadə edilir. Deməli, hər atomun üzərinə özünün şüalandırğı şüani salmaq lazımdır. Bunun üçün şüa mənbəyi kimi içiböş katod lampalarından istifadə edilir.



Burada anod volfram metali və ya qrafitdən hazırlanır. Katod isə təyin olunan elementdən və ya həmin elementlərlə örtülmüş silindirdən ibarət olur. Elektrodlar və sütunu təzyiqdə orqan qazı ilə doldurulur.

Gərginliyin müəyyən qiymətində balondakı orqan ionlaşaraq, katodu bombardman edir. Nəticədə kationlar katodun səthindən ayrılaraq atom buludu əmələ gətirir. Bu yolla əmələ gələn atomlar qismən hövəcanlanır və xarakteristik şüalar buraxırlar.

Atom-absorbsion spektrometriyada qarşıya çıxan problemlərdən biri alovda hövəcanlanmış halda olan atomların emissiyaya malik olmasıdır. Əgər bu emissiya aradan aradan asılı olaraq yaranmış fon Ber qanununa təbəciliyə mane olur. Bu maneçiliyi aradan qaldırmaq üçün elektron və ya mexaniki modulyatordan istifadə edilir.

Elektron modulyatordan istifadə edildikdə açıq katodlu lampa ardıcıl olaraq yanır-sönür. Mexaniki modulyatorda göstərilən effekti əldə etmək üçün fırlanan cərəyan kəsici dən istifadə edilir.

Atom-absorbsion analizdə yol verilən xəta 1-2% olur.

### **Atom absorbsion analiz metodunda təcrübi işlər**

#### **İş №1. Misin məhlulda təyini.**

Metod mis atömunun propan-butan-hava alovunda katoddan çıxmış lampanın  $324.7 \text{ nm}$  ( $4^2S_{1/2}-4^2P_{3/2}^0$ ) spektral xəttinin rezonans şüalanmasına əsaslanmışdır.

**Reaktivlər.** 1 mg/ml qatılıqlı  $Cu^{2+}$  ionunun standart məhlulunu hazırlamaq üçün 500 ml-lik ölçü kolbasında 1,965 qr k.t.  $CuSO_4 \cdot 5 H_2O$  duzundan nümunə çəkib, 10 ml 1:4 nisbətində  $H_2SO_4$  turşusunda həll etdikdən sonra distillə suyu ilə cizgiyə kimi durulaşdırılır. 0,1 mg/ml  $Cu^{2+}$  ionunun işçi məhlulunu hazırlamaq üçün 100 ml-lik ölçü kolbasına 10 ml standart məhluldan tökərək qarışdırmaqla distillə suyu ilə cizgiyə kimi durulaşdırılır.

Etalon məhlulları hazırlamaq üçün 1,2,4 və 8 mkq/ml olan dörd məhlul hazırlanır. Bunun üçün 100 ml-lik dörd ölçü kolbalarında 1,00; 2,00; 4,00 və 8,00 ml işçi məhluldan töküb, qarışdırmaqla distillə suyu ilə cizgiyə kimi durulaşdırılır.

**Analizin aparılması.** Dərəcəli qrafiki qurmaq üçün cihaz işə salındıqdan sonra, lampani işçi vəziyyətdə qoyaraq 15-20 dəqiqə gözlənilir. Lampanın cərəyanı təlimatda olduğu kimi saxlanılır. Monoxromaturun yarığını mis xətti üçün 324,7 nm, göstərgənin göstəricisini 100, buraxılmanı (T) «0» rəqəmlərinə gətirilir. Yarığın uzunluğu 0,1 mm-dən çox olmalıdır. Rotarda havanın sürətini bir saatda 480 litr qoyduqdan sonra propan-butan-hava qarışığının verilməsiylə alov yandırılır. Püskürdücünün işlənməsi və alovun sabit olması yoxlanılır. Alovun daxili konusu minimum yüksəklilikdə (1 sm) yaşıl-mavi rəngdə olmalıdır. Cihazın «0» udulması distillə suyun alovə püskürməsiylə aparılır. Sonra ilə sira isə standart məhlullar fotometrləşdirilir. Hər standart məhlul fotometrləşdikdən sonra distillə suyu ilə cihazın «0» udulması yoxlanılır. Alınmış rəqəmləri laboratoriya dəftərinə yazdıqdan sonra absorbsiya ilə qatılıq arasında dərəcəli qrafik qurulur.

**Məhlulda misin miqdarının təyini.** Analiz edilən məhlul 100 ml-lik ölçü kolbasında qarışdırmaqla cizgiyə kimi distillə suyu ilə durulaşdırılır. Analiz olunan məhlul cihazın «0» udulması ən azı 5 dəfə distillə suyu ilə yoxlandıqdan sonra, dərəcəli qrafik şəraitində fotometrləşdirilir. 100 ml məhlulda  $Cu^{2+}$  ionunun miqdarı dərəcəli qrafikə görə tapılaraq, metodun təkrarlığı və nisbi standart kənara çıxma xətalarını hesablamlaqla laboratoriya dəftərində qeydə alınır.

### **İş №2. Qurğuşunun məhlulda təyini.**

Metod qurğuşun atomunun propan-butan-hava avlunda katoddan çıxmış lampanın 283.3 nm ( $6^3P_0$ - $7^3P_1$ ) spektral xəttinin rezonans şüalanmasına əsaslanmışdır.

**Reaktivlər.** 1 mq/ml qatlıqli  $Pb^{2+}$  ionun standart məhlulunu hazırlamaq üçün bir litrlik ölçü kolbasında 1,599 qr k.t.  $Pb(NO_3)_2$  duzundan nümunə çəkib 1 ml qatı  $HNO_3$  turşusu əlavə etməklə, distillə suyunda həll edib, qarışdırmaqla cizgiyə kimi durulaşdırılır.

0,1 mq/ml qatlıqli  $Pb^{2+}$  ionunun işçi məhlulunu hazırlamaq üçün 100 ml-lik ölçü kolbasına 10 ml standart məhluldan töküb, qarışdırmaqla distillə suyu ilə cizgiyə kimi durulaşdırılır.

Etalon məhlulları hazırlamaq üçün 1200 ml-lik 5 ölçü kolbalarında 5.00; 10.00; 15.00; 20.00 və 25.00 ml işçi məhlulundan töküb, qarışdırmaqla cizgiyə kimi distillə suyu ilə durulaşdırılır.

**Analizin aparılması.** Dərəcəli qrafikin qurulması hazırlanmış etalon məhlulların 1 sayılı işdə göstərdiyi şəraitdə fotometrləşdirilir.

**Məhlulda qurğuşumun təyini.** Analiz üçün verilmiş məhlul 100 ml-lik ölçü kolbasında qarışdırmaqla distillə suyu ilə cizgiyə kimi durulaşdırılır. Analiz edilən məhlul ci-hazın «0» udulmasını ən azı 5 dəfə distillə suyu ilə yoxlaşdırıqdan sonra dərəcəli qrafik şəraitində fotometrləşdirilir. 100 ml məhlulda qurğuşumun miqdarı tapılaraq inamlı sərhəd və nisbi standart kənara çıxmanın xətaları hesablanır. Bütün nəticələr laboratoriya dəftərində cədvəl 3-də verilmiş formada yazılır.

### **Molekulyar absorbsion analiz metodu**

190-800 nm dalğa uzunluğunda xarici valent elektronlarının elektron keçidləri zamanı alınan analitik siqnalın tədqiqini molekulyar absorbsion spektroskopiyası vasitəsilə müşahidə edilir. Molekulyar absorbsion spektral metodlar praktiki və nəzəri məsələləri həll etmək üçün, analitik kimyada böyük rol oynayır.

### **Fotometrik analiz**

Fotometrik analiz verilmiş qarışqda təyin edilən komponentin və ya maddənin optiki bölgədə elektromaqnit şüalarının udulması ilə təyininə əsaslanmışdır. Reaksiya məhsulunun miqdarı işıq udmanı ölçməklə təyin edilir. Verilmiş dalğa uzunluğunda təyin olunan maddənin vəstisi və miqdarı informasiyası analitik siqnalla müşahidə edilir. Qeyri üzvi birləşmələri təyin etmək üçün, əksər hallarda əmələ gəlmə, bəzən isə parçalanma reaksiyalarından istifadə olunur. Metalların əksəriyyəti müxtəlisf kompleks birləşmələr əmələ gətirmək qabiliyyətinə malikdirlər. Ona görə də fotometrik analizin tətbiq sahəsi praktik olaraq son-suzdur. Hal-hazırda bütün elementləri təyin etmək üçün çox sadə və həssas fotometrik metodlar bəllidir. Fotometrik analiz kimyəvi reaksiyalar isə xarakterizə etdiyindən me-

todun həssaslığı, dəqiqliyi, seçiciliyi və zamana bağlılığı bu reaksiyaların aparılma şəraitindən çox asılıdır. İşıq udmanın doğru ölçülməsi də əsas şərtlərdən biri sayılır. Əlbəttə, bütün bunlar laboratoriyyada olan şərtlərlə də çox bağlıdır.

Rəngli birləşmələrin məhlulda qatılığının təyini bir çox metodlarla, o cümlədən gözlə müqayisə və instrumental analiz metodları ilə aparılır.

Gözəyari müqayisə metodu ilə udulma dərəcəsinin miqdarını və ya məhlulun rəngini başqa bir məhlulun rəngindən fərqləndirməklə təyin etmək çox çətindir. Göz həqiqətən çox həssas bir mənbə olduğundan, onunla yalnız iki rəngli məhlul rənglərinin bərabər olması haqda düşünmək olar. Hər bir təyinat üçün mütləq standart məhlul hazırlayaraq, təyin edilən məhlul ilə standart məhlulların rənglərinin eyni olmasını yoxlamaq lazımdır. Başqa sözlə, göz rənglərin müxtəlif intensivliyi üçün deyil, rənglərin fərqlənməsi üçün çox həssas olan bir mənbədir. Ona görə də rəngli birləşmələrdə rəngin miqdarını təyin etmək üçün instrumental analiz metodlarından istifadə edirlər.

İşığın udulması fotoelementi olan cihazlarla ölçülürsə, belə cihazlar fotoelektrokolorimetr adlanır. Əgər işıq udulması prosesi gedirse, fotoelektrokolorimetrik analiz metodu adlanır.

Texnoloji cəhətdən təkmilləşmiş xüsusi monoxromatlardan istifadə olunan cihazlara spektrofotometr deyilir.

Fotometrik analizdə işıq şüasının intensivliyinin həcmi fotoelementlə ölçülür. Spektrometrik analizdə isə cihazın yarığı, prizma və ya difraksiya qəfəsi olduğundan qısa spektr bölgələrində rəngli birləşmələrin qatılığını ölçmək üçün yararlı olduğundan spektrofotometrik analiz metodu adlanır. Fotometrik və spektrofotometrik analiz metodlarının yardımı ilə kompleks birləşmələrin kimyasının nəzəri təməli yaranmışdır. Fotometrik təyinatı yerinə yetirmək

ürün aşağıda verilmiş sxemdən istifadə etmək məsləhət görülür.

A) Nümunənin hazırlanması və təyin edilən komponentin və ya maddənin möhlül halına salınması, reaksiyanın analitik formasının əldə edilməsi.

B) Optimal şəraitdə reaksiyanın seçiciliyini və həssaslığını təmin edən rəngli reaksiyanın aparılması nəticəsində təyin edilən rəngli birləşmənin analitik formasının əldə edilməsi.

C) Analitik formalı möhlulların işiq udmlarının optimal şəraitdə ölçməklə təyin edilən birləşmələrin analitik siqnalının alınması

D) Analizin nəticələrinin yoxlanması, analizin təkrarlılığının dəyərliyi və son nəticələrin metroloji xarakteristikasının hesablanması.


İşıq müxtəlif dalğa uzunluqlarında elektromaqnit şüalanmayı təmin edir. Dalğa uzunluğu nanometr (nm) və ya millimikronla (mmk) ölçülür.  $1\text{mmk}=0,1\text{mk}=10^{-9}$ .  $1\text{nm}=10^{-9}\text{ m}$ . Göstərilən vahidlərdən başqa, dalğa uzunluğu bəzən anqstremlə ( $\text{\AA}$ ) də ölçülür.  $1\text{\AA}=10^{-8}\text{ sm}$ . Belə ki,  $1\text{ mmk}=1\text{ nm}=10\text{\AA}$

200 nm-dən aşağı bölgədə işığın dalğa uzunluğu havanın oksigeni və ya buxarı ilə udulduğundan ölçmələr yalnız vakuumda mümkün olur.

200 nm-dən 400 nm arasındaki dalğa urunluqları ultrabənövşəy spektr sahəsi adlanır; qısa dalğa sahəsi olan  $200 \div 300$  nm dalğa uzunluqları uzaq ultrabənövşəyi,  $300 \div 400$  nm arasındaki dalğa uzunluqları isə görünən sahəyə yaxın olan spektr və ya yaxın ultrabənövşəyi spektrsahəsi odlanır.

$400 \div 800$  nm arasındaki dalğa uzunluqları görünən spektr sahəsi,  $800 \div 2000$  nm ( $20\text{ mk}$ ) arasındaki dalğa uzunluqları infaqırmızı spektr sahəsi adlanır. İnfaqırmızı spektr sahəsində işığın udulması analitik məqsədlər üçün, xüsusən maddələrin quruluşunun öyrənilməsində geniş tətbiq olunur.

Bir şüali spektrofotometrin prinsipial sxemi şəkil 7-də verilmişdir. Cihazı cərəyan mənbəinə birləşdiridikdən 30 dəqiqə sonra, barabani hərəkət edilməklə (6) prizmaya bağlı olan dalğa uzunluğu təyin edilir. Sonra cihaz sıfır nöqtəsinə gətirilərək, müqayisə məhlulunun (fon) küvet blokunda (8) yerləşdiririb, fotoelementin (9) «O» indikatoru (11) açılır. «O» indikator yerini sıfır nöqtəsinə gətirilir. Daha sonra işə fotometrləşən işçi məhlulları küvetdə (8) yerləşdirirlər. İşıq selinin intensivliyinin udulması fotoelementə (9) düşərək «O» indikatorun döstərgəsini azaldaraq döndərir. Barabanın köməyi ilə cihazı sıfır nöqtəsinə gətirməklə, cərəyanı kompensasiya edən blokda (12) udulmanın kəmiyyəti ölçülür.



Şəkil 7 Bir şüali spektrofotometrin prinsipial sxemi:  
1-işıq mənbəi, 2,5 -sferik ayna, 3-qabarış ayna, 4-giriş və çıxış yarığı, 6-prizma, 7-işıq filtrləri, 8-küvetlər, 9-fotoelement, 10-gücləndiricisi, 11-«O» indikator, 12-cərəyanı kompensasiya edən cihaz



## Rəngli birləşmələrin fiziki-kimyəvi xassələri

Fotometrik analizdə maddənin miqdarı, onun rəngli məhlulda işiq udması ilə təyin edilir. Kimyəvi reaksiyaların tiplərinə görə fotometrik analiz metodunda təyin edilən maddənin birbaşa və ya dolayısı yolla aparmaq mümkündür.



Birbaşa metodla təyin edilən M ionu L liqandının yardımı ilə ML rəngli birləşmə şəklində salındıqdan sonra məhlulun işiq udulması ölçülür.

Dolayısı yolla, tə'yinatda  $M_1L^1$  rəngli kompleks birləşməsindən istifadə edilir. Bu da öz növbəsində təyin olunan ionla qarşılıqlı təsirdə olduğu zaman ya parçalanır, ya da rəngli birləşmə əmələ gətirir. Bu məqsədlə:


1. Kationdəyişmə reaksiyası ilə rəngli birləşmənin əmələ gəlməsi:



2. Kation və aniondəyişmə reaksiyaları ilə rəngli birləşmənin paçalanması:



3. Təyin olunan ionun çətin həll olan birləşmə şəklində salınması və onun ekvivalent miqdardan çökdürүcüsü ilə rəngli birləşmə formasında təyin edilməsi:



4. Oksidləşmə reduksiya reaksiyaları ilə təyin olunan ionun rəngli birləşmə formasına salınması:

5. Təyin olunan ionun iştirakı ilə mürəkkəb üzvü birləşmələrin sintezi və ya parçalanması, sonucu rəngli birləşmənin əmələ gəlməsi:

6. İki maddə arasında katalitik indikator reaksiyasının aparılması zamanı bunlardan birinin rəngli birləşməyə keçməsi və s.

Dolayı metodla, əsasən hallogen və ya sulfat ionlarını təyin etmək əlverişlidir. Bu metod çətin və dəqiq olmayan bir metoddur.

Rəngli məhlulların işiq udması, maddələrin təbiətindən, əmələ gəlmə şəraitindən və komponentlərin tərkibindən asılıdır. Aşağıda rəngli komponentlərin əsas fiziki-kimyəvi xarakteristikasını, əmələ gəlmə şəraitini və fotometrik təyinatları nəzərdən keçirəcəyik.

### Rəngli birləşmələrin davamlılığı

Çox davamlı istənilən kompleks birləşmənin ( $ML_n$ ) miqdarı xarakteristikası onun termodinamik davamlılıq sabiti ilə xarakterizə edilir.

$$\beta = a_{MLn} / a_M \cdot a_{L^n} \quad (1)$$

a-ionun aktivliyidir. Temperatur və təzyiqdən asılılıq analitik praktikada birləşmənin davamlılığı miqdarı dəyərini, qatılığı və ya görünən davamlılıq sabitlərindən istmifadə etməklə təyin etmək olar.

$$\beta_{MLn} = [MLn] / [M][L]^n \quad (2)$$

Tarazlıqda olan M kationu və L-liqandı məhlulun temperaturu və ion qüvvəsindən asılıdır.

Normal şəraitdə təyin olunan ionla əmələ gələn rəngli birləşmə, praktik olaraq stexiometrik formada olduğundan, sistemdə dolayısı yolla heç bir reaksiya getmir. Lakin qatılığı davalılıq sabitinin yardımı ilə qaşrılıqlı təsirdə maddələrin tarazlıq qatılığı, rəngli birləşmənin əmələ gəlmə dərəcəsi, liqandin qatılığı haqqında informasiya almaq mümkündür.

Sulu məhlularda rəngli birləşmələrin davamlılığı onun davalılıq sabitinin artması ilə artır. Yəni, MLn tipli rəngli kompleks birləşmələr nə qədər davamlı olarsa, təyin edilən M ionu L liqandı ilə tam rəngli birləşmə əmələ gəti-rər. Belə halda məhlulda olan kənar ionlar kompleks əmələ gəlməyə az təsir etdiyindən, fotometrik təyinatda metodun dəqiqliyi və həssaslığı artar. Məsələn, Fe(III) ionunun tiosianidlə əmələ gətirdiyi kompleksin birləşmə dərəcəsi azaldıqından, fosfat turşusunun iştirakı ilə dəmir tiosianit məhlulunu tamamilə rəngsizləşdirir. Və ya xlorid ionunun böyük miqdarı praktik olaraq Fe(III) ionunun davamlı salisilat kompleksinə təsir etmir. Ona görə də fotometrik təyinatda elə üzvi liqand seçmək lazımdır ki, təyin olunan ion üçün əldə edilən rəngli birləşmə, müqayisə edilən məlum metodlara nəzərən mütləq davamlı və seçici olsun. Təəssüf

ki, real şərtlərlə analizin aparılması təyin olunan ion və liqanddan başqa kənar ionların olması da təyinatın nisbi davamlılığına çox təsir edir. Təsadüfi hal kimi analizin aparılmasında nisbi davamsız birləşmələr olduğundan rəngli birləşmələrin termodynamiki davamlılığına çox təsir edir. Təsadüfi hal kimi rəngli birləşmələrin termodynamiki davamlılıq sabiti böyük olduğu üçün qarlıqliq təsirdə olan hissəciklər başqa komponentlərlə də reaksiyaya girirlər. Məsələn, Fe(III) ionunun SSal kompleks ( $\lg\beta=14.6$ ) onun tiosianidli kompleksindən ( $\lg\beta=3.1$ ) xeyli davamlıdır. Çünkü, Ssal ionunun turş mühitdə güclü protonlaşması nticəsində Fe(III) ionunun SSal kompleksinin nisbi davamlılığı, onun tiosianidli kompleksinin nisbi davamlılığına nəzərən azalır. Əgər 1 M HCl turşusu məhlulunun bərabər həcmində 0.02 M  $\text{FeCl}_3$  məhluluna qarışdırıb, sistemə 0.02 M SSal turşusu əlavə edib  $\text{NH}_4\text{SCN}$  məhlulu ilə birləşdirsək, bu şərtlərdə  $\text{NH}_4\text{SCN}$  məhlulunda intensiv qan rənjli kompleks əmələ gəlir ki, bu da Fe(III) ionunun tiosianidli kompleksinə xasdır. Eyni zamanda məhlulda olan SSal turşusu rəngsiz qalır. Daha doğrusu Fe(III) ionunun SSal kompleksi praktik olaraq alınmır. Bu səbəbdən analizin aparılma şəratində əsas tarazlığa kənar maddələr təsir etdikdə, gedən reaksiya üçün şərti davamlılıq sabitindən istifadə etmək məsləhət görülür.

### Şərti davamlılıq sabiti

Şərti davamlılıq sabiti dedikdə qatılıq sabiti törəməsinin xarakteristikası anlaşılır.  $\text{ML}_n$  kompleksinin şərti davamlılıq sabiti aşağıdakı bərabərliklə ifadə olunur:

$$\beta_{\text{ML}_n} = [M]_n // [C_M] / [C_L]^n \quad (3)$$

$[\text{ML}_n]$  -tədqiq olunan rəngli birləşmənin tarazlıq qatılığı, mol/;  $[\text{Sm}]$  və  $[\text{CL}]$ - $\text{ML}_n$  rəngli birləşmə ilə əlaqədə ol-

mayan, ion forması ilə təyin edilən kation və liqandın toplam tarazlıq qatılıqları, mol/l.

Maneçilik törədən ionların iştirakında L kompleks əmələ gətiricinin tarazlıq qatılığı,  $ML_n$  kompleksi ilə birləşməyən M kationu və L liqandının tarazlıq qatılıqlarının stexiometrik qatılığıdır. Çünkü bu bütün ion formasında olan tarazlıq datılığının minimum qatılığını təşkil edir. Yəni;

$$[M]/[C_M] = \alpha_M$$

$$[L]/[C_L] = \alpha_L$$

$ML_n$  kompleksi ilə təmasda olmayan bütün ion formaları ilə təyin olunan toplam tarazlıq qatılıqları, kompleksə daxil olan və olmayan formanın qatılıqlarının cəmi kimi ifadə olunur.

$$[C_M] = [M] + [ML_1] + [ML_2] + \dots + [ML_p] \quad (4)$$

Fotometrik liqandın toplam tarazlıq qatılığı  $[C_L]$ ,  $ML_n$  kompleksi ilə təmasa olmayıb, L-in stexiometrik forması və müxtəlif protonlaşan formalarının cəmi kimi ifadə olunur.

$$[C_L] = [L] + [HL] + \dots + [HqL] \quad (5)$$

p-M ionunun  $ML$  kompleksində maksimum koordinasiya ədədi, q-L liqandının  $N^+$  ionu ilə kordinasiyası daxil (turşunun protonlaşmış formasının daxil edilməsi nəzərə alınmaqla) maksimum kordinasiya ədədidir.

Komponentlərin stexiometrik qatılıqlarının dəyərini, şərti davamlılıq sabitinin toplam tarazlıq qatılıqların  $[C_M]$  və  $[C_L]$  ilə əvəz etsək və bu qatılıqları da şərti olaraq bərabər etsək,  $ML_n$  tipli istənilən rəngli kompleksin şərti da-


vamlılıq sabitini istenilən şərait üçün aşağıdakı kimi hesablamaq olar.

$$\beta_{MLn}^t = \frac{[MLn]}{([M]/\alpha_M)([L]/\alpha_L)^n} = \beta_{MLn} \alpha_M \alpha_L^n \quad (6)$$

Təyin edilən ion liqand olaraq kompleksə daxildirə şərti davamlılıq sabitinin yardımı ilə təyin edilən M ionu və L liqandın qatılıqlarının miqdari aşılığını tapmaq mümkündür.

Əgər təyin olunan ionla praktik olaraq MLn tipli kompleks əmələ gəlirsə, o zaman kompleksin tarazlıq qatılığı, təyin olunan M ionunun ümumi qatılığının 99% qədər olacaqdır. Tarazlıq şəraitində M və L komponentlərinin stexiometrik nisbətləri zamanı, reaksiyada L liqandının iştirak etməyən qatılığı M ionunun qatılığından n dəfə çox olacaqdır ( $S_L = nC_M$ ).

Fotometrik liqandın tarazlıq qatılığı ilə kompleksin şərti davamlılıq sabitinin M ionunun rəngli birləşməyə keçməsi diaqramı şəkil 8-də verilmişdir. Diaqramdan göründüyü kimi, kompleksin şərti davamlılıq sabitinin ən kiçik dəyəri zamanı, təyin olunan ionun bütün miqdarını, praktik olaraq rəngli birləşmə  $1.10^2$ -dən az olmamaq şətiylə ( $\beta^t \geq 10^2$ ) salmaq mümkündür. Lakin unutmaq lazımdır ki, istenilən məhlulları fotometrləşdirdikdə mütləq pH və liqandın artığında analiz aparılmalıdır.



Şəkil 8. Fotometrik liqandın tarazlıq qatılığı və şərti davamlılıq sabiti arasındaki asılılıq

## Reaksiyanın tarazlıq sabiti

Kimyəvi reaksiyaların sürətini və mexanizmini tədqiq etdikdə onun tarazlığını yaratmaq lazımlı gəlir. Bunun müqabilində aşağıdakı sistemi nəzərdən keçirək.



$k_f$  və  $k_r$ -düzünə və tərsinə olan reaksiyaların tarazlıq sabitləridir. Düzünə reaksiyanın sürəti A komponentinin azalması sürətinə bərabərdir.

$$-\frac{dA}{dt} = k_f[A]f[B]f \quad (8)$$

$[A]f$  - A komponentinin aktiv formasıdır. Tərsinə reaksiyanın sürəti isə A ( $dA/dt$ ) əmələ gəlməsi sürətinə bərabər olaraq aşağıdakı tənliklə təyin edilir.

$$\frac{dA}{dt} = k_r[C]f[D]f \quad (9)$$

Tarazlıq başa çatdıqdan sonra düzünə və tərsinə gedən reaksiyaların tarazlıq sürəti bərabər olur. Yəni, aşağıdakı bərabərlik özünü doğruldur:

$$k_f[A]f[B]f = k_r[C]f[D]f \quad (10)$$


(10) bərabərlikdən aşağıdakı nisbətləri yazmaq olar:

$$\frac{k_f}{k_r} = K = \frac{[C]f[D]f}{[A]f[B]f} \quad (11)$$

$k_f/k_r$  nisbəti tarazlıq sabitidir (K). Əgər reaksiya bir pillədə gedərsə, (11) bərabərliklə reaksiyanın tarazlıq sabitini təyin etmək olar.

## Termodinamiki davamlılıq sabiti

Məhlulların tarazlığının tədqiq edilməsi onun tarazlıq sabitinin təyin edilməsinə əsaslanmışdır. Əgər tarazlıq sabitində proton Luisə görə turşu olarsa o zaman onun kəmiyyəti reaksiyanın tarazlıq sabitinin tərsinə olan kəmiyyətinə bərabər olacaqdır.



$$k_a = 1 / K_{HL} = [H^+]f / [L^-]f \quad (12)$$

$k_a$ -turşusunun dissosiyasiya sabitidir. Əksinə, turşu özünün metal ionu (M), liqand (L) isə əsas kimi apararsa o zaman reaksiyanın tarazlıq sabiti  $K_{ML}$




olacaqdır. Reaksiyanın davamlılıq sabitini aşağıdakı kimi yazmaq olar.

$$k_M = [ML]f / [M]f[L]f \quad (14)$$

Bunun tərsi olan kəmiyyət davamsızlıq sabiti adlanır.


$$\frac{1}{k_{ML}} = \frac{[M][L]}{[ML]} \quad (15)$$

Çox zaman reaksiyada metal ionu ilə birdən çox liqandlar koordinasiya edilərək pilləvari reaksiyanı əmələ gətirir. Yəni, öncə  $ML$  sonra isə  $MLn$ -i tipli komplekslər əmələ gəlir. Məsələn,  $Ag^+$  ionu ilə amonyakin qarşılıqlı təsiri nəticəsində iki kompleksin əmələ gəlməsini nəzərdən keçirək.



$$k_1 = \frac{[Ag(NH_3)]^+}{[Ag^+][NH_3]} \quad (16)$$

$k_1$  və  $k_2$  kəmiyətləri pilləli davamlılıq sabiti adlanır. Əgər söhbət tarazlıq sistemindən gedirsa, o zaman  $Ag^+$  ionu və amonyakdan əmələ gələn  $Ag(NH_3)_2^+$  ionunun əmələ gəlməsini nəzərdən keçirək.



Reaksiyanın davamlılıq sabitini  ${}^0\beta$  işarə etsək  ${}^0\beta_T$  ümumi davamlılıq sabiti olacaqdır.

$${}^0\beta_T = \frac{[Ag(NH_3)]^+}{[Ag^+][NH_3]^2} \quad (18)$$

Əgər metal ionu liqandla iki dən çox kompleks əmələ gətirərsə bir neçə davamlılıq sabitini yaza bilərik. Bu sabitləri ümumiləşdirib aşağıdakı şəkildə yazaq:

$${}^0k_n = \frac{[ML_n]}{[ML_{n-1}][L]} \quad (19)$$

(19) bərbabərliyə uyğun olaraq davamlılıq sabitini  ${}^0\beta_n$  aşağıdakı bərabərlikdə yazmaq olar.

$${}^0\beta_n = \frac{[MLn]}{[M][L]} \quad (20)$$

Təbii ki, davamlılıq sabiti ilə pilləvari davamlılıq sabitləri arasında bir nisbət mövcuddur.

## Qatılıqlı davamlılıq sabiti

Yuxarıda bütün tarazlıq və davamlılıq sabitlərini reaksiyada iştirak edən komponentlərin aktivliyindən istifadə etməklə təyin etdik. Lakin praktikada qatılıqdan istifadə etməklə tədqiqat aparıldığda aktivlikdən istifadə edilmir. Qatılıqla aktivlik arasında aşağıdakı nisbət mövcuddur.

$$[A]/f = [A]/\gamma_x \quad (21)$$

$[A]$ -A komponentinin qatılığı,  $\gamma_A$ -nın aktivlik əmsalıdır. Bir çox hallarda, aktivlik əmsalını təyin etmək çox çətindir. Çünkü, aktivlik əmsali xeyli dərəcədə məhlulda olan başqa hissəciklərin qatılığından və tətiəbitən asılı olduğundan onu təyin etmək olmur. Ancaq nəzəri olaraq Debay Xukkel bərabərliyindən istifadə etməklə aktivlik əmsalını hesablamış olar. Yəni termodinamik davamlılıq sabitini qatılıqla və aktivliy əmsali ilə ifadə etsək aşağıdakı bərabərliyi ala bilərik.

$$\theta_K = \frac{[M]f}{[M]f[L]f} = \frac{[M]}{[M][L]} \cdot \frac{\gamma_{ML}}{\gamma_M \gamma_L} \quad (22)$$

Əgər  $\gamma_{ML}/\gamma_M \cdot \gamma_L$  kəmiyyətləri sabit qalarsa, o zaman

$$K = \frac{[ML]}{[M][L]} \quad (23)$$

bərabərliyini alarıq.  $K$  - qatılıq davamlılıq sabtidir. (22) bərabərlikdə olan  $\gamma_{ML}/\gamma_M \cdot \gamma_L$  nisbətinin sabit olması iki şərtdən asılıdır. Birinci şərtə əsasən məhlulda qarşıqliqli təsirdə olmaqla sabit qalır. İkinci şərtdə isə metal və liqanın qatılıqları həddən çox aşağı olduqda, reaksiya nəticə-



sində bu qatılıqların dəyişməsinə ion qüvvəsi xeyli dərəcədə təsir etsin.

Qatılıqliq davamlılıq sabiti termodinamiki davamlılıq sabiti səviyyəsində tədqiq edilir.

### Rəngli birləşmələrin tərkibinin sabitliyi

Fotometrik analizdə tətbiq olunan rəngli birləşmələrin sabit tərkibə və verilmiş kimyəvi formulaya cavab verməsi çox önemlidir. Rəngli birləşmələrin tərkibinin sabit olması, həmin birləşmələrin intensivliyinin sabit olmasını təmin etməklə yanaşı, fotometrik təyinatın dəqiqliyinə də təsir edir. lakin praktikada tərkibin sabit olmaması halına da rast gəlmək olur. Bunun əsas səbəblərini izah edək.

1. Rəngli birləşmələrin tərkibinin dəyişməsi, onun piləvari əmələ gəlməsi və dissosiasiyası ilə əlaqədardır. Yəni təyin edilən M ionu ML<sub>n</sub> rəngli birləşmə əmələ gətirdikdə L liqandı ilə müxtəldif ion forması ilə birləşə bilər. Əksər hallarda möhlulda müxtəlif tərkiblərə malik olan kompleks ionlar ( $ML, ML_1, ML_2, \dots$ ) eyni rəngə və müxtəlif intensivliklə tarazlıqda olurlar. Məsələn, Fe(III) ionu tiosianid SCN-ionu ilə tiosianid ionunun artlığında (S, mol/l) müxtəlif intensivliyə malik olan, qırmızı qan rəngli kompleks ionlar əmələ gətirirlər.



Liqandın artlığında analiz edilən ionun tarazlıq qatılığı, liqandın qatılığının artığı ilə təyin edilir.

Analiz olunan rəngli məhlulların intensivliyinin sabit olmaması, analizin nəticələrinin yanlışmasına gətirib çıxarır. Buna görə də təyin edilən ion üçün elə bir liqand seçmək lazımdır ki, təyin edilən ion liqandla çox davamlı kompleks birləşmə əmələ gətirsin. Əgər belə bir liqand seçmək qeyri mümkün hesab edilərsə, o zaman təyinatın sabit qatılıqlı liqandın artlığında standart məhlullarda aparmaq lazımdır. Bu şərti nəzərə almaqla müxtəlif intensivliklərə malik olan rəngli məhlullar əmələ gələr ki, bu da analizin xətasının çox olmasına səbəb olur.

2. Rəngli birləşmələrin zamana görə parçalanması. Zamanla bağlı bir çox birləşmələrin rənginin dəyişməsiylə intensivliyi də dəyişir. Bir çox hallarda əmələ gələn rəngli birləşmə rənginin intensivliyinin müəyyən zaman aralığında (10-20 dəq) artaraq sabit qalması, reaksiyanın sürətinin az olması ilə izah edilir, başqa hallarda isə əksinə, rəngin intensivliyi ani olaraq əmələ gəlir və bir müddət sabit qaldıqdan sonra onun rənginin intensivliyi azalmağa başlayır. Çünkü, sistemdə ionların qarşılıqlı təsiri nəticəsində ya oksidləşmə reaksiya prosesi, ya da məhlulda kənar maddələrin təsiri, pH dəyişməsi, protolizin əmələ gəlməsi və s. getdikcə rəngli birləşməni parçalayır.

Fotometrik analizdə elə rəngli birləşmələri tətbiq etmək lazımdır ki, onların rənglərinin davamlılığı ən azı 10-15 dəqiqə olsun. Əgər dayanıqlı rəngli birləşmə əldə etmək mümkün deyilsə, o zaman tədqiq olunan məhlula xüsusi stabillaşdırıcı maddələr - nişasta, etil spirti, jelatin və başqa üzvi həllədicilər əlavə edilir.

3. Kənar maddələrin iştirakında təyin edilən M ionu ilə L liqandının reaksiyası. Analiz olunan məhlulda təyin olunan ionla birlikdə kənar ionların olması, fotometrik analizin nəticələrinə müəyyən təsir edir. Ehtimal ki, kənar ionların da kompleks əmələ gətirmək qabiliyəti diqqəti cəlb etməlidir. Əgər təyin edilən M ionu L liqandla kənar iona nəzərən çox az davamlı birləşmə əmələ gətirərsə, o zaman

liqandla təyin edilən M ionu praktik olaraq mümkün olmur. Belə halda sistemdən ya kənar ionları ayırmak, ya da başqa liqand seçmək, və ya analizin aparılma şəraitini elə dəyişmək lazımdır ki, fotometrik birləşmənin nisbi davamlılığı kənar ionla əmələ gələn rəngsiz kompleksin nisbi davamlılığından yüksək olsun. Məsələn, az miqdardı fluorid ionunun iştirakında Fe(III) ionunna pH3 də tiosianidlə təsir etdiyində, az miqdardı F- ionunun təsirindən dəmir tiosianid kompleksi rəngsizləşəcəkdir. ( $\beta_{FeCN^{2+}} = 5 \cdot 10^2$ ). Çünkü,  $Fe^{3+}$  ionu F-ionu ilə çox möhkəm dəmir florid kompleksi ( $\beta_{FeF^{2+}} = 1 \cdot 6 \cdot 10^5$ ) əmələ gətirdiyindən, məhlulda pH-in qiymətini və F- ionunun təsirini tənzimləmək mümkün olmur.

F-ionunun iştirakı ilə Fe(III) ionunun başqa liqandla - salisilat turşusu ilə təyin etmək olar. Salisital turşusu Fe(III) ionu ilə davamlı salisilat kompleksi əmələ gətirir. pH3-də Fe(III) ionunun monosalisilat kompleksinin nisbi davamlılığı çox yüksək olmadığından ( $\beta'_{FeSal^4} = 1 \cdot 10^5$ ), fluor ionunun maneçiliyini aradan qaldırmaq üçün salisilat turşusunun ümumi qatılığı F- ionunun qatılığından  $1,5 \cdot 10^4$  dəfə çox olmalıdır. Əgər təyinat pH=10 dəyərində trisalisilat kompleks şəklində aparıllarsa ( $\beta'_{FeSal_3^4} = 2 \cdot 10^{12}$ ), fluor ionunun iştirakı ilə komponentlərin minimum qatılıqlarının artığını aşağıdakı formul ilə hesablaya bilərik.

$$[C_L] \geq (100 / \beta'_{MLn})^{1/n} \quad (24)$$

MLn kompleksinin işiq udmasından şərti davamlılığın sabitini hesablarkən, nəinki kationun kompleks əmələ gəlmədə bağlılığını, həm də M<sup>+</sup> kənar ionun liqandla kompleks əmələ gəlməsini nəzərə almaq lazımdır.

## Rəngli birləşmənin əmələ gəlməsinə pH-in təsiri


Məhlulda pH-in təsiri zamanı rəngli kompleks birləşmələr müxtəlis formalarda birləşmənin parçalanmasına və tərkibin dəyişməsinə səbəb olur. Bəzən isə məhlulda mövcud olan kənar ionlarla kompleks əmələ gətirdiyindən birləşmənin həll olmasını dəyişərək, oksidləşmə-reduksiya prosesinin gerçəkləşməsini təmin edir. Bilməliyik ki, istənilən metodla istənilən təyinat optimal şəraitdə yerinə yetirilməlidir. Bu da tədqiq olunan məhlulda analitik formanın tam əmələ gəlməsini təmin edir. Optimal şərait dedikdə tədqiq olunan sistemin optimal pH-1, liqandın artığı, analitik reaksiyanın seçiciliyinin tə'minatı, intensivliyinin udulmasını ölçmək üçün dalğa uzunluğunun seçilməsi anlaşılır.

Təyin edilən ionun və liqandın sabit qatılıqlarında optimal pH seçmək üçün, verilmiş dalğa uzunlığında tədqiq olunan məhlulun intensivliyinə pH-in təsiri öyrənilir. Çünkü, mühüm turşuluğunun aşağı salınması, daha doğrusu məhlulda pH-in artması nəticəsində, təyin olunan kation  $\text{OH}^-$ -ionu ilə reaksiyaya girərək çətin həll olan hidroksid və ya əsası duzlar əmələ gətirirlər. Rəngli birləşmələr belə halda parçalanırlar. Ona görə də metal ionları ilə qüvvətli turşuların anionları arasında əmələ gələn rəngli birləşmə reaksiyasını lazımlı olaraq turş mühitdə aparmaq gərəkdir.

Analitik liqand kimi zəif üzvi turşular ( $\text{HL}$ ) istifadə edildikdə (salisilat turşusu, alizarin, dimetilqlioksim) məhlulun pH-1 xeyli dərəcədə dəyişir. MLn rəngli birləşmədə M ionunun tam birləşməsi, məhlulda olan  $\text{L}^-$  anionu ilə  $\text{Ni}^{2+}$  ionlarının qatılıqlarına bağlıdır. Turş mühitdə  $\text{L}^-$  anionunun qatılığı çox olmadıqdan sistemə liqandın ümumi qatılığından əlavə etməklə  $\text{L}^-$  anionunun qatılığını artırmaq hər zaman mümkün olmur. Çünkü, zəif üzvi turşular bəzən məhdud həllədicilik xassəsinə malikdirlər. Belə halda qatılıqlı pH-in artması ilə artıraraq, turşunun ionlaşmasıyla tarazlığın dəyişməsini düz forması ( $\text{L}^-$ ) tərəfə yönəldərək turş mühitdə aparmaq gərəkdir.

nəldirlər. Ona görə də metal ionları ilə zəif turşunun anionları arasından əmələ gəlmə reaksiyanı mümkün olduqca çox zəif turş mühitdə aparmaq məsləhət görülür.

Bir çox rəngli liqandlar zəif üzvi turşu olduğundan indikator xassəsi daşıyırlar (alizarin, ditizon, arsenazo, tetraoksiazon və s.). Bu cür liqandlar məhlulda pH-in dəyişməsi ilə rənglərini dəyişir. Tarazlığın vəziyyətindən asılı olaraq HL indikatorun quruluşunun molekulyar formadan anion formasına keçməsiylə yaranır. Məhlulun pH-ni artırmaqla liqandin turşu formasının düz formasına keçməsinə təmin edir. Məhlulun pH-nin aşağı salınması isə zəif turşunun qatılığının artmasına yönəlir. Ona görə də indikator xassəsi daşıyan liqandlardan istifadə etdikdə, rəngli birləşmələrin əmələ gəlmə reaksiyalarını təyin olunmuş turşuluqda aparmaq lazımdır. Bufer məhlullardan yararlanaraq pH-in gərək olan turşuluğunu tənzimləmək olar.



Şəkil 9. Liqandin optimal qatılığının seçilməsi.

1 - davamlı kompleks

2 - davamsız kompleks

miqdarda analitik liqand əlavə edilməlidir. Kompleks əmələgəlmədə liqandin optimal qatılığının təyini diaqramı şəkil 9-da verilmişdir.

Beləliklə, rəngli məhlullar üçün optimal şəraiti ilkin götürülmüş udulmasının fərqi ilə müşahidə edilə bilər. pH-in qiymətinin dəyişməsi praktiki olaraq məhlulun işıq udmasına təsir etmir. Kimyəvi nöqteyi-nəzərincə təyin edilən elementin və ya ilkin götürülmüş maddələrin ion vəziyyətinə təsir edir.


Təyin edilən ionun analitik formaya keçməsi üçün, sistemə lazım olan

Şekildən göründüyü kimi liqandın optimal qatılığı praktik olaraq təyin olunan maddə ilə tam analitik formanı əmələ gətirmiştir. Liqandın sonrakı miqdarının əlavəsi mövcud analitik formaya təsir edir.

Fotometrləşən məhlul təyin edilən qatılığın bütün sərhəddində gerçək olmalıdır. Əgər bu şərt yerinə yetirilməzsə, daha kiçik qatılıqlara və ya qoruyucu kolloidləri tətbiq etməklə bərk fazanın əmələ gəlməsini önləmək olar. Suda həll olmayan analitik formanı üzvi həllədicilərin yardımıyla su fazasından üzvi fazaya ekstraksiya etməklə keçirmək olur. Buna irəlidə baxılacaqdır.

Fotometrik analizin istənilən variantlarında təyin edilən ionun analitik formasının optimal dalğa uzunluğunu təyin etmək üçün spektrfotometrə və ya işıq filtrləri ilə təmin olunmuş fotoelektrolorimetr cihazlarından istifadə edirlər.

Aşağıdakı verilmiş spektrlrdə maksimum udulmanın sayı, onların intensivliyi, udulma sahəsinin konturu xarakterizə olunmuşdur.



Şəkil 10 Optimal dalğa uzunluğunun təpiləsi

1-ilkin liqandın udulması


2-analitik formanın udulması

Analitik formanın udulmasında liqand ilə analitik forma arasındaki fərq, reaksiyanın kontrastlığını verir. Reaksiyanın kontrastlığı nə qədər çox olarsa, mövcud reaksiyani fotometrləşdirmək bir o qədər asan olur. Məhlulda analitik formanın intensivliyini müqayisə məhluluna (fon) görə onun udulmasını optiki sıfır qəbul etməklə ölçülür. Müqayisə olunan məhlul (fon), təyin olunan iordan başqa, yerdə qalan bütün ilkin maddələrdən ibarətdir.

### Rəngli birləşmələrin məhlulda işıq udması

Rəngli məhlul təbəqəsindən işıq keçdikdə, onun müəyyən hissəsi eks olunur, müəyyən bir hissəsi udulur və müəyyən bir hissəsi isə məhlul təbəqəsindən keçərək kənarra çıxır (Şəkil 11). Əgər rəngli maddə verilmiş örnəkdə su ilə əvəz edilsəydi onda düşən işıq şüasının hamısı məhlul təbəqəsindən keçərək onun intensivliyi  $I$  olardı. Düşən işıq selinin intensivliyinin ( $I_o$ ) məhlul təbəqəsində udulan çıxmasisını aşağıdakı kimi ifadə edilə bilər.

$$I_o = I + I_u + I_q$$



Şəkil 11. Rəngli məhlul təbəqəsindən işıq selinin keçməsi

$I$ - işıq selinin məhlul təbəqəsindən keçməsi,  $I_u$ -işıq selinin intensivliyinin rəngli maddə tərəfindən udulması,  $I_q$ -qayidan işıq selinin intensivliyi


$I_o$  -düşən,  $I_u$ -udulan,  $I_q$  -qayidan,  $I$ -çıxan işıq selinin intensivliyidir.

Müxtəlisif məhlullarda işığın udulması eyni qalınlıqlı küvetlə, qayidan işıq selinin intensivliyinin az və ya sabit olmasını nəzərə alaraq ölçürlür. İşığın səpələnməsi zamanı yox olan işıq tədqiq olunan məhlulda az dərəcədədir.

Rəngli məhlulda işıq selinin zəifləməsi işıq enerjisinin udulmasına (absorbsiyasına) görürən çıxarır. Düşən işıq selinin intensivliyinin  $I_0$  azalması ilə məhlulun qatılığı təyin edilir. Düşən işıq selinin intensivliyi ilə rəngli məhlul təbəqəsindən keçən işıq selinin intensivliyi arasındaki əlaqəni Buger-Lambert qanunu ilə müəyyən edilir. Bu qanun riyazi olaraq eksponensial tənliklə ifadə olunur.

$$I = I_0 e^{-\alpha l} \quad (1)$$

$e$ -natural loqarifma əsaslı,  $\alpha$ -udulma əmsali,  $l$ -udulan təbəqənin qalınlığıdır.



Şəkil 12. Buger-Lambert qanunu qrafiki ifadəsi

ilə düz mütənasibdir.

$$\lg(I_0/I) - K_l C \quad (2)$$

$K$ -mütənasiblik əmsali,  $S$ - həll olan maddənin qatılığıdır.

Şəkil 12-də eksponensial yolla əldə edilmiş qrafikdə təbəqədə udulan maddənin işıq selinin intensivliyinin məhlul təbəqəsi arasındaki asılılıq verilmişdir. Udulan məhlulun qatılığı və onun optiki sıxlığı arasındakı asılılıq  $\lg(I_0/I)$  (Ber qanunun ilə ifadə edilir).

Yəni, məhlulun optiki sıxlığı məhlul təbəqəsinin qalınlığı və həll olan maddənin qatılığı

## İşiq udmanın əsas qanunları

Monoxromatik işiq selinin intensivliyinin rəngli məhlul təbəqəsindən keçidkə, düşən işiq selinin intensivliyi, rəngli maddənin qatılığı və məhlul təbəqəsinin qatılığı arasındaki asılılıq aşağıdakı tənliklə təyin edilir.

$$I = I_0 \cdot 10^{-KC} \quad (3)$$

K-işiq udma əmsalıdır. İşiq udma əmsali həll olan maddənin təbiətindən, temperaturdan, həllədicidən və dalğa uzunluğundan asılıdır. Bu ifadə mə'lum olan Buger-Lambert-Ber qanunu və ya işiq udmanın əsas qanunu adlanaraq fotometrik analizdə geniş istifadə edilir.

Əgər qatılığı  $S$  mol/l, məhlul təbəqəsinin qalınlığını  $S$ -in və  $K$ -in molyar udma əmasını xarakterizə edən  $E$  ilə əvəz etsək (3) tənlik aşağıdakı şəklə düşər.

$$I = I_0 \cdot 10^{-\varepsilon_a C} \quad (4)$$

İşiq udmanın əsas qanunlarını nəzərə alaraq məhlulun optiki sıxlığı, məhlul təbəqəsinin qatılığı, molyar udma əmsali və udulan maddənin qatılığı ilə düz mütənasibdir.

$$-\lg \frac{I}{I_0} = -T = A = \varepsilon_a C l \quad (5)$$


Molyar udma əmsali fotometrik analizin həssaslığını xarakterizə edir. molyar udma əmsalının ədədi qiyməti  $1 \div 100.000$  arasında dəyişir. Molyar udma əmsali dalğa uzunluğundan asılı olub, məhlulun temperaturundan, məhlul təbəqəsinin qalınlığından və həll olan maddənin qatılığından asılı deyildir.

Rəngli maddələrin tərkibində bir-biriylə qarşılıqlı təsirdə olmayan bir neçə rəngli maddə olduqda, onlardan hər biri başqalarından asılı olmadan udulur. Belə məhlulların optiki sıxlıqları məhlulda olan bütün işiq udan komponentlərin optiki sıxlıqları cəminə bərabər olaraq aşağıdakı kimi hesablanır

$$A_{\lambda} = \sum_i A_i = I \sum_i \varepsilon_i C_i \quad (6)$$

Bu ifadə additivlik prinsipi adlanır. Bu prinsipin istifadəsi çox komponentli sistemlərə aiddir.

İşıq udmanın əsas qanunlarından biri olan Ber qanununda, qatılıqla işiq udma əmsali arasında aşağıdakı kimi asılılıq vardır:  $A=f(c)$  funksiyası Ber qanununa tabe olarsa, onun qrafiki düz xətt verər. Ber qanununa tabeçilik yalnız monoxromatik şüalanmada özünü doğruldur. Fotometrik analizdə işiq şüalarının monoxromatik olması üçün monoxromatorlardan istifadə edilir. Fotokolorimetrik analizdə iş işiq şüaları ilə aparılır. Optiki sıxlıq ilə məhlulun qatılığı arasındaki asılılıq şəkil 13-də göstəriləmişdir.




Şəkil 13. Optiki sıxlıqla -məhlulun qatılığı arasındaki asılılıq

### Ber qanunundan kənara çıxmalar

Fiziki və kimyəvi proseslərin təsiri nəticəsində Ber qanunundan kənara çıxmalar ola bilər:

1. Əgər məhlulda rəngin əmələ gəlməsi ionun elektron təbəqəsinin deformasiyası hesabına olursa ( $KMnO_4$  və  $K_2Cr_2O_7$  olduğu kimi) o zaman məhlulda olan kənar elektrölit bu formasiyanın qiymətinə təsir edərək, məhlulun rəngini dəyişdirərək Ber qanunundan kənara çıxmayı əmələ getirir.

2. Ber qanunundan kənara çıxma məhlulun dissosiyası ilə əlaqədardır. Çünkü, dissosiyasiya zamanı molekulyar forma bir rənglə, ion forması isə başqa bir rənglə olur. Məsələn, pikrin turşusu ilə birləşməyə keçməsinin udulması aşağıdakı kimi təsəvvür edək:



Yuxarıdakı tənlik üçün dissosiyasiya sabitinin qiymətini yazmaqla onun dissosiyasiya sabiti dərəcəsindən asılılığını vurğuladığımız halda, məhlulun ümumi rənginin intensivliyi, məhlulda olan rəngli və rəngsiz hissəciklərin nisbətindən asılı olacaqdır:


$$K = [X^+] / [XL] \quad \text{və} \quad K = cx^2 / I - \alpha \quad (7)$$

Məhlulun qatılığını dəyişdikdə dissosiyasiya sabitinin qiyməti də dəyişdiyindən Ber qanunundan kənara çıxma baş verir.

3. Bir sırə rəngli birləşmələr məhlulda  $N^+$  ionunun qatılığına çox həssas olurlar. Bunun nəticəsində rəngin dəyişməsi, yəni Ber qanunundan kənara çıxma baş verir.





4. İki mollekulun qarşılıqlı təsirindən kompleks birləşmə əmələ gəlir:




Qatı məhlulda  $CoCl_2$  mavi rəngli, durulaşmış məhlulda isə bənövşəyi rəngə keçdiyindən Ber qanunuqjan kənara çıxma baş verir.

5. Həllədicilərin təbiətindən və təsirindən asılı olaraq Ber qanunundan kənara çıxma mümkündür:



Alınmış kompleks birləşmələrin hamısı öz rənglərinə görə bir-birindən fərqlənirlər. Eyni zamanda rənglərin dəyişməsiylə molyar udma əmsalları da bir-birindən fərqləndiyi üçün kənara çıxma baş verəcəkdir.


6. Elə kompleks birləşmələr vardır ki, onun temperaturdan asılı olaraq parçalanması şəkil 14-dək kimi özünü göstərir. Zamanla bağlı olaraq rəngin əmələ gəlməsi bir çox hallarda olduğundan tədqiq olunan metod ekspress sayyla bilməz. Məsələn, molibdənin fosforlu birləşmə ilə əmələ gətirdiyi kompleks birləşmənin sabitləşməsi, yalnız 50 dəqiqədən sonra baş verir. Əksinə, kipfenantla vanadimum tetaoksiaronlarla



Şəkil 14. Kompleksin temperaturdan asılılıq qrafiki

molibden, volfram, sirkonium və misin rəngli birləşmələrinin alınmasının sabitləşməsi anı olaraq alınır.

7. Bəzi kompleks birləşmələrin əmələgəlmənin liqandların artığından asılı olması Ber qanunundan kənara çıxmaya səbəb olur.



Hər üç halda optiki sıxlıqların qiyməti eyni və ya müxtəlis ola bilər. Optiki sıxlığın qiyməti eyni olduğu halda Ber qanunundan kənara çıxma baş vermir, müxtəlis olduqda isə kənara çıxma olur. Digər halda isə, əlavə olunan liqandın həcmindən asılı olduqda kənara çıxma baş verir. Yuxarıda anlatdıqlarımız bütün kənara çıxmalara səbəb olan amillər, analiz zamanı aradan götürürməlidir. Daha doğrusu elə optimal şərait lazımdır ki, Ber qanunundan kənara çıxmalar gözlənilməsin.

### **Ultrabənövşəyi və görünən bölgələrdə maddələrin qatılıqlarının təyin olunma üsulları**

Verilən bölgələrdə maddənin qatılıqlarını aşağıdakı üsullarla təyin etmək olar.

1. Müqayisə metodu ilə maddə qatılığının təyini. Metodun mahiyyəti - axtarılan maddənin etalon məhlulu hazırlanır. Etalon qatılığı elə seçmək lazımdır ki, əldə edilən qatılıq axtarılan qatılığa təxminə yaxın olsun. Sonra hazırlanmış etalon məhlulların optiki sıxlıqları ölçülür. Etalon məhlullar üçün aşağıdakı bərabərlik doğruldur.

$$A_{et} - EC_{er} l \quad (8)$$

E-axtarılan maddənin molyar udma əmsalıdır. Eyni şəraitdə qatılığı axtaran maddənin və etalon məhlulların optiki sıxlıqları ölçülərək müqayisə olunur. Tədqiq olunan məhlulun optiki sıxlığı aşağıdakı formulla ifadə olunur.

$$A_x \cdot ES_{\lambda} / l \quad (9)$$

$C_x$  - tədqiq olunan maddənin qatılığı, mg/ml olarsa

$$\frac{A_x}{A_{et}} = \frac{C_x}{C_{et}} \quad \text{və} \quad C_x = \frac{A_x \cdot C_{et}}{A_{et}}$$

Ədəd tədqiq olunan maddənin qramlarla miqdarnı tapmaq istəsək, durulmasını nəzərə olmaqla onun miqdarnı aşağıdakı formulla hesablaya bilərik.

$$g = \frac{C_x \cdot V_0 \cdot V_k}{V_A} \quad (10)$$

$V_0$  - tədqiq olunan rəngli məhlulun həcmi, ml

$V_k$  - tədqiq olunan məhlulun ümumi həcmi, ml

$V_A$  - rəngli məhlulu hazırlamaq üçün tədqiq olunan məhluldan götürülen həcm, ml

2. Molyar udma əmsalına görə qatılığın təyini. Tədqiq olunan məhlulun optiki sıxlığını ( $\Delta x$ ) ölçüdükdən sonra məlum dalğa uzunluğunda molyar udma əmsalını  $E_{\lambda}$  bilməklə aşağıdakı formulla təyin olunan maddənin qatılığını  $S_x$  (mol/l) tapmaq olar

$$C_x = \frac{A_x}{E_{\lambda} l} \quad (11)$$

Təyin olunan maddənin qramlarla miqdarnı aşağıdakı bərabərlikdən hesablamaq olar


$$g = C_x \frac{V_A \cdot V_k}{V_n} M_A \quad (12)$$

$M_A$  - təyin olunan maddənin mol kütləsidir. Molyar udma əmsalını tapmaq üçün qatılığı dəqiq məlum olan etalon məhlullar ( $mol/l$ ) hazırlanaraq müəyyən edilmiş dalğa uzunluğunda optiki sıxlıqdan ölçülür.

$$A_{et.} = \varepsilon_\lambda \cdot C_{et.} \cdot l$$

$$\varepsilon_\lambda = \frac{A_{et.}}{C_{et.} \cdot l} \quad (13)$$

3. Dərəcəli qrafikə görə maddənin qatılığının təyini. Dərəcəli qrafik dedikdə Ber qanununa tabeçiliyinin funksional qrafikinin asılılığı  $A=f(s)$  ağılmızına gəlir. Buna görə də təyin olunan maddənin artan qatılıqlı standart məhlulları seriyası hazırlanaraq, optimal dalğa uzunluğunda optiki sıxlıqdan ölçülür.



Şəkil 15. Dərəcəli qrafikə dörd qatılığın təyini

Sonra isə qatılığı təyin olunan maddənin təhlullarını hazırlayıb verilən şəraitdə optiki sıxlıqlar ölçüldükdən sonra əldə edilən optiki sıxlıqdan qiyməti ordinat oxunda qeyd olunur. Dərəcəli qrafikin absis oxuna paralel düz xətti

Alınmış etalon məhlulların optiki sıxlıqlarını  $A_1, A_2, \dots, A_n$  ordinat oxunda,  $S_1 < S_2 < \dots < S_n$  seriyali məhlulların qalıqlarını isə absis oxunda yahmaqla optiki sıxlıqla qatılıq arasındaki qrafik çizilir (şəkil 15).

Sonra isə qatılığı təyin olunan maddənin təhlullarını hazırlayıb verilən şəraitdə optiki sıxlıqlar ölçüldükdən sonra əldə edilən optiki sıxlıqdan qiyməti ordinat oxunda qeyd olunur. Dərəcəli qrafikin absis oxuna paralel düz xətti

kəsənə kimi apararaq, abses oxuna perpendikulyar endirilir. Həmin rəqəm təyin olunan maddənin  $S_x$  miqdarıdır.

4. Diferensial metoduna görə maddənin məhlulda qatılığının təyini tədqiq olunan etalon məhlulun optiki sıxlığı təyin edilən ionun rəngdli məhluluna görə ölçülür. Müqayisə üçün götürülmüş məhlulun qatılığı, tədqiq olunan məhlulun qatılığından  $S_x$  qədər az olmalıdır. Əgər müqayisə məhlulundan keçən işıq selinin intensivliyi  $I_1$ , tədqiq olunan məhluldan keçən işıq selinin intensivliyi  $I_2$ , udulan təbəqənin qatılığı  $I$  və təyin olunan maddənin molyar udma əmsali  $\varepsilon$  olarsa Buger-Lambert-Ver qanununa görə aşağıdakı bərabərliyi alarıq

$$\lg \frac{I_1}{I_2} = A'_x = \varepsilon l(C_x - C_0) \quad (14)$$

Bərabərlikdən göründüyü kimi tədqiq olunun məhlulun nisbi optiki sıxlığı ilə  $Ax$  onun qatılığı  $Sx$  arasında  $A1x=f(c)$  funksional asılılıq vardır. Bu asılılığı dərəcəli qrafikin köməyi ilə yerinə yetirmək olar. Bunun üçün təyin edilən maddənin müxtəlif qatılıqlı etalon və  $S_1, S_2, \dots, S_n$  qatılıqlı müqayisə məhlulları hazırlanır. Etalon məhlulların optiki sıxlıqları  $A_1, A_2, \dots, A_n$  müqayisə məhlullarına görə ölçülərək dərəcəli qrafik qurulur.  $S_x$  qatılığı dərəcəli qrafikə görə təyin edilir. Tədqiq edilən məhlulun qatılığını hesablama metodu ilə təyin etmək olar. Bunun üçün  $S_0$  qatılıqlı etalon məhlullar hazırlanır. Etalon məhlulla tədqiq olunan məhlulların optiki sıxlıqları müqayisə məhlullarına görə ölçülür, etalon və tədqiq olunan məhlulların nisbi optiki sıxlıqların kəmiyyətinin nisbəti bu və ya müqayisə məhlullarının qatılıqları fərqinin nisbəti kimidir:

$$A'_x/A'_{et} = (C_x - Co) / (C_{et} - Co)$$

Buradan

$$C_x = Co + A'_x (C_{et} - Co) / A'_{et} \quad (15)$$

Baxılan metodla təyin olunan komponenti ekspres təyin etmək mümkündür.

### Fotometrik analiz metodunda seçicilik

Fotometrik analiz metodunun seçiciliyi tədqiq olunan iona maneçilik törədən maddələrin təsirindən aslidir. Dərəcəli qrafikin orta dərəcəsinə görə kör təcrübə hazırlanaraq optimal şəraitdə optiki sıxlıqlar ölçülür. Digər bir təcrübədə təyin olunan ionun həmin miqdardı üzərinə kənar ionun məlum miqdarlarını əlavə edərək dərəcəli qrafik şəraitində fotometrləşdirilir. Optiki sıxlıqları ölçmədən öncə məhlulda çöküntünün olmasına, rəngin və pH-in dəyişməsinə diqqət edilməlidir. Kənar ionlarının miqdarının təsiri intervalı  $\pm 4\%$ -dan çox olmamalıdır.

Fotometrik analizin yüksək dəqiqliyə malik olması təyinatın şəraiti və tədqiq olunan liqandin seçiciliyi ilə xarakterizə edilir. Analiz olunan elementin tərkibində müxtəlif funksional qruplar olan üzvü liqandların düzgün seçilməsi böyük əhəmiyyətə malikdir. Məsələn, tərkibində oksim qrupu  $=N-OH$  olan liqandlar  $Ni^{2+}$  ionu üçün,  $-N=O$  və  $OH$  qrupu olan liqandlar  $Co^{2+}$  ionu üçün və eyni zamanda tio- və amin qrupları olan spesifik liqandlar  $Cu^{2+}$  ionu üçün tətbiq edilir. Əmələ gələn rəngli birləşmələr davamlı və sabit tərkibə malikdirlər.

Üzvi liqandların seçiciliyi və spesifikasiyi A.Babko tərəfindən təklif edilmiş müddəalardan çox aslidir.

A)  $\Delta\lambda = \lambda_{ML} - \lambda_L$  kəmiyyətinin maksimum udulma arasındaki sürüşməsi reaksiyanın kontrasılığını xarakterizə edir.  $\lambda_{ML}$  və  $\lambda_L$  olarsa fotometrik reaksiyanın kontrastlığı çox yüksəkdir.

v) Molyar işiq udma əmsalinin həqiqi və nisbi dəyişməsinin böyüklüyü  $\Delta\varepsilon = \varepsilon_{ML} - \varepsilon_L$  və  $\varepsilon_{ML} / \varepsilon_L$  kəmiyyətləri ilə bilinir.

s) üzvi liqand ilə metal ionunun əmələ gətirdiyi rəngli birləşmənin əmələ gəlməsində pH-in çox müxtəlif olması:  $\Delta rN = rN_{ML} - rH_L$

d) pH-in ən böyük intervalında məhlulun sabit optiki sıxlığa malik olması.

### Fotometrik analizdə optimal şəraitin təyini

Praktikada fotometrik təyinat zamanı optimal şəraitin tapılmasını iki metroloji yaxınlaşmadan istifadə etməklə təyin etmək olar. Metodun hazırlanmasında yeni üzvi analitik liqandların üstünlüyü nəzərə alınarsa işlənən reaksiya ətraflı tədqiq edilir. İkincisi isə çox geniş yayılmış və bəlli olan üzvi liqandlarla əmələ gələn rəngli birləşmənin termo-dinamik xarakteristikasından təyin edilir. Reaksiyanın stexiometrik öyrənilməsi nəzərə alınmır.


Yeni analitik üzvi liqandlardan istifadə etməklə yeni metodlar hazırlanıqdır, hər şeydən önce normal işçi şərait yaradılmalıdır. Sonra isə kompleks və liqandin optiki xarakteristikalarını (udma spektrləri, maksimal, molyar udma əmsali) təyin edirlər. Bu məqsədlə kompleks əmələ gəlmənin pH-in təyin edilir. Bu məqsədlə kompleks əmələ gəlməyə R-nin, liqandin artlığıın, zaman və temperaturun təsirlərini tədqiq etməklə verilən rəngli məhlulların işiq udmları ölçülür. Nümunədə fotometrləşən məhlulun son həcmində görə optimal qatılığın son həddini  $A=F(c)$  düz xəttindən istifadə etməklə əmələ gələn rəngli birləşmələrin stexiometrik tərkibini və davamlılıq sabitini təyin edirlər.

Fotometrik analizdə optimal şəraiti tapmaq üçün aşağıdakı ardıcılılıqdan istifadə etmək lazımdır.

**1. Tədqiq edilən məhlulun optimal dalğa uzunluğunun tapılması.** Bunun üçün  $210 \div 750$  nm və ya  $360 \div 750$  nm dalğa uzunluqlarında spektrofotometr cihazı ilə təyin edilən komponentlə liqandın  $S_L/C_M$  nisbətlərində əmələ gətirdiyi kompleks birləşmələrin optiki sıxlıqları pH-in müxtəlisf qiymətlərində liqand və ya təmiz həllədici sonunda ölçülərək spektlər çıxarılır. Məhlulların işıq udma spektloruna görə maksimum dalğa uzunluğu (optiki sıxlığın Amaks dəyəri) və ya  $\Delta A$  maksimum dalğa uzunluğu (optiki sıxlıqların fərqinə görə) tapılır. Sonrakı bütün tədqiqatları təyin edilmiş maksimum dalğa uzunluqlarında aparılır.

İşıq udan maddənin miqdari çıxımı, istifadə edilən liqandın 2-1 dəfə artığında dərəcəli qrafikin qurulması üçün çox əhəmiyyətlidir. Çünkü, dərəcəli qrafikin yuxarı təyin olunma sərhəddində liqandın optimal qatılığının olması vacibdir. Fəqət, liqandın qatılığının artığı, fotometrləşən komponentin nisbi davamlığından və maneçilik törədən maddələrdən xeyli dərəcədə asılıdır. Bu qatılığı nəzəri və təcrübə işlərə görə hesablamalar olar. Əgər optimal şəraitda liqandın özü işıq udarsa, o zaman onun çox artıq qatılığının əlavə edilməsi kor təcrübənin (fon) yüksək optiki sıxlıqa malik olmasına səbəb olar ki, bu da arzu edilməzdir.

**2. Optimal pH-in təyini.** Fotometrik analizdə optimal pH təyin etmək üçün təyin edilən ionun və liqandın sabit qatılıqlarında müxtəlisf pH məhlulları iştirakında əmələ gələn rəngli



Şəkil 16. Liqandın optimal qatılığının təyini

məhlulların optiki sıxlıqları ölçülür.  $A(\Delta A) = f(pH)$  arasında qrafik qurularaq optimal pH təyin edilir.

**3. Liqandın miqdarının təyini.** Rəngli məhlulların analiz olunan ionun tam birləşməsi üçün lazım olan liqandın miqdarını maksimum dalğa uzunluğunda və optimal pH-da təcrübi olaraq reaksiya məhsulunun işiq udmasını ölçməklə təyin edilir. Yəni, təyin olunan ionun qatılığını sabit saxlamaqla ( $S_M = \text{sabit}$ ), liqandın müxtəlif artanqatlıqlarında məhlullar hazırlanaraq, optiki sıxlıqları ölçüldükdən sonra  $A(\Delta A)$  ilə  $S_L$  arasında qrafik qurulur.  $A(\Delta A) = f(C_L)$  əyrisi davamlı rəngli birləşmənin əmələ gəlməsini göstərir (Şəkil 16).

### Kompleks birləşmələrin spektrofotometrik analizi

Fotometrik analizdə istifadə olunan rəngli kompleks birləşmələrinin tam xarakteristikasını bilmək üçün əmələ gələn kompleks birləşmənin kimyəvi reaksiyasının tənliyi, tərkibi, reaksiyanın tarazlıq və davamlılıq sabitləri, molar udma əmsalı və kompleks ionun yükünün təyini çox önemlidir.

Spektrofotometrik analiz metodunda rəngli birləşmələrin tədqiqi kütlələrin təsiri və işığın əsas qanunlarından birlikdə istifadə etməklə aparılır. Bu da rəngli birləşmələrin tərkibini, davamlılığını və optiki xarakteristikasının təyini ni özündə birləşdirir.

Ədəbiyyatda kompleks birləşmələrinin analizi üçün böyük sayıda müxtəlif spektrofotometrik analiz metodları məlumdur. Kompleks birləşmələrin tərkibini təyin etmək üçün ən geniş yayılmış Ostromislenski metodudur. Fotometrik reaksiyalarda molar udma əmsalını və reaksiyasiyinin tarazlıq sabitini Komar metodu ilə dəqiq təyin etmək mümkündür.

Spektrofotometrik analiz metodunda kompleks birləşmələrin tədqiqi üçün ən çox yayılmış metodların qısa məzmunu ilə tanış olaq.

## Kompleks birləşmələrin tərkibinin təyini

### I izomolyar seriyalar metodu

Metod 1910-cu ildə İ.Ostromislenski tərəfindən təklif edildikdən sonra P.Job tərəfindən onun nəticələri dəqiqləşdirilmişdir. Daha sonralar isə A.Babko tərəfindən izomolyar seriyalar metodu mükəmməl işlənərək tətbiq sahəsi tapmışdır.

Metod komponentlərin qarşılıqlı təsviri nəticəsində əmələ gələn  $MmLn$  kompleks bölməsinin maksimum çıxımı cavab verən və reaksiyada iştirak edən komponentlərin izomolyar qatılıqları nisbətinin təyininə əsaslanmışdır. Kompleksin çıxımı şəkil 17-dəki əyridə göstərilən nöqtələrdə məhlulların nisbətini xarakterizə edir. Bu nöqtələr  $mM+nL \rightleftharpoons MmLn$  reaksiyasında əmələ gələn  $MmLn$  kompleksinin maksimum qatılığına cavab verən  $m$  və  $n$  stexiométrik əmsallarla bağlıdır.

$$X_{\text{maks}} = C_L / (C_M + C_L) = n/m + n \quad (16)$$

$S_M$  və  $S_L$  qarşılıqlı olan  $M$  və  $L$  komponentlərinin ilkin qatılıqlarıdır. Analizi aparmaq üçün hər iki komponentlərin molyar qatılıqları sabit saxlanmaqla hazırlanır:

$$|M|/|L| = C$$

İndi taberial balans bərabərliyini yaza bilərik:

$$|M| = -C(I-x) - |MLn| \quad (17)$$

$$[L] = C_{x-n} / ML_n \quad (18)$$

$$[ML_n] = \beta n [M] / [L]^n \quad (19)$$


$x$ -liqandlı mol rayıdır (16) və (17) bərabərliklərinin birinci törəmələrini  $[M]$ ,  $[L]$  və  $[ML_n]$  dəyişsək,  $x_{\max}$  da  $x$  kəmiyyəti üçün

$$n \cdot X_{\max} / 1 - X_{\max} \quad (20)$$

bərabərliyini alarıq.  $X_{\max}$  yalnız n-dən asılıdır. Optimal dalğa uzunluğunda məhlulun işiq udması payı arasındaki asılılığı qursaq, şəkil 17-də verilmiş əyrini alarıq. Maksimum dalğa uzunluğunda alınmış optiki sıxlığın  $x_{\max}$ , kəmiyyəti 0,5-ə bərabər olduğu üçün onu (20) bərabərlikdə yerinə yazaq kompleksin tərkibini 1:1 nisbətində alarıq.

Əgər  $X_{\max}$  kəmiyyəti 0,67-0,76 aralığında olarsa o zaman stexiometrik nisbətlər 1:2 və ya 1:3 olacaqdır.

Analizi aparmaq üçün hər iki komponentin qatılıqlarının sabit saxlamaqla antibatik nisbətlərində – 0,1:0,9-dan 0,9:0,1 və ya 1:5-dən 5:1 qarışıqlar hazırlanır. Hər iki komponentin mollarının sayının cəmi qarışığın ümumi həcmində sabit saxlanılır. Hazırlanmış məhlullar seriyasının optiki sıxlıqları optimal şəraitdə sabit ion qüvvəsi olan məhlullar-



Şəkil 17. Komponentlərin tərkibinin 1:1 nisbətində olan izomolyar seriya qrafiki

da ölçülür. Təcrübə nticəsində cizilan  $A=f(V_L/V_M)$  və ya  $A=f(|S_L|)/|C_M|+|C_L|$  qrafikləri izomolyar seriyanın maksimum udulmasının vəziyyətini təyin edir. Maksimum udulmağa izomolyar əyri dəqiq alınmazsa, o zaman əyrinin vəziyyətini ekstrapolyasiya ilə təyin edirlər.

Ümumi halda optimal dalğa uzunluğunda işq,  $NmLn$  kompleks birləşmə ilə yanaşı ilkin  $M$  və  $L$  komponentlərini də udur. Belə halda optiki sıxlığın dəyişməsinin additivliyi  $\Delta A = \sum A - A_M - A_L$  arasında qrafik cizilərək tərkibi təyin edilir.  $\Sigma A$ -məhlulda olan bütün komponentlərin optiki sıxlıqlarının cəmi,  $A_M$  və  $A_L$   $M$  və  $L$  komponentlərinin izomolyar qarışığının qatılığına bərabər olan məhlulların optiki sıxlıqlarıdır.

Əgər  $A=f(C_L/(C_M-C_L))$  qrafikində görünən maksimum, analiz olunan izomolyar seriyaların müxtəlisf qatılıqları ilə üst-üstə düşərsə, əmələ gələn kompleks birləşmənin tərkibinin sabit olmasını söyləmək olar. Izomolyar seriyaların müxtəlisf qatılıqları üst-üstə düşərsə, əmələ gələn kompleks birləşmənin tərkibinin sabit olmasını söyləmək olar. Təəssüf ki, izomolyar seriyalar metodu universal deyildir. Metod yalnız aşağıda verilən şərtlər yerinə yetirildikdə tətbiq oluna bilər.

-Qarşılıqlı tə'sirdə olan kimyəvi reaksiya stexometrik olmalıdır. Sistemdə olan əlavə proseslər (protoliz, assosiasiya) reaksiyanın getməsini çatınlasdirməlidir.

-Sistemdə yalnız bir kompleks birləşmə əmələ gəlməlidir.

-İzomolyar seriyalar məhlullarında ion qüvvəsi sabit saxlanmalıdır.

Çox dəqiq nticələr almaq üçün kompleks əmələqəlmədə iştirak edən  $M$  və  $L$  komponentlərinin iki qatılığından istifadə etməklə, hazırlanmış izomolyar qatılıqlı məhlulların optiki sıxlıqları, müxtəlisf dalğa uzunluqlarında ölçülərək qrafik qurmaqla tərkib təyin edilir.

## II. Tarazlığın dəyişməsi metodu

Metod birnüvəli kompleks birləşmələrin tədqiqi üçün istifadə edilir.  $ML_n$  kompleksinin şərti davamlılıq sabiti istifadəsindən,  $M$  komponentinin sabit qatılığının kompleksləşməsinin nisbi dərəcəsinin dəyişməsindən (tarazlığın sürüşməsi) ikinci komponentin tarazlıq qatılığının asılılığı tapılır.

$$\lg \frac{[ML_n]}{[C_M]} = n \lg [C_L] \quad (21)$$

Kompleksləşmənin dərəcəsinin dəyişməsiylə məhlulların optiki sıxlıqlarının dəyişməsinin mütənasibliyinin bərabər olmasını aşağıdakı kimi yazmağa imkan verir.


$$\lg \frac{A}{A_i - A} = n \lg [C_L] \quad (22)$$

$A_i(\Delta A_i)$  -təcrübədə alınmış optiki sıxlığının son həddinin kəmiyyətidir.  $M$  komponentinin sabit qatılıqlı və  $L$  komponentinin dəyişən qatılıqlı məhlullarının  $A(\Delta A)$  ölçülən optiki sıxlıqları,  $n$  stexiometrik əmsalını təyin edir. Koordinatda  $\lg(\Delta A / \Delta A_i - A)$  ilə  $\lg/L/$  qrafiki qurularaq  $n$  kəmiyyət  $\lg \alpha$  bucağının meyl etməsinə görə tapılır. Bunu nə yanaşı tarazlığın sürüşmə metodunun müxtəlif variyantlarını nəzərdən keçirək.

## Molyar nisbətlər metodu (Doyma metodu)

Davamlı kompleks birləşmələrin, tədqiqində molyar nisbətlər metodunun öz yeri vardır. Metodun mahiyyəti  $\Delta A(A)$  birinci komponentin molyar qatılığını sabit saxla-  
maqla, ikinci komponentin qatılığının artması və ya əksinə  
olan asılılıqdır.  $S_M = \text{sabit}$  qatılıqda  $A(\Delta A)$ -nın  $C_L/C_M$  arası  
ndakı asılılıq əyrisi şəkil 18-də verilmişdir. Əyridə nöqtə-  
nin dönməsi dəqiq olmazsa, o zaman onu ekstrapolyasiya  
etməklə əldə edirlər. Aşağıda tədqiq edilən sadə reaksiyada

stexiometrik əmsalları  $M + nL \Leftrightarrow ML_n$  və ya  $MM+L \Leftrightarrow MmL$  analitik yolla təyin etmək üçün qərarlıdır. M komponentin sabit qatılığında ( $S_M = \text{sabit}$ )  $L$  liqandının qatılığı ilə optiki sıxlıq arasındaki asılılığın və əksinə öyrənilməsi, analoji olaraq  $L$  liqandın sabit qatılığında ( $C_L = \text{sabit}$ ) son həddin kəmiyyətini  $A(A_i)$  hesablamaq olar. Belə halda  $n$  və  $m$  stexiometrik əmsallar görünən molyar udma əmsallarının nisbətləri ilə xarakterizə edilir.



Şəkil 18. Molyar nisbətlər metodunun ideal diaqramı

Optiki sıxlıqlar  
eyni qalınlıqlı küvetlərdə ölçülür.

$$n = A_i C_L / A_i C_M; \quad m = A''_i C_M / A_i C_L \quad (23)$$

$\varepsilon$  və  $\varepsilon' - S_M = S_L = \text{sabit}$  olduqda görünən molyar udma əmsallarıdır.

### Starik Barbanel metodu

Metod reaksiyanın stexiometrik əmsalının cəbri cəmi bərabərliyinin və maksimum nisbi çıxım nöqtəsində qarışığın tərkibinin xarakterizə edilməsinə əsaslanmışdır. Metodla kompleksin tərkibini təyin etmək üçün istənilən stexiometrik tənlikdən istifadə edilir:



$M$  kompleksinin sabit və  $L$  komponentinin dəyişən qatılıqlarında Barbanel bərabərliyi aşağıdakı şəkil alır.

$$C_k = \frac{C_M}{m} \cdot \frac{n-1}{m+n-1} \quad (24)$$

Analizi aparmaq üçün iki seriyalı məhlullar –  $M$  komponentini sabit saxlamaqla  $L$  liqandının dəyişən qatılıqlı məhlullar seriyası hazırlanır. İkinci seriyada isə əksinə  $L$  liqandının qatılığı sabit saxlanılır və liqandın fonunda məhlulların optiki sıxlıqları optimal şəraitdə fotometrləşdirilir. Əldə edilmiş nəticələrə görə  $MmLn$  kompleksinin tərkibini təyin etmək üçün  $S_k/S_i$ ,  $K$  və ya  $\Delta A/C_L - \Delta A/A_i$  maks və  $S_L =$  sabit olduqda koordinat sistemdə  $Sk/Sm - Sk/Ci, k$  və ya  $\Delta A/S_f - \Delta A/A_i$  arasındaki təcrübə çıxım əyrisi qurulur. Absisin maksimum nöqtəsinə görə  $n$  və  $m$ -nin stexiometrik əmsalları  $A/S_L = \text{maks.}$  olduqda aşağıdakı kimi hesablanır:

$$n = \frac{I}{I - \Delta A / \Delta A_i} \quad (25)$$

$MmL$  kompleksinin analizində  $m$  stexiometrik əmsali analogi olaraq  $C_l =$  sabit və  $\Delta A/S_M$  nisbətinin maksimum dəyərində

$$m = \frac{I}{I - \Delta A / \Delta A_i} \quad (26)$$

tənliyi ilə hesablanır. Qrafikdə dəyişən qatılıqlarda maksimumun olmaması  $M_2L$  və  $ML$  tipli komplekslərində komponentlərin stexiometrik əmsali  $m=n=1$  olur.

Starik Barbanel metodu izomolyar seriyalar metodundan fərqli olaraq, çox istifadə olunan bir metoddur. Bu

metodun başqa metodlardan üstünlüyü istənilən stexiometrik reaksiyalara tətbiq edilməsi, istənilən kompleks birləşmələrə (davamlı və davamsız) tətbiq edilməsi, qatılıq intervalının az və çox olub olmasına rəğmən tətbiq edilməsi və ilkin məhlullarda reaksiyada iştirak edən komponentlərdən birinin qatılığı mə'lum olmadıqda tətbiq edilməsidir.

### Kompleks ionun yükünün təyini

1. Zəif turşu ilə əmələ gələn kompleksin yükünün təyini. Əgər M metal ionu zəif L liqandı ilə aşağıdakı reaksiyada olduğu kimi qarşılıqlı təsirdə olarsa



alariq. Reaksiyanın tarazlıq sabitini yazsaq

$$K_{tar} = \frac{C_k [H^+]^n}{(C_M - C_k)(C_L - C_k)\alpha_M \alpha_{HmL}} \quad (27)$$

$S_k/[MH_{m-n}L]^{(m-n)+}$  kompleksinin tarazlıq qatılığı,  $S_M - M^+$  ionunun ilkin qatılığı,  $S_L - HmL$  zəif turşunun (liqandın) ikin qatılığıdır.  $C_k$  kompleksinin qatılığı  $C_k = C_M A/A_i$  nisbəti ilə tapıla bilər.  $C_k$ nin kəmiyyətini  $C_k = C_M A/A_i$  kəmiyyəti ilə dəyişsək, təcrübədə metal ionu ilə liqand ekvimolyar məhlullardan istifadə edərək loqarismalasaq n kəmiyyətini taparıq:

$$\begin{aligned} \lg K_{tar} &= \lg Y + n \lg [H^+] = \lg Y - n pH \\ n &= (\lg Y - \lg Y_k) / (pH_i - pH_k) \end{aligned} \quad (28)$$

n kəmiyyətini təcrübi olaraq təyin etmək üçün metal ionu ilə liqatin ( $C_M - C_L$ ) iki ekvimolyar qatılıqlı məhlulları hazırlanaraq, pH in müxtəlif qiymətlərində optiki sıxlıqları

ölçülür. Optimal pH-da bilinən maksimum optiki sıxlığına (A<sub>i</sub>) görə lgY - pH arasında qrafik qurmaqla n hesablanır.

2. Kompleks əmələ gəlmədə ayrılan (H<sup>+</sup>) ionlarının sayını Astaxov metodu ilə təyini. İstənilən kompleks bir-ləşmənin pH sərhəddində pH-in müxtəlif qiymətlərində seriyalı məhlullar hazırlanır. Məhlulların optiki sıxlıqları maksimum dalğa uzunluğunda ölçülərək  $\lg \frac{A_x - A_L}{(A_i - A_x)^2}$  ilə pH arasında asılılıq qrafiki qurulur. tgα bucağının meyl etməsinə görə reaksiyada ayrılan protonların sayı (n) hesablanırlar.

### Asmusun düzxətli metodu

Metod ikin komponentlərin udulması olmadıqda az davamlı birnüvəli komplekslərin tərkibini təyin etmək üçün tətbiq edilir. Kütlələrin təsiri və işığın əsas qanunlarını tətbiq etməklə kompleks əmələgəlmə reaksiyasını yaza bilərik:



Çox mürəkkəb olmayan yolla Asmus aşağıdakı asılılığı əldə etmişdir:

$$\frac{I}{V_L^n} = \frac{A' B}{K} \cdot \frac{I}{m_A} - \frac{B}{K} \quad (29)$$

$$m_A = \frac{A}{I} = \frac{C_M V_M \varepsilon_k}{V(I + KV_L^n / C_L^n V_L^n)} \quad (30)$$

A' və B - verilmiş təcrübə seriyalarının sabitləri, K - kompleksin davamsızlıq sabiti, n - kompleksin tərkibində

komponentlərin stexiometrik nisbətləri,  $V_L - M$  komponentinin  $V_M$  sabit həcmində əlavə edilən  $L$  liqatının həcmi,  $C_M$  və  $C_L$   $M$  və  $L$  komponentlərinin ilkin qatılıqları,  $V$  - analiz olunan məhlulun ümumi sabit həcmi,  $m_A$  - optiki sıxlığın moduludur.

Qarşılıqlı təsirdə olan komponentlərin stexiometrik nisbətlərini qrafiki üsulla təyin edirlər. Əgər ordinat oxunda  $1/V_L^n$  və absis oxunda  $1/m_A$  kəmiyyətlərini yarsaq,  $n$ -ə müxtəlif qiymətlər verməklə, koordinat sistemində  $1/V_L^n$  ilə  $1/m_A$  arasındaki qrafikdə bir neçə əyri alınacaqdır.  $n$ -in həqiqi qiymətində bu əyrilərdən biri düz xətt verəcəkdir.

Təcrübədə  $C_M$  qatılıqlı  $M(V_M)$  komponentlərinin sabit həcmində  $C_L$  qatılıqlı liqatın müxtəlif həcmələri  $V_L$  əlavə edilərək məhlulun ümumi həcmini  $V$  sabit saxlamaqla optiki sıxlıqlar ölçülür.  $m_A = A/l$  kəmiyyəti tapıldıqdan sonra  $1/V_L^n$  ilə  $1/m_A$  arasında  $n$ -in müxtəlif ədədlərini verməklə qrafik qurulur.

İlkin götürülmüş məhlulların qatılıqları məlum olmaqdə, kompleks əmələgəlmədə iştirak edən komponentlərin nisbətini Asmus metodu ilə təyin etmək, onun başqa metodlara nəzərən üstünlüyüdür.

## TƏCRÜBİ HİSSƏ

### Spektro fotometrik analiz metodunda təcrübi işləri aparmaq fürün ümumi göstəriş

Təcrübə işlərinə başlamazdan öncə aşağıda qeyd olunanlarla ətraflı tanış olmaq lazımdır.

- təklif edilən işlərə diqqətlə yanaşmaq və görüləcək iş haqqında bilik almaq üçün kitab oxumalı

- Standart və etalon məhlulların hazırlanma metodikasını bilməli, götürülen məhlulların həcmi maksimum dəqiqliklə dərəcəli pipetlə alınmalıdır

- İntensivliyin ölçüməsində istifadə olunan küvetlər təmiz olmalı; küvet öncə qatı HCl-la sonra isə distillə suyu ilə yumaqla qurudulur. Küvetin xarici səthini yumşaq parça ilə silməli.

- Küvetləri cihazın küvet blokunda bilinən qaydada yerləşdirməli.

- Cihazların iş üslubu ilə tanış olduqdan sonra işə başlamazdan 30 dəqiqə öncə işə salmalı

- Laboratoriya dəftərinin yazılıması verilən ardıcılıqla:  
a) tədqiq olunan işin adı, b) tədqiq olunan işin mahiyəti və reaksiya tənliyi, c) məhlulların hazırlanması üçün qısa məlumat, d) bütün ölçmələrin nəticələri.

#### İş №1. Üç fərqli məhlulların müqayisəli spektral xarakteristikasının öyrənilməsi

Aparılan işin məqsədi müxtəlisf xassəli udma spektrolarının malik üç fərqli məhlulların -  $MnO_4^-$ ,  $Cr_2O_7^{2-}$  və  $[Cu(NH_3)_4]^{2+}$  spektral xarakteristikasının öyrənilməsidir. Məhlulların işiq udma sıxılığının tədqiqi, yəni optiki sıxlığın dalğa uzunluğundan asılılığı, maksimum dalğa uzun-

luğunun təpiləsi, molyar udma əmsallarının hesablanması metodunun mahiyyətini təşkil edir.

- Reaktivlər: 1) 4 mq/ml qatılıqlı  $Cr_2O_7^{2-}$  ionunun standart məhlulu.  
2) 8 mq/ml qatılıqlı  $Cu^{2+}$  ionunun standart məhlulu  
3) 0,05 N qatılıqlı  $MnO_4^-$  ionunun standart məhlulu  
4) 10% li  $NH_4OH$  məhlulu.

Analizin aparılması. Üç fərqli məhlulların müqayisəli spektral xarakteristikasını öyrənmək üçün analiz aşağıdakı ardıcılıqla aparılmalıdır.

a) 100 ml-lik ölçü kolbasına 0,5-1,0 ml 0,05 N qatılıqlı  $MnO_4^-$  ionu məhlulu; 50 ml-lik ölçü kolbasına 5 ml 4 mq/ml qatılıqlı  $Cr_2O_7^{2-}$  ionu; 50 ml lik ölçü kolbasına 8 ml 8 mq/ml qatılıqlı  $Cu^{2+}$  ionu və 10 ml 10% li  $NH_4OH$  məhlulları töküldükdən sonra qarışdırmaqla cizgiyə kimi distillə suyu ilə durulmalıdır.

b) İşıq filtirlərinin seçilməsi. Hazırlanmış məhlulların optiki sıxlıqları FEK M markalı fotoelektrokolorimetrdə ləqəlinliqli küvetdə müxtəlisf işıq filtirlərində su fonunda fotometrləşdirilir. Optiki sıxlıqların maksimum qiymətlərinə görə işıq filtrləri seçilir (cədvəl 5). Hazırlanmış hər məhlul üçün seçilmiş maksimum işıq filtirində dərəcəli qrafik qurulur (cədvəl 6).

Məhlullar seriyasını hazırlamaq üçün 6 ədəd 100 ml lik ölçü kolbalarında 0,05 N qatılıqlı  $MnO_4^-$  ionundan 0,2, 0,4, 0,8, 1,0, 1,2 ml; 6 ədəd 50-100 ml lik ölçü kolbalarında 4 mq/ml qatılıqlı  $Cr_2O_7^{2-}$  ionundan 1,0, 2,0, 3,0, 4,0, 5,0, 6,0 ml və 6 ədəd 50 ml lik ölçü kolbalarında isə 8 mq/ml qatılıqlı  $Cu^{2+}$  ionundan 1,0, 2,0, 3,0, 4,0, 5,0, 6,0 ml və 10% li  $NH_4OH$  məhlulundan 10 ml əlavə etdikdən sonra qarışdırmaqla dis-

tillə suyu ilə cizgiyə kimi durulaşdırılır. Optimal dalğa uzunluqlarını təyin etmək üçün hər bir maddənin optik sıxlıqları 350-700 nm dalğa uzunluqlarında ölçülür. Alınmış rəqəmlərə görə optiki sıxlıqla dalğa uzunluqları arasında qurularaq maksimum işiq udma müəyyən edilir.

Cədvəl 5

**İşıq filtirinin seçilməsi  
( $I = \dots \text{ sm}, \dots \text{ məhlulu, c...}$ )**

İşıq filtirlərinin NO	1	2	3	...	9
A					

Məhlulların optiki sıxlıqlarını təyin edilmiş maksimum dalğa uzunluqlarında (ışiq filtirdə)  $I=1,0$  və ya  $0,5 \text{ sm}$  qalınlıqlı küvetlərdə su fonunda ölçürlər. Əldə edilmiş optiki sıxlıqlara görə hər məhlul üçün optiki sıxlıqla A qatılıq arasında C dərəcəli qrafik qurulur. Məhlullarda  $\text{Mn}^{2+}$ ,  $\text{Cr}^{3+}$  və  $\text{Cu}^{2+}$  ionlarının qatılıqları aşağıdakı formulla hesablanır.

$$C_x = C_{st} \cdot V_{st} / V_{ümməni}$$

Məhlulların bütün qatılıqlarında molyar udma əmsali hesablanaraq onun orta kəmiyyəti dəyərləndirilməlidir.

Cədvəl 6




**Dərəcəli qrafik  
(İşıq filtiri NO...,  $I = \dots \text{ sm}$ )**

məhlulun NO	1	2	3	4	5	6
A	.					
C, mq						

**İş №2. Sulfosalisilat turşusu ilə dəmirin (III) təyini**

Metod  $\text{Fe}^{3+}$  ionunun sulfosalisilat turşusu ilə rəngli kompleks birləşmənin əmələ gəlməsinə əsaslanmışdır. pH-

dan asılı olaraq əmələ gələn kompleks birləşmələr müxtəlif rəngə, tərkibə və davamlılıq sabitlərinə malikdir: pH 1.8-2.5 arasında bənövşəyi rəngli olan kompleksin maksimum dalğa uzunluğu 510 nm, tərkibi 1:1 nisbətində,  $\epsilon = 1800$ ,  $\lg \beta_1 = 14.4$ ; pH 4-8 arasında qırmızı rəngli kompleksin maksimum dalğa uzunluğu 550 nm, tərkibi 1:2 nisbətində,  $\epsilon = 580$ ,  $\lg \beta_2 = 25.2$ ; pH 9,0-11,5 arasında isə sarı rəngli kompleksin maksimum dalğa uzunluğu 415 nm, tərkibi 1:3 nisbətində,  $\epsilon = 5800$ ,  $\lg \beta_3 = 32.3$  xarakteristikalarına malik olan rəngli birləşmələr əmələ gətirir. Kompleks əmələ gəlmə sulfosalisilat turşusunun tərkibində olan 0-hidroksi-0-karboksi funksional analitik qrupların hesabına gedir. Kompleks əmələgəlmə reaksiyaları aşağıdakı göstərilən şərti sxem ilə gedir:



Dəmir sulfosalisil kompleksinin rəngi elektronların orbitdən keçərək liqandla və metal atomunda lokallaşması ilə izah edilir. Praktikada  $\text{Fe}^{3+}$  ionunun təyini reaksiyasının turş və qələvi mühitdə aparılması ilə analiz yerinə yetirilir. Dəmir sulfosalisil kompleksinin turş mühitdə təyininə Bi, In, Ga, Zr, Hf və Th elementləri maneqilik törətmirlər. Method asetat, borat, fosfat və tiosianid ionlarının iştirakı ilə dəmiri təyin etməyə imkan verir.  $\text{F}^-$  ionu mühitdə maneq olur.

- Reaktivlər:
- 1) 0,1 mq/ml qatılıqlı Fe (III) ionunun standart məhlulunu hazırlamaq üçün 0,4838 qr k.t.  $(\text{NH}_4)_2\text{Fe}(\text{SO}_4)_3 \cdot 12\text{H}_2\text{O}$  duzundan nümunə çəkib kimyəvi stö-kanda 25 ml 2M  $\text{H}_2\text{SO}_4$  turşusunda həll etdiqdən sonra bir litrlik ölçü kol-basında qarışdırmaqla distillə suyu ilə durulaşdırılır.
  - 2) 0,01 M qatılıqlı SSal turşusu məhlulu
  - 3) Asetat bufer məhlulu, pH4.



Etalon məhlulların hazırlanması. 50 ml həcmli ölçü kolbalarında dəmirin beş standart məhlullar seriyaları hazırlanır: 50 ml-lik 5 ölçü kolbalarında işçi məhluldan 10; 20; 30; 40 və 50 mkq Fe (III) ionu məhlulu, 30 ml 0,01 M qatılıqlı SSal turşusu məhlulu və 5 ml bufer məhlulu əlavə etdiqdən sonra, qarışdırmaqla distillə suyu ilə cizgiyə kimi durulaşdırılır. 10 dəqiqə sonra məhlulların optiki sixlıqları ölçülür. Kor təcrübə (fon) hazırlamaq üçün təyin edilən iordan başqa, bütün komponentlər iştirak edirlər. Öncə işıq filtiri seçilir. Sonra isə seçilmiş maksimum dalğa uzunluğunda (işıq filtrində) hazırlanmış məhlullar seriyasının optiki sixlıqları ölçülərək, optiki sixlıqla qatılıq arasında dərəcəli qrafik qurulur.

Fe(III) ionunu təyin etmək üçün yoxlama işini dərəcəli qrafik şəraitində fotometrləşdiridikdən sonra onun miqdarı dərəcəli qrafikə görə təyin edilir.

Alınmış nəticələr laboratoriya dəftəqində cədvəl formasında qeyd olunur.

### İş №3. Lantanın arsenazo III ilə təyini

Metod arzenazo III liqandı ilə La<sup>3+</sup> ionunun əmələ götirdiyi rəngli kompleks birləşmənin əmələ gəlməsinə əsaslanmışdır. Lantan ionu xromosor xarakter daşımadığı üçün, onun analitik formasının alınmasında rəngli liqandlardan, o cümlədən xromotrof turşusunun bis azo törəməsi olan arsenazo III liqandından istifadə edilir.



Arsenazo III liqandı tərkibində funksional analitik qrupların olması ilə yanaşı analitik aktiv (SO<sub>3</sub>H) qruplarının olması, metal ilə liqand arasında kompleksin əmələ

gəlməsini təmin edir. Arsenazo III liqandı ilə hidratlaşmış  $[La(H_2O)_n]^{3+}$  ionu reaksiyaya girir.

Reaktivlər. 1) 0,1 mq/ml qatılıqlı  $La^{3+}$  ionunun standart məhlulunu hazırlamaq üçün 0,07788 qr k.t.  $La(NO_3)_3 \cdot 6H_2O$  duzundan nümunə çəkib, 250 ml-lik ölçü kolbasında distillə suyu ilə həll edərək qarışdırmaqla çizgiyə kimi durulaşdırılır.

2) 0,015%-li arsenazo liqandının sulu məhlulu

3) 0,08 M qatılıqlı HCl turşusu məhlulu.

Etalon məhlulların hazırlanması. 50-ml-lik 5 ölçü kolbalarında 10; 20; 30; 40 və 50 mkq lantan ionu, 12 ml 0,015%-li arsenazo III liqandının sulu məhlulu və 2 ml 0,08 M qatılıqlı HCl turşusu məhlullarını tökdükdən sonra, qarışdırmaqla çizgiyə kimi distillə suyu ilə durulaşdırılır. 10 dəqiqədən sonra məhlulların optiki sixlıqları ölçülür. Kor təcrübənin hazırlanmasında təyin edilən iondan başqa, bütün komponentlər iştirak edir.

Analizin aparılması. Optimal dalğa uzunluğunun təyini üçün liqand və kompleks birləşmənin 500-700 nm dalğa uzunluğu aralığında  $l=1$  sm qalınlıqlı küvetdə optiki sixlıqları ölçülür. Alınmış rəqəmlərə görə optiki sixlıqla dalğa uzunluğu arasında qrafik qurub, liqand və kompleksin maksimum işiq udması təpilir.


Dərəcəli qrafikin qurulması  $\lambda$  maks dalğa uzunluğunda bütün standart məhlullar liqandın fonunda  $l=1$ sm da琳lıqli küvetdə fotometrləşdirilir. Hər bir ölçmə üç dəfə təkrar edilir. Analizin nəticələri cədvəldə yazılıqdan sonra, optiki sixlıqla qatılıq arasında qrafik qurulur.

Qarışqda lantanın miqdarının təyini. Qarışq NTE-ri iştirakı ilə hazırlanır. Qarışqdan 50 ml-lik ölçü kolbasında yoxlama işi alıb üzərinə 12 ml 0,015%-li arsenazo III liqan-

dının sulu məhlulunu, 2 ml 0,08 M HCl turşusu məhlulunu tökdükdən sonra, qarışdırmaqla cizgiyə kimi distillə suyu ilə durulaşdırılır. 10 dəqiqə sonra məhlulun optiki sıxlığı dərəcəli qrafik şəraitində ölçülərək, dərəcəli qrafikə görə lantanın miqdarı təyin edilir. Riyazi statistik üsulla metodun nisbi standart xətaları hesablanaraq, bütün nəticələrlə birlikdə laboratoriya dəftərində yazılır.

#### **İş №4. MnO<sup>2+</sup> ionu şəklində manqanın təyini**

Manqan (II) ionunun mürəkkəb nümunələrdə təyini onun HMnO<sub>4</sub> turşusuna kimi oksidləşməsinə əsaslanmışdır. Oksidləşdirici kimi kalium peryodat, natrium bismutat və ya ammonium perfosfat maddələrindən istifadə edilə bilər. Kalium peryodatla manqanın oksidləşməsi 4-5%-lı H<sub>2</sub>SO<sub>4</sub> və H<sub>3</sub>PO<sub>4</sub> turşuları iştirakında aparılır:



H<sub>3</sub>PO<sub>4</sub> turşusu manqan peryodatın çökməsinin qarşısını alır. Əgər Mn<sup>2+</sup> ionu Fe<sup>3+</sup> ionunun iştirakı ilə təyin edilirsə, o zaman fosfat ionu dəmirlə rəngsiz kompleks birləşmə əmələ gətirərək onu pardalayır. Turşunun qatılığı 4-5%-dən artıq olarsa rəngin zəyişləməsi, aşağı qatılıqda olduqda isə MnO<sub>2</sub>·H<sub>2</sub>O turşusunun əmələ gəlməsini təmin edir.

Manqanat turşusunun işiq udması 525-550 nm dalğa uzunluğuna uyğun golir. Təyinata praktik olaraq Ti<sup>4+</sup> ionu maneçilik törətmir. Xlorid ionu manqanat turşusuna reduksiyaedici kimi təsir etdiyindən, məhluldan çıxarılmalıdır. Bunun üçün kalium peryodatin miqdarnı artırmaqla H<sub>2</sub>SO<sub>4</sub> buxarının tam çıxmasına kimi məhlulu qızdırırlar.

Reaktivlər. 1) 0,1 mq/ml qatılıqlı Mn<sup>2+</sup> ionunu hazırlamaq üçün 0,1304 qr k.t. Mn(NO<sub>3</sub>)<sub>2</sub>·6H<sub>2</sub>O duzundan nümunə çəkib 250 ml-lik ölçü kolbasında 10 ml



- 4M  $HNO_3$  turşusunda həll etdikdən sonra, qarışdırmaqla distillə suyu ilə cizgiyə kimi durulaşdırılır.
- 2) kalium peryodat duzu.
  - 3) qatı fosfat turşusu
  - 4) 3M qatılıqlı sulfat turşusu
  - 5) 4M qatılıqlı nitrat turşusu
  - 6) 1 mq/ml manqan olan  $KMnO_4$  məhlulu.

Analizin aparılması. Etalon məhlulları hazırlamaq üçün 50-100 ml-lik 5 ölçü kolbalarında 30 ml distillə suyu, 0,05; 0,1; 0,2; 0,5 və 0,7 mq manqan ionu, 6 ml 3 M qatılıqlı  $H_2SO_4$  turşusu, 2 ml 3M  $H_3PO_4$  turşusu və 0,3 qr kalium peryodat duzunun kristallarını tökdükdən sonra, əldə edilmiş qarışığı 5 dəqiqə qaynama temperaturuna kimi qızdırırlar. Məhlulu soyudaraq qarışdırmaqla cizgiyə kimi distillə suyu ilə durulaşdırılır. Məhlulların optiki sıxlıqları 530 nm dalğa uzunlığında  $l=1$  sm qalınlıqlı küvetdə su fonunda fotometrləşdirilir. Alınmış rəqəmlərə görə optiki sıxlıqla qatılıq arasında dərəcəli qrafki qurulur.

Analiz edilən nümunədə manqan (II) ionunu təyin etmək üçün 50 ml-lik ölçü kolbasında 30 ml analiz edilən məhluldan tökdükdən sonra, etalon məhlulların hazırlanması şəraitində optiki sıxlıqlar ölçülür. Manqanın miqdarı dərəcəli qrafikə görə təyin edilir. Əldə olunan bütün noticələr laboratoriya dəstərinə yazılaraq nisbi standart kənaraya çıxma xətaları hesablanır.

### **İş №5. Tetraoksiazon NS liqandı ilə molibdenin təyini.**

Metod tetraoksiazon NS liqandının (2,2,3,4 – tetraoksi-3-nitro-5-sulfoazobenzol) molibden (VI) ionu ilə rəngli kompleks birləşmənin əmələ gəlməsinə əsaslanmışdır. Kompleks əmələ gəlmə liqandda olan 0,0-dioksi funksional analitik qrupların hesabına baş verir:




Məhlulda tetraoksiazon NS liqandının ion tarazlığı qatı və duru mineral turşu və pH məhlullarından asıldır. Qüvvətli turş mühitdə ( $\text{H}_2\text{SO}_4$ ) azoqrup proton birləşdirdiyi üçün liqandın rəngi sarı, qələvi mühitdə isə  $\text{OH}^-$  qruplarının dissosiyasi nəticəsində qırmızı rəngdə boyanır.

Tetraoksiazon NS liqandının molekulunda funksional analitik qruplar metal ionları ilə reaksiyanın əmələ gəlməsini təmin edir, bu qruplarla yanaşı analitik aktiv hidrofil sulfoqrupun olması praktik olaraq reaksiyanın mexanizmına təsir etmir. O yalnız liqand və kompleksin suda həll olmasına təmin edir.


Analitik reaksiyanın əmələ gəlməsində molibden (VI) ionunun məhluldakı vəziyyəti müəyyən qədər kompleks əmələ gəlməyə təsir edir. Kompleks əmələ gəlmədə tetraoksiazon NS liqandi ilə molibdenin hidratlaşmış ionu  $[\text{MoO}_2(\text{OH}_x)]^{2+}$  reaksiyaya girir. Tetraoksiazon NS ilə molibdenin (VI) kompleks əmələ gəlməsinin pH-dan və dalğa

uzunluqları arasındaki asılıqlar şəkil 19 və 20-də verilmişdir.



Şəkil 19. Tetraoksiazon NS (1) və onun molibden kompleksinin (2)  $[H^+]$  ionlarından asılılığı.

$C_L=8 \cdot 10^{-5} M$ ,  $C_{M0}=4 \cdot 10^{-5} M$   
l=1 sm, fon-su



Şəkil 20. Tetraoksiazon NS (1) və onun molibden kompleksinin (2) işıq udma spektrləri:

$C_L=8 \cdot 10^{-5} M$ ,  $C_{M0}=4 \cdot 10^{-5} M$ , 2M  
 $H_2SO_4$ , l=1 sm, fon-su

Şəkil 19 və 20-dən göründüyü kimi kompleks əmələ gəlmənin optimal pH çox turş mühitdə, yəni  $4M \div 0,1M [H^+]$  ionlarının iştirakında və 500 nm dalğa uzunluğundadır. Reaksiyanın turş mühitdə aparılması onun seçiciliyini təmin edir.

Molibden ionunu tetraoksiazon NS liqandı ilə əmələ gətirdiyi reaksiyaya Al, Mn, Cd, Pb, Ni, U, NTE, Bi, Co, Cr, Zn və s. elementləri praktik olaraq maneçilik törətmədikləri üçün, hazırlanmış metod çox seçicidir. Təyinata  $Fe^{3+}$  ionu maneçilik törətdiyindən onun 1:1000 nisbəti askorbin turşusu ilə pərdələnməklə aradan qaldırılır. Kompleks birləşmənin molar udma əmsalı 500 nm dalğa uzunluğunda 2100, təyin olunma integrallı 0,2-5,0 mkq/ml, optimal pH

$4M \div 0,1$  M  $H_2SO_4$  turşusu mühitindədir. Reaksiyanın tərazlıq sabiti  $1,5 \cdot 10^8$ -dir.

- Reaktivlər.
- 1) 0,1 mq/ml qatılıqlı molibden (VI) ionu məhlulunu hazırlamaq üçün 0,06302 qr  $Na_2MoO_4 \cdot 2H_2O$  duzundan nümunə çəkib 250 ml-lik ölçü kolbasında distillə suyunda həll edərək qarışdırmaqla cizgiyə kimi durulaşdırılır.
  - 2)  $1 \cdot 10^{-3}$  M qatılıqlı tetraoksiazon NS liqandının sulu məhlulunu hazırlamaq üçün 0,0925 qr  $C_{12}H_9N_3O_9$  üzvi madədən ( $M_r=371$ ) nümunə çəkib su hamamında 250 ml-lik ölçü kolbasında 100 ml distillə suyunda həll etdikdən sonra, qarışdırmaqla cizgiyə kimi distillə suyu ilə durulaşdırılır.
  - 3) 2 M və ya 0,1 M sulfat turşusu məhlulu.
  - 4) 1M qatılıqlı askorbin turşusu məhlulu.

Analizin aparılması. Etalon məhlulları hazırlamaq üçün 25 ml-lik 5 ölçü kolbalarında 10; 20; 40; 60 və 80 mq molibden ionu və 3 ml  $1 \cdot 10^{-3}$  M qatılıqlı tetraoksiazon NS-in sulu məhlulundan tökdükdən sonra 2 M və ya 0,1M sulfat turşusu ilə cizgiyə kimi durulaşdırılır. Məhlulların optiki sıxlıqları 500 nm dalğa uzunluğunda (ışık filtiri 5)  $l=2$  sm qalınlıqlı küvetdə reaktiv fonunda ölçülükdən sonra, optiki sıxlıqla qatılıq arasında  $A / f(c)$  dərəcəli qrafik qurulur, kor təcrübə (fon) təyin edilən iordan başqa, yerdə qalan komponentlərin iştirakı ilə hazırlanır.

Ərintilərdə molibdenin təyini. Müxtəlif ərintilərdə molibdenin miqdarını tapmaq üçün 0,5 qr nümunə çəkib 200 ml-lik kimyəvi stekanda 35 ml qarışqla (150 ml qatı  $HCl+150$  ml su+50 ml qatı  $HNO_3+5ml$  qatı  $H_2SO_4$ ) qum

hamamında həll edilir. Məhlulu 5-6 ml həcmə kimi buxarlaşdırıldıqdan sonra, soyudularaq 100 ml-lik ölçü kolbasında distillə suyu ilə cizgiyə kimi durulaşdırılır.

Hazırlanmış məhluldan 2 ml alikvot hissə götürüb 25 ml-lik ölçü kolbasına tökülrək üzərinə 2 ml 1 M qatılıqlı askorbin turşusu ( $\text{Fe}^{3+}$  pərdələmək üçün) və 3 ml  $1 \cdot 10^{-3}$  M qatılıqlı tetrəoksiazon NS-in sulu məhlulunu töküb 2 M və ya 0,1 M sulfat turşusu ilə cizgiyə kimi durulaşdırılır. Məhlulun optiki sıxlığı optimal şəraitdə fotometrləşdirilərək molibdenin miqdarnı dərəcəli qrafikə görə və ya aşağıdakı formulla hesablayaraq təyin edirlər:

$$\% = \frac{C_x V_k}{V_{alik} \cdot q} \cdot 100 \quad (31)$$

$C_x$  — alikvot hissədə molibdenin miqdarı, mkq;  $V_k$  — təyin olunan məhlulun həcmi, ml;  $V_{alik}$  — təyin olunan məhlulun alikvot hissəsi, ml;  $q$  — nümunə çökisi, qr.

Analizin nəticələri nisbi standart kənara çıxma hesablanmasıyla laboratoriya dəftərində yazılır.

### Ekstraksiya fotometrik metodu

Ekstraksiya fotometrik metod təyin edilən madənin ekstraksiya olunmasından sonra fotometrik təyininə əsaslanmışdır. Metod çox mürəkkəb qarışılarda əksər elementlərin iştirakında təyin edilən ionun ən kiçik miqdarnı təyin etməyə imkan verir. Ekstraksiya, nəinki təyin edilən ionun ən kiçik miqdarnının ayrılması, həm də sistemdə onun qatlaşdırılması prosesini təmin edir. Ona görə də ekstraksiya fotometrik metodу vasitəsilə çox yüksək dərəcəli kimyəvi materialların tərkibində olan ən kiçik miqdaların təyini atom və yarımkəçiricilər sənayesində

geniş istifadə edilir. Ekstraksiya fotometrik metodu çox həssas metodlardan biridir.

Müxtəlif liqandlı komplekslərin ekstraksiyası analitik kimyada ən çox tətbiq olunan sahələrdən biri sayılır. Müxtəlif liqandlı komplekslərin yardımı ilə nəinki təyin edilən ionları metall-kompleks əmələ gətiricilərlə, həm də anion-liqandlar şəklində birbaşa təyin etmək mümkündür. Müxtəlif liqandlı komplekslərin ekstraksiyası ekstraksiya fotometrik analiz metodunun həssaslığını, seçiciliyini və təyin olunma imkanını artırır.

Ekstraksiya fotometrik analiz metodu təyin edilən komponentin müxtəlif sistemli ekstraksiyanın xarakterindən, təyin edilən komponentin təbətiindən, həll olan maddənin tərkibindən və ekstraksiyanın aparılma şəraitindən asılıdır. Ekstraksiya tarazlığının miqdarı xarakteristikası aşağıda izah edilir:

1. Paylanma sabiti  $K_D = [ML_n]_0 / [ML_n]$  – maddənin  $ML_n$  üzvi fazada ekstraksiya olunan forması qatılığının, onun tarazlıq şəraitində su fazasında həmin formadakı qatılığına olan nisbatıdır. Normal təzyiqdə istənilən sistemdə su ilə qarışmayan üzvi həllədicilərin paylanma sabitinin kəmiyyəti, yalnız məhlulun ion qüvvəsi və temperaturundan asılı olmaqla sabit qalır. Əgər hər iki faza bərk fazaya nisbətən doymuş olarsa və tarazlıq başa çatarsa, o zaman paylanma sabiti üzvi və su fazalarında paylanan maddənin həll olmasının nisbatına bərabər olacaqdır.

$$K_D = \frac{S\ddot{u}}{S} \quad (1)$$

2. Paylanma əmsali  $D_C = [C_M]_0 / [C_M]$  – tarazlıq şəraitində üzvi fazada maddələrin ümumi analitik qatılıqlarının, onun su fazasında olan ümumi analitik qatılıqlarına olan nisbatıdır. Ümumi analitik qatılıq müxtəlif ion formasının cəmi olduğundan, su fazasında olan nisbətlərin pH və li-

qandın katılığından asılı olmasına görə paylanma əmsalının kəmiyyəti sabit olmur. Çünkü paylanma əmsalı reaksiyanın aparılma şəraitindən və paylanma sabitindən aslidir.

3. Qüvvətli paylanma əmsalı  $D_m = Q_{ü}/Q$  – tarazlıq şəraitində üzvi fazada paylanan maddələrin miqdarının (mmol) onun su fazasında olan miqdarına nisbətidir. Əgər  $D_c$  və  $D_m$  ifadələrini qarşılaşırsaq, aşağıdakı

$$D_c = \frac{D_m W}{V} \quad \text{və} \quad D_m = \frac{D_c V}{W} \quad (2)$$

bərabərlikləri alarıq.  $V$  və  $W$ -su və üzvi fazaların həcmələridir. Əgər ekstraksiya aparıldığı zaman  $V/W=v=1$  olarsa,  $D_c$  və  $D_m$  kəmiyyətləri eyniləşəcəkdir. Kütləvi paylanma əmsalına görə, ekstraksiyanın tam getməsini, ilk ekstraksiyadan sonra su fazada qalan maddənin molyar miqdarı ilə təyin edilir.

$$\alpha = \frac{Q_{ik} - Q_{ü}}{Q_{ik}} = \frac{Q}{Q_{ü} + Q} = \frac{I}{D_m + I} \quad (3)$$

dəsfə ekstraksiyadan sonra içə aşağıdakı ifadə alınar:

$$\alpha = (1 + D_m)^{-d} \quad (4)$$

Ekstraksiyadan sonra maddənin qala bilən miqdarını hesablaşsaq çıxarılma dərəcəsini alarıq

$$E = \frac{Q_{ü}}{Q_{ik}} = \frac{D_c}{D_c + W/V} = \frac{D_m}{I + D_m} \quad (5)$$

Verilmiş şəraitdə çıxarılma dərəcəsi su fazasının həcmində olan ilkin maddənin, üzvi fazanın ekstraksiya olunan həcmindəki ( $V$ ) faizlə miqdarını ifadə edir. Əgər su fazasını

ekstragentin d həcmi ilə ardıcıl olaraq ekstrasiya edilirsə və hər ekstraksiyada üzvi faza ilə su fazanın nisbəti V/W=r olarsa, o zaman çıxarılma dərəcəsi aşağıdakı kimi olacaqdır:

$$Ed = I - (rD + I)^{-d} \quad (6)$$

d=1 və r=1 qəbul edilərsə,

$$E = \frac{D}{I+D} \quad (7)$$

ifadəsini alarıq. Çıxarılma dərəcəsi paylanması əmsalında olan faktorlardan başqa, üzvi faza ilə su fazanın həcmələrinin nisbətlərindən də asılı olur.

4. Zənginləşmə faktoru  $S'_{M_I} / M_{II}$  - üzvi fazada iki maddənin ayrılan miqdarları nisbətinin, ayrılmadan öncə ilkin nisbətinə aid olan miqdardır. Zənginləşmə faktoru özünü əmsal kimi təsvir edib, iki ayrılan maddənin ilkin miqdari nisbətinin, ayrıldıqdan sonra üzvi fazadakı miqdaların nisbətinin hasilini kimi təsvir edilir.

$$\frac{S'_{M_I}}{M_{II}} = \frac{I - (I + rD_{M_I})^{-d}}{I - (I + D_{M_{II}})} \quad (8)$$

d=1 və r=1 ifadələri nəzərə alınmazsa aşağıdakı tənliyi ala bilərik.

$$\frac{S'_{M_I}}{M_{II}} = \frac{D_{M_I} (I + D_{M_{II}})}{D_{M_{II}} (I + D_{M_I})} \quad (9)$$

5. Ayrılma faktoru  $S_{M_I} / M_{II} = D_{M_I} / D_{M_{II}}$  - iki ayrılan elementlərin ( $M_I$  və  $M_{II}$ ) paylanması əmsalları nisbətlərinə bərabərdir.

6. Ekstaksiya sabiti keks. – ekstraksiya reaksiyalarının tarazlıq sabitidir.

7.  $pH_{1/2} - D = 1$  olduqda üzvi fazada ilkin maddə miqdarının 50%-nin ekstraksiya olunmasını göstərir.


Ekstraksiya prosesində paylanma əmsali çox geniş yayılmış xarakteristikalarlardan biridir. Bu xarakteristika ekstraksiyanın ayrılmış şəraitindən, ekstraksiya ilə paylanma sabitinin əlaqəsindən asılı olaraq, analizin real şəraitində gerçek miqdari informasiyanın alınmasına imkan yaradır. Əksər hallarda paylanma əmsali təcrübi yolla təyin edilir. Lakin xüsusi şərtlər üçün paylanma əmsalını nəzəri olaraq programlaşdırmaqla hesablamaq olar. Bunun üçün ekstraksiya olunan birləşmənin tərkibini və paylanma sabitini bilmək yetərlidir.

### İş №6. Ekstraksiya fotometrik metodla bismutun təyini

Ekstraksiya fotometrik metodla bismutun təyini 2,3,4-trioksi-4-yodazobenzolla (TIAB) əmələ gətirdiyi qırıntı rəngli kompleks birləşməsinin  $\text{CCl}_4$ -n-butil spirti və ya  $\text{CHCl}_3$ -n-butil spirti qarışığında (3:2) ekstraksiya olunmasına əsaslanmışdır:



Bismut (III) TIAB $|a$  0,4 ÷ 0,01M  $[\text{H}^+]$  mühitində rəngli kompleks birləşmə əmələ gətirir. Kompleksin maksimum işıq udması 490 nm (5-ci filtir), liqandın işıq udması isə 400 nm dalğa uzunluqlarına uyğun gəlir. 0,05 M  $\text{HNO}_3$  turşusu mühitində kompleksin molyar udma əmsali 71000, təyin olunan integrallar 0,2-10 mkq/ml, məhluldakı komponentlərin nisbəti  $\text{Bi:L}=1:2$ -dir.



Optimal şəraitdə Cu, Ni, Co, Zn, Pb, Cd, Sn, qələvi və qələvi torpaq elementləri praktik olaraq bismutun təyininə maneçilik törətmirlər. Dəmir (III)-ün Bi:Fe=1:500 nisbəti askorbin turşusu iştirakında pərdələnir. Reaksiyanın seçiciliyi liqandin təbiətindən və reaksiyanın turş mühitdə aparılmasına bağlıdır. Turş mühit bismut kationunun hidrolizinin qarşısını aldığı üçün seçiciliyin artmasına təsir edir.

Üzvi fazada alınan rəngli birləşmənin ekstraksiyası şəffaf və davamlıdır. Təyinatı birbaşa reekstraksiya etmədən müxtəlisf həcmə malik olan su fazasından (15-50 ml) bismut (III) ionunun qatılışmasını dəqiq təyin etmək olar. Beləliklə, TiAB liqandı ilə bismutun mikroqram miqdarlarını üzvi fazada qatıldırmalı təyin etmək olar.

**Reaktivlər.** 1) 0,1 mq/ml Bi<sup>3+</sup> ionunun standart məhlulunu hazırlamaq üçün 0,05825 qr Bi(NO<sub>3</sub>)<sub>3</sub> · 5H<sub>2</sub>O duzundan nümunə çəkib 250 ml-lik ölçü kolbasında 10 ml 8 M HNO<sub>3</sub> turşusunda həll etdiqdən sonra, qarışdırmaqla distillə suyu ilə cizgiyə kimi durulaşdırılır.

2) 1·10<sup>-3</sup> qatılıqlı TiAB liqandını (Mr = 356,1) hazırlamaq üçün C<sub>12</sub>H<sub>9</sub>N<sub>2</sub>O<sub>3</sub>I birləşməsindən 0,08925 qr nümunə çəkib 250 ml-lik ölçü kolbasında asetonda həll edərək qarışdırmaqla cizgiyə kimi durulaşdırılır.

3) Xloroform və ya CCl<sub>4</sub>.

4) 1M askorbin turşusu məhlulu.

5) n-butil spirti.

- 6) 0,05 M qatılıqlı  $\text{HNO}_3$  turşusu  
məhlulu.
- 7) Aseton

Analizin aparılması. Etalon məhlulları hazırlamaq üçün 25-50 ml-lik 5 ölçü kolbalarında 5; 10; 20; 40 və 50 mkg bismut (III) ionu, 3 ml  $1 \cdot 10^{-3}$  M qatılıqlı TİAB-in asetonlu məhlulunu tökdükdən sonra 0,05M  $\text{HNO}_3$  turşusu ilə cizgiyə kimi durulaşdırılır. Alınmış rəngli məhlulları ayırıcı qıfa keçirdikdən sonra, üzərinə 10 ml  $\text{CCl}_4$ -n butil spirti qarışığından (3:2) tökdükdən sonra bir dəqiqə ekstraksiya edərək, üzvi fazanın optiki sıxlığını  $l=2\text{sm}$  qalınlıqlı küvetdə 490 nm dalğa uzunluğunda (5-ci filtr) liqandin fonunda ölçülür. Optiki sıxlıqla qatılıq arasında dərəcəli qrafik qurulur. Kor təcrübə (fon) təyin edilən iordan başqa, yerdə qalan komponentlərin iştirakı ilə hazırlanır.

Qarşıqda bismutun miqdarının təyini. Yoxlama üçün verilmiş məhlulu 25-50 ml-lik ölçü kolbasında 2 ml 1 M askorbin turşusu əlavə etdikdən sonra ( $\text{Fe}^{3+}$ -ü reduksiya etmək üçün) dərəcəli qrafik şəraitində fotometrləşdirilir. Bismutun miqdarı dərəcəli qrafikə görə tapılır. Alınmış bütün nəticələr laboratoriya dəftərinə yazılır.


### Flüorimetrik analiz metodu

Flüorimetrik analiz metodu təyin edilən maddənin xaricdən ultrabənövşəyi şüalanması zamanı molekulun şüa buraxmasına görə elektron spektrlerinin həyacanlanmasına və onların fotolumenesensiyasının ölçülülməsinə əsaslanmışdır. Ultra bənövşəyi şüallanmanın fluoresensiya da adlandırırlar. Maddə üzərinə düşən şüa zamanı həyacanlanaraq E vəziyyətinə keçərək çox az zaman aralığında, yəni  $10^{-8}$  sani müddətində mövcud ola bildiyindən, keçid enerjisini malik olan enerjini udur. Əgər molekula udduğu enerjini şüa şəklində ayırsa bu hadisəyə lüminesensiya deyilir. Bütün

enerji heç bir yerə sərf olunmadan qayıdırısa buna rezonans lüminesensiyası deyilir. Həyacanlanma sinqlet və triplet anlayışları ilə xarakterizə edilir. Üzvi birləşmələrin molekulunun həyacanlanmamış vəziyyəti sinqlet kimi düşünülür. Başqa ifadə ilə, molekulun sinqlet anlayışı onun anti parallel spintli hali nəzərdə tutulur. Tripletdə isə spinlər eyni istiqamətli olurlar. Sinqlet həyacanlanması üçün daha çox enerji lazımdır. Çünkü, belə halda spinlər əks istiqamətdə

$\uparrow\downarrow$  sinqlet olurlar. Şəkil 21-dən göründüyü kimi molekulanın həyacanlanması zamanı  $\uparrow\uparrow$  triplet elektronun titrəyişli hərəkətinin sinqlet-sinqlet keçidləri  $S_o \rightarrow S_i^{\nu_n}$  mümkün olur.

Daha doğrusu enerji foton və ya releksiya şəklində ayrıla bilir. Releksiyanın sürəti ( $10^{13}$  san $^{-1}$ ) fotonun sürətindən ( $10^8$  san $^{-1}$ ) qat çoxdur. Releksiya vəziyyətinə keçidikdən sonra isə titrəyişli enerjinin artığı  $S_i^{\nu_n}$  səviyəsində həyacanlanaraq şüalanmayan daxili konversiya prosesində  $S_i^{\nu_n} \rightarrow S_i^{\nu_o}$  sərf olunur. Daha sonra elektronun ən aşağı səviyədə titrəyişli hərəkətinə əsasən  $S_i^{\nu_o} \rightarrow S_o^{\nu_o}$  flüoresciyanının kvantını şüalandırırlar. Əgər həyacanlanmış vəziyyət nisbi davamlı olarsa, o zaman həyacanlanmış sinqlet səviyədə  $S_i^{\nu_n}$  olan elektron gözlənilməyən qaydada interkombinasiya keçidini (IKK)  $S_i^{\nu_n} \rightarrow T_i^{\nu_n}$  edərək həyacanlanmış triplet səviyədə olacaqdır. Həyacanlanmış triplet səviyəsinin yaşaması  $10^{-4}$  saniyədən 1-2 saniyə arasında olduğundan mümkün olmayan triplet-sinqlet keçidlərinin ehtimalı çox azdır. Bunun nəticəsində fosforosensiya müşahidə edilir. Çünkü fosforosensiya uzun müddət yaşayır. Daha doğrusu həyacanlanmış tripletin ən aşağı səviyədən həyacanlanmamış vəziyyətə qayıtməsi fosforosensiya adlanır.



Şəkil 21. Flüorosensiya və fotorensiyanın energetik diaqramı.

Dalğa uzunluğu ilə enerji arasındaki bağlılıq aşağıdakı düsturla ifadə edilir.


$$E = h\nu = h \frac{c}{\lambda} \quad (1)$$

Lüminensensiyanın dalğa uzunluğu spektrin dalğa uzunluğundan böyük olduğunu göstərir. Lüminesensensiya olayı tədqiq edilən maddənin təbiətinə çox bağlıdır. Lüminesensiyada kvant anlayışı ən mühüm amillərdən biri sayılır. Kvant çıxımı anlayışı udulan enerjinin nə qədərinin Lüminesensiyaya çevrildiyini xarakterizə edir. Kvant çıxımı sıfırdan 100% aralığında dəyişir. Əgər kvant çıxımı 100% olarsa bu rezonans lüminesensiyası adlanır.

Fotometrik analiz nəzərən lüminesent analiz metoduna bir çox hallarda yüksək həssaslığa malik olurlar. Lüminesent analizin əsas xarakteristikasını fotometrik analizlə müqayisə edək.

Maddəni elektromaqnit şüaları ilə şüalandırıldıqda həyacanlanması zamanı əmələ gələn enerjinin bir hissəsinin istilik enerjisini keçməsi ilə yox olur. Ona görə də lüminesensiya zamanı ayrılan işığın kvant enerjisi, işığın həyacanlanmasıdan alınan kvant enerjisindən az olacaqdır. Başqa bir ifadə ilə lüminesensiya – işıqlanmada dalğa

uzunluğu spektrinin kiçik sahəsi xəcic, işığın həyacanlanması dalğa uzunluğundan böyük olduğundan həyacanlanma və lüminesensiya bir birinin üstünü örtürlər. Bu anlayış kvant nəzəriyəsindən öncə Steks tərəfindən öyrənilmiş və Steks qaydası adlanır. Steks qaydasına görə lüminensiya spektri udulma spektrindən fərqli olaraq, daha uzun dalğa uzunluğu tərəfə sürürlür (şəkil 22).



Şəkil 22. Spektrin udulması (1) və lüminesensiyası (2)

Bir çox maddələr üçün belə spektrilər aynan simmetriyası adlanır. Spektrilərdə maksimumlar arasındaki fərq steks sürüşməsi adlanır. Steks sürüşməsi arasındaki fərq nə qədər çox olarsa, işığın həyacanlanması asanlıqla ayırmak olar. Bu işə lüminesensiya şüalanmasının ölçüləsinin qarşısını alır.

Lüminesensiyanın başqa qaydalarına görə işığın həyacanlanmasının intensivliyi ilə olan əlaqəsi çox önemlidir. Lüminesensiya zamanı şüalanmada əmələ gələn kvantların miqdarı ( $N_L$ ) nisbətinin, udulan kvantların miqdarına ( $N_u$ ) olan nisbəti kvant çıxımını verir.

$$Q = \frac{N_L}{N_u} \quad (2)$$

Lakin S Varilov, spektrdən kənardə müyyəyən edilmiş kvant çıxımının dalğa uzunluğundan asılı olmamasını öyrənmişdir. Yəni lüminesensiyanın enerji nisbəti ( $E_L$ ) işığın udulma enerjisini ( $E_u$ ) olan nisbəti kimidir.


$$V = \frac{E_L}{E_u} \quad (3)$$

Kvant enerjisi ışığın tezliyi ilə düz, dalğa uzunluğu ilə isə tərs mütənasibdir.

$$E = hy = h \frac{c}{\lambda} \quad (4)$$

$h$ -Plank sabiti,  $c$  – ışığın sürətidir.

Flüorosensiya metodunun yüksək intensivliyi onun aşağı təyin olunma intervalı ilə ( $10^{-80}\%$ ) xarakterizə olunur. Flüorimetr cihazının prinsipial sxemi şəkil 23-də verilmişdir. Mənbə 1 şüalanlıqda birinci filtirdən (2) keçərək nümunə olan küvetə (3) gəlir.



Şəkil 23. Flüometr cihazının prinsipial sxemi.

1 – ultrabənövşəyi şüalanma mənbəyi, 2 – birinci işq filtiri, 3 – küvet, 4 – ikinci işq filtiri, 5 – fotoelement, 6 – elektron gücləndiricisi, 7 – milliamperiometr.

İkinci işq filtirdə (4) molekulun flüorosensiya şüalanması lə fotoelementə (5) düşərək, flüorosensiya intensivliyinə mütənasib elektrik siqnalını əmələ gətirir. Bu da elektron gücləndiricini (6) gücləndirərək milliamperiometrdə qeyd olunur.

Flüorimetrik analiz metodу vasitəsilə üzvi maddələ-

rin, vitaminlərin, antibiotiklərin, kompleks birləşmələrinin və neft məhsullarını ən minimum miqdarlarını təyin etmək üçün geniş tətbiq olunur.


### Lüminesent analiz metodunda təcrubi işlər

Təcrubi işlərə başlamadan öncə aşağıdakı əməliyatları yerinə yetirmək lazımdır.

- Lüminesent cihazını təsvir edən məlumatlarla tanış olmaq
- Görülən iş haqqında oxumaq, reaksiyanın mexanizmi haqqında mühakimə yürütmək.
- Standart məhlullara görə işçi məhlulları hazırlamaq
- İşq filtirlərini və küvetləri laboratoriyada imza atmaqla alıb təhvıl vermək.
- İş yerinə yetirildikdən sonra cihazı qapadıb iş yerini səliqəyə salmaq.

#### İş №1. 2-naftol-6,8-disulfoturşunun təyini

2-naftol-6,8-disulfoturşunun anionu pH 9-10 da ultrabənövşəyi suallarla həyacanlılıqda mavi rənglə fluoresensiaya uğrayır.



Reaktivlər. 1) 1 mq/ml qatılıqlı 2-naftol-6,8-disulfoturşunun natrium duzu

2) 0,1 M qatılıqlı NaOH

Analizin aparılması. Dərəcəli qrafiki qurmaq üçün 6 ədəd 100 ml-lik ölçü kolbalarında - 0 (fon); 2; 4; 6; 8 və 10 ml 1 mq/ml qatılıqlı 2-naftol-6,8-disulfoturşunun natrium duzu məhlulu, 4 ml 0,1 M natrium hidroksid məhlulları tökdükdən sonra, qarışdırmaqla distillə suyu ilə cizgiyə ki-

mi durulaşdırılır. Flüorimetrin küvetlərini etalon məhlulla yaxaladıqdan sonra məhlullar seriyasının intensivliyini 2-3 dəfə təkrar etməklə ölçülür. Alınmış rəqəmlərə görə florensiyanın intensivliyi ilə  $I_f$  2-naftol-6,8-disulfoturşunun qatılığı arasında dərəcəli qrafik qurulur.

2-naftol-6,8-disulfoturşusundan yoxlama işini 100 ml-lik ölçü kolbasında alıb üzərinə 4 ml 0,1M NaOH məhlulu töküb distillə suyu ilə cizgiyə kimi durulaşdırılaraq intensivliyi ölçülür. Dərəcəli qrafikə görə 2-naftol-6,8-disulfoturşunun qatılığı tapılır.

### **İş №2. Alüminiumun 2-aksi-3-naftoy turşusu kompleksinin şüalanması ilə alüminium təyini.**

Aliminium (III) ionu 2-aksi-3 naftoy turşusu ilə pH-in 3 dəyərində kompleks birləşmə əmələ gətirəcək, mavi rəngli işıqla flüorosensiya edir. Liqandın özü bu mühitdə yaşıł rəngli işıqla fluorosensiyyaya uğrayır.

- Reaktivlər.
- 1) 5 mkq/ml qatılıqlı alüminiumun standart məhlulunu hazırlamaq üçün 250 ml-lik ölçü kolbasında 0,5930 qr. KA(SO<sub>4</sub>)<sub>2</sub> 12 H<sub>2</sub>O duzundan nümunə çəkib 10 ml 1:1 nisbətində H<sub>2</sub>SO<sub>4</sub> turşusunda həll edərək, qarışdırmaqla distillə suyu ilə cizgiyə kimi durulaşdırılır.
  - 2) 10 mkq/ml qatılıqlı, 2-aksi-3-naftoy turşusu hazırlamaq üçün 250 ml-lik ölçü kolbasında 0,0025 qr C<sub>9</sub>H<sub>9</sub>COOH turşusundan nümunə çəkib 10 ml 1 M NaOH məhlulunda həll edərək qarışdırmaqla distillə suyu ilə cizgiyə kimi durulaşdırılır.
  - 3) Asetat-bufer məhlulu – bir litrlik ölçü kolbasında 108 ml 1 M CH<sub>3</sub>COOH turşusu və 100 ml 1 M NaOH məhlulu

tökdükdən sonra qarışdırmaqla distillə suyu ilə cizgiyə kimi durulaşdırılır.

Analizin aparılması. Dərəcəli qrafiki qurmaq üçün 50-100 ml-lik 6 ədəd ölçü kolbalarında 10 ml asetat bufer məhlulu, 10 ml 2-oxsi-3-naftoy turşusunun sodium duzu məhlulu və 0 (fon); 2; 5; 10; 15; 20 mkq  $\text{Al}^{3+}$  ionu əlavə edilir. Distillə suyu ilə qarışdırmaqla cizgiyə kimi durulaşdırılır. Bir saatdan sonra hazırlanmış məhlulların intensivlikləri 320-390 nm və 400-520-nin dalğa uzunluqlarında ölçülür. Flüorosensiyanın intensivliyi ilə  $\text{I}_\text{f}$  aluminiumun qatılıqları  $C_{\text{Al}}$  arasında dərəcəli qrafik qurulur.

Yoxlama üçün alınmış məhlul 100 ml-lik ölçü kolbasında 10 ml asetat bufer məhlulu, 10 ml 2-oxsi-3-naftoy turşusunun sodium duzu məhlulu töküb qarışdırmaqla cizgiyə kimi distillə suyu ilə durulaşdıraraq intensivliyi ölçülür. Dərəcəli qrafikə görə  $\text{Al}^{3+}$  ionunun miqdari məhlulda hesablanır.

### Analiz nəticələrinin əsas metroloji xarakteristikası. Statistik xarakteristika

Analizin nəticələrini dəyərləndirmək üçün təcrübədə əldə etdiyimiz empirik rəqəmlərin paylanması ölçüləri əsas rol oynayır. Paylanması tezliyi iki kəmiyətdən - orta və səpələnmə kəmiyətləri ilə verilir. Çünkü, əksər hallarda orta kəmiyətin nəticələri qüsurlu olur.

Analitik nəticələri yalnız orta cəbri, həndəsi və ya medianı tətbiq etməklə hesablamaq olur. Verilən problemdə ölçmələr aparıldığı zaman bu və ya başqa rəqəmlərin orta kəmiyətləri seçilərək, onların nəticələri müqayisə edilir.

Orta kəmiyət. Tutaq ki,  $x_1, x_2, x_3, \dots, x_n$  ayrı-ayrı kəmiyətləri təcrübədə əldə edilmişdir. O zaman orta cəbri kəmiyət aşağıdakı formulla hesablanıa bilər:

$$\bar{X} = \frac{x_1 + x_2 + x_3 + \dots + x_n}{n} = \frac{\sum x_i}{n} \quad (1)$$

Təcrübədə çoxlu miqdarda ölçmələrin olmasına rəğmən, orta cəbri ölçmələr  $\bar{x}$  əksər hallarda orta kəmiyətə yaxın olur. Orta cəbri və həndəsi rəqəmləri bir neçə rəqəmlərin paylanmasına görə hesablamaya olmaz. Yalnız müqayisə edilən qərəmləri müqayisə etməklə orta kəmiyəti hesablamaya olar. Ümumiyyətlə orta kəmiyəti tapmaq üçün ən azı üç ayrı ölçmələr aparmaq lazımdır. Hesablamada isə ən aşağı və ya yuxarı ölçmələri atmaq olmaz. Çünkü, orta kəmiyət kobud xətalara gətirib çıxara bilər.

Median. Ölçmələrin nəticələrinə görə medianin təyini əldə edilən kəmiyətlərin nizamlanmasına əsasən hesablanır. Yəni,  $n$  ölçmələrin seçilməsindən  $x_1 < x_2 < x_3 < \dots < x_n$  sonra median hesablanır. Əgər  $n$  tək rəqəmdirse, median  $x$  sıranın orta qərəminə bərabər, cüt rəqəmdirse isə sıralanmış kəmiyətlərin hər iki orta kəmiyətinə bərabər hesablanır. Məsələn:

$$n=3 \quad \text{üçün} \quad \bar{x} = x_2$$

$$n=4 \quad \text{üçün} \quad \bar{x} = x_2 + x_3 / 2$$

Median  $x$ ,  $n > 10$  olduğu ölçümlərdə orta kəmiyət məqbul sayılır. Çünkü, bütün ölçmələrin hamisindən bir və ya iki ölçmə nəzərə alınır.

Səpələnmə sərhəddi. Hər bir ölçülən kəmiyətin paylanması orta kəmiyətin ətrafında səpələnir ki, bu da rəqəmlərin ikinci xarakteristikası adlanır. Analitik kimyada səpələnmə sərhəddi tamamilə kvadratlaşma xətaları və ya standart kənara çıxma adlanır.

Orta kvadrat xətalalar (standart kənara çıxma). Orta kvadrat xətalaları aşağıdakı bərabərliklə hesablamaya olar:

$$\sigma = \sqrt{\frac{\sum_{i=1}^n (x_i - \bar{x})^2}{n-1}} \quad (2)$$

$x_i$  - ayrı-ayrı ölçmələrin kəmiyəti,  $\bar{x}$  - bütün  $x_i$  ölçmələrinin orta kəmiyəti,  $n$  - bütün ölçmələrin sayı.

Standart kənara çıxmanı orta kəmiyətə bölməklə nisbi standart kənara çıxmanı ( $\delta_r$ ) ala bilərik.

$$\sigma_r = \frac{\sigma}{\bar{x}} \quad (3)$$

(2) tənlik səpələnmənin ölçüsü olub, analizin təsadüfi xətalarını xarakterizə edərək analitik kimyada geniş istifadə edilir. Orta kvadrat xəta uyğun kəmiyyətin ən əlverişli yاخınlaşmasıdır. Onun kvadratı uyğun olaraq ( $\delta^2$ ) dispersiya adlanır.

(2) bərabərliyin sürətində kvadratın cəmi aşağıda verilmiş tənliklə hesablanır:

$$\sum(x_i - \bar{x})^2 = \sum(x_i^2 - 2x_i\bar{x} + \bar{x}^2) = \sum x_i^2 - 2\bar{x}\sum x_i + n\bar{x}^2$$

Buradan

$$\sum(x_i - \bar{x})^2 = \sum x_i^2 - \frac{(\sum x_i)^2}{n} \quad (4)$$

və ya  $\sum(x_i - \bar{x})^2 = \sum x_i^2 - n\bar{x}^2 \quad (5)$

(4) bərabərlik yalnız kiçik xətaları, (5) bərabərlik isə xətaların bilgisayarda hesablaması üçün istifadə edilir. (2) tənliyin məxrəcində  $n-1$  kəmiyəti azad dərəcənin sayıdır. Bu kəmiyyət f ilə işarə edilir. Məsələn, molibdenin təyinində aşağıdakı rəqəmlər alınmışdır.

0,39	0,40	0,37	0,36	0,37
0,38	0,37	0,39	0,38	0,38

Molibdenin %-lə orta kvadrat xətalarının hesablanması tələb olunur. Ölçmələrin nəticələrini  $x_i=100x-38$  formulu ilə hesablaşsaq aşağıdakı rəqəmləri alarıq

+1	+2	-1	-2	-1	$\sum x_i = -1$
0	-1	+1	0	0	$n=10$

(4) bərabərlikdən kvadratların cəmi tapılır:

$$\sum (x_i - \bar{x})^2 = I^2 + 2^2 + I^2 + \dots + \frac{(-I)^2}{10} = 13$$

$$\sigma = \sqrt{13 / 9} = 1,2$$

sonra isə əksinə, orta kvadrat xətalar f=9-da δ=0,01% M<sub>0</sub> hesablanır.

### Fotometrik analizin metodoloji xarakteristikası

Fotometrik analiz metodunda elementlərin 100%-dən 10<sup>-6</sup>% qədər olan nisbi miqdalarını təyin etmək lazım gəlir. Seçilən metodlar göstərilən intervalın miqdarını təyin etdikdən sonra metroloji; həssaslıq, təkrarlılıq, təyin olunma intervalı, dəqiqlik və s. xarakteristikaları müasir cihazların olması ilə analiz metodlarını avtomatlaşdırmaq imkanı doğulur.

Fotometrik analiz metodunda həssaslıq maddənin ən minimum miqdarının təyininə əsaslanmışdır. Təyinatın miqdari xarakteristikası İUPAK-in nomenklaturasına görə həssaslıq sabiti kimi xarakterizə olunur.

Həssaslıq sabiti – dərəcəli qrafiklə təyin edilən maddənin miqdardır. Dərəcəli qrafikin A funksiyasının kəmiyyəti təyinatın C miqdarının təyininə əsaslanmışdır.

$$S = \left( \frac{\partial A}{\partial C} \right)_{c_i} \quad (6)$$

Əgər seçilmiş dalğa uzunluğunda yalnız analiz edilən maddə işiq udarsa, o zaman dərəcəli qrafikin funksiyası (6) bərabərliyə görə düz xətt əmələ gətirər. İşığın əsas qanununa əsasən dərəcəli qrafikin birinci funksiyası E<sub>λ</sub> kəmiyyətinə bərabər olacaqdır. Fotometrik təyinatda E<sub>λ</sub> şərti həssaslıq əmsali (tangesin meyl etmə bucağı) adlanır.

Fotometrik reaksiyaların həssaslığı işiq udan birləşmənin analitik xarakteristikası və reaksiyanın aparılma şəraiti görə müəyyən edilir. Metodun həssaslığı aparılan reaksiyanın həssaslığından, nümunənin analizə hazırlanmasından, maneçilik törədən ionların təyin edilən iona təsirindən, istifadə edilən kimyəvi reaktivlərin təmizliyindən və s. asılıdır. Həssaslığı maksimum dərəcəyə çatdırmaq üçün, dərəcəli qrafikin qurulmasında optimal şəraiti dəqiq izləmək lazımdır.

Analizdə elementlərin minimum miqdarının (izinin) təyinin mümkünüyü aşağıdakı şərti həssaslığın nəzəri xarakteristikasının hesablanmasında istifadə edilir.

$$C_{min} = \frac{A_{min}}{E_{maks,l}} \quad (7)$$

$C_{min}$  – məhlulda elementin minimal qatılığı,  $m$  – təyin edilən minimum qatılıq,  $m_s$  – Sendel əmsali,  $a$  – şərti əmsal,  $C_{min}$  qatılığı hesablamaq üçün aşağıdakı formuldan istifadə edilir:

$$C_{min} = A_{min}/E_{maks,l} \quad (8)$$

Əgər spektrofotometrik ölçmələrdə  $A_{min} = 0,001$ ,  $E_{maks} = 10^5$  və  $l=1$  sm olarsa, o zaman  $C_{min} 1 \cdot 10^{-8}$  mol/l olacaqdır.

Məhlul təbəqəsinin qalınlığını şərti olaraq 10 sm qəbul et-sək  $C_{\text{min}}$  aşağı salmaq mümkündür. Lakin praktikada 1-2 sm qalınlıqlı küvetlərdən istifadə edildiyindən, təyin edilən rəngli birləşmənin molyar udma əmsali əksər hallarda  $5 \cdot 10^4$ -dən çox olmur.

Əksər həssas reaksiyalar üçün  $m_s = 0,01 \div 0,001 \text{ mg/sm}^2$ , yüksək həssas rəngli reaksiyalarda isə  $m_s = 0,002 \div 0,003$  arasında dəyişir. Beləliklə Sendelin şərti həssaslığı, təyin edilən elementin mikroqramlara miqdarının udulan birləşməyə keçməsi nəticəsində 1  $\text{sm}^2$  işıqlanma 0,001 optiki sıxlığın kəmiyyətini göstərir.

2. Analizin dəqiqliyi. Fotometrik analizin dəqiqliyi sistematik xətaların kəmiyyətləri ilə xarakterizə edilir. Əgər onlar sistematik xətaların mənasını dəyişərsə, analizin nəticələri, daha doğrusu bu xətalar çox az olur. Analizin nəticələrinin dəqiqliyini yoxlamaq üçün miqdarı bilinən standart nümunələr, standart materiallar və ya dəqiq tərkibə malik olan etalonlar tələb olunur. Təsadüfi xətaları nəzərdən keçirdikdə instrumental və analitik sistematik xətaları fərqləndirmək lazımdır. Instrumental və analitik sistematik xətalar aşağıda verilənlərdən asılı ola bilər: a) monoxromatik olmayan işıqdan, b) cihazların dalğa uzunluğu bölgələrinin düzgün dərəcələnməməsindən, c) cihazın optiki sıxlığı göstəricisinin düzgün dərəcələnməməsindən, d) şüalanmanın seyrək səpələnməsi, istifadə olunan cihazlarla rəngli məhlulları fotometrləşdirildikdə, onun intensivliyi təsirindən və s.

Məsələn, dalğa uzunluğunun bölgələrini dərəcələmək üçün standart materialların seriyaları tətbiq edilir. Sistematiq xətaların əsasını isə analitik xətalar təşkil edilir. Bu da təyin edilən elementin mikroqram miqdarının təyin edilməsində neqativ və pozitiv nəticələr verə bilər. Praktikada analizin sistematik xətaları, standart əlavə etmə metodundan və ya təyin edilən elementin məlum qatılıqlı nümunələrinən istifadə etməklə aradan qaldırıla bilər.

3. İnamlı sərhəddin hesablanması. İnamlı sərhəd ümumi halda analitik təcrübədə aldığımız rəqəmlərin nəticələrinin doğru olmasını sübut edir. Ona görə də inamlı sərhəddin hesablanmasından t paylanmasından yararlanaraq, normal paylanması qatılığı nəzərə almaq lazımdır. İnamlı sərhəddin orta kəmiyətini  $\bar{x}$  (1) bərabərliyi ilə analogi olaraq orta kəmiyəti hesablamaq üçün istifadə edilir.

$$\bar{x} \pm \frac{t(p, f) \cdot \sigma}{\sqrt{n}} = \bar{x} \pm \Delta \bar{x} \quad (9)$$

Bəzən halda əlavə olaraq P gerçəkliyini seçmək lazımdır. T(P, f) kəmiyətlərini cədvəl 7-dən götürmək lazımdır.

**Cədvəl 7**  
**t paylanması kəmiyətinin P gerçəkliyi və f asılılığı**

f	P				
	0,75	0,90	0,95	0,98	0,99
1	2.41	6.31	12.7	31.82	63.7
2	1.60	2.92	4.30	6.97	9.92
3	1.42	2.35	3.18	4.54	5.84
4	1.34	2.13	2.78	3.75	4.60
5	1.30	2.01	2.57	3.37	4.03
6	1.27	1.97	2.45	3.14	3.71
7	1.25	1.89	2.36	3.00	3.50
8	1.24	1.86	2.31	2.90	3.36
9	1.23	1.83	2.26	2.82	3.25
10	1.22	1.81	2.23	2.76	3.17
11	1.21	1.80	2.20	2.72	3.11
$\infty$	1.15	1.64	1.96	2.33	2.58

(9) tənliklə hesablanan inamlı sərhəd paralel təyinatın saylarından asılıdır. P gerçəkliyi olan inamlı sərhəd analizin nəticələrinə xətaların olması barədə xəbərdarlıq edir.  $\Delta \bar{x}$  inamlı sərhəddi hesablanmış kəmiyətin xətasının hansı ger-

çəkliklə göstərilməsini təmin edir. Lakin o, xüsusi analizin xüsusi xətalarını xarakterizə etmir. Ola bilsin ki, bəzi kəmiyətlər  $\Delta\bar{x}$  inamlı sərhəddə nisbətən çox xətalar verdiyindən  $\alpha=1-P$  olduğundan, inamlı sərhəddin rəqəmləri hər zaman P gerçəkliliyi ilə hesablanacaqdır. Adətən inamlı sərhəddi hesablamaq üçün  $P=0,95$  kəmiyətlərindən istifadə edilir. Bəzi daxili törəməli rəqəmlər üçün  $P=0,90$ - kəmiyətləri kifayət edir. Ancaq yüksək önəmli analizlərdə – formokoloji analizdə  $P=0,99$  kəmiyyətlərindən istifadə edilir.

Yuxarıda verilənlərin hamisinin nəticələri metroloji xarakteristikani ifadə edir. Ancaq unutmaq olmaz ki, analizin əsas metroloji xarakteristikası təkrarlıq, dəqiqlik, minimum qatılığın təyini və s. olmaqla yanaşı cihazların metroloji dəqiqliyindən, istifadə olunan ölçü kolbalarının, pipetlərin, burerlərin və analitik tərəzinin dəqiqliyindən, istifadə olunan kimyəvi reaktivlərin keyfiyyətindən, analiz olunan nümunənin təbiətindən də asılıdır.

## İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. Zolotov Y.D. Analitik kimyanın oçerkləri. M., 1977 – 240 s.
2. Skuq D., Uyst D. Analitik kimyanın əsasları, M., Mir. 1979 №1 və 2 – 882 s.
3. Friç D., Şenk Q. Miqdari analiz. M. Mir. – 1978 – 539 s.
4. Bulatov M., Kalinkin İ. Fotometrik analiz metodunda praktiki rəhbərlik. L. 1986 – 432 s.
5. Doersel K. Analitik kimyada statistika. M 1968 – 217 s.
6. Livov V. Atom absorbsion analiz. M. 1966 – 392 s.
7. Terek T., Mika İ., Yeyus. Emission spektral analizi. №1 və 2, M, Mir 1982 – 286 və 496 s.
8. Pilipenko A., Tananayko M. Müxtəlif liqandlı komplekslər və onların tətbiqi. M. 1983 – 221 s.
9. Xolçbexer Z., Diviş L., Kral M. Qeyri-üzvi analizdə üzvi reagentlər. M, Mir 1979 – 752 s.
10. Hartley F., Durgess and Alcock R. Solution equilibria. New-York 1980 – 390 p.
11. Babko A., Pilipenko A. Fotometrik analiz M. 1968 – 387 s.
12. Qolovina A., Levşin L. Qeyri üzvi maddələrdə kimyəvi lüminessent analizi, M 1978 – 245 s.
13. Alimarin İ., Ivanov V. Fiziki-kimyəvi analiz metodlarından praktikum. MQU 1987 – 205 s.
14. Peters D., Xeyes Q. Analitik kimyanın nəzəriyəsi və praktikası. №1 və 2, M. Mir 1978 – 876 s.
15. Prays S. Analitik atom absorbsiyon spektroskopiyası. M, Mir 1977 – 342 s.
16. Peskova V., Qromova M. Analitik kimyada absorbsiyon spektroskopik metodlar. M, 1976 – 280 s.
17. Poluektov N. Alov fotometriyası analiz metodları. M, 1967 – 307 s.

18. Əliyeva R.Ə., Qurbanov Ə.N. Fiziki-kimyəvi analiz metodlarının nəzərə əsasları. BDU-nun nəşr., Bakı, 2001. 266 s.
19. İniçedi Y. Komplekslərin analitik kimyada tətbiqi. M, Mir 1979 – 376 s.
20. Korenman İ. Analitik kimyada aşağı qatılıqlar. M, 1967 – 168 s.
21. Sarvin S. Arsenazo III üzvi reaqentlər qrupu. M, 1971 – 319 s.
22. Rassoti F., Rassoti X. Məhlulda tarazlıq və davamlılıq sabitlərinin təyini. M, Mir 1965 – 564 s.
23. Yudenfeld S. Biologiya və tibbdə flüoresent analiz. M, Mir 1965 – 484 s.
24. Qəmbərov D., Hüseynov A. Müəlliflik şahadətnaməsi №1160697, Moskva 1985.
25. Hüseyinli A., R.Əliyeva 35 th. Int. IUPAC Cong. İstanbul, Turkey 1995, p. 772.

## Mündəricat

Optiki analiz metodları .....	3
Elektromaqnit şüalarının maddələrlə qarşılıqlı təsirindən elektron keçidləri .....	5
Atom emission alov fotometrik metodu .....	8

## Təcrübi hissə

Təhlükəsizlik texnikası üçün göstəriş .....	16
Alov fotometriyası ilə işləmək qaydası .....	16
Emission alov fotometriyası metodunda təcrübi işlər .....	17
Atom-absorbsion spektroskopiyası.....	24
Atom absorbsion analiz metodunda təcrübi işlər .....	27
<b>İş №1</b> Misin məhlulda təyini .....	27
<b>İş №2.</b> Qurğunun məhlulda təyini .....	29
Molekulyar absorbsion analiz metodu .....	30
Fotometrik analiz .....	30
Rəngli birləşmələrin fiziki-kimyəvi xassələri .....	34
Rəngli birləşmələrin davamlılığı .....	35
Şərti davamlılıq sabiti .....	37
Reaksiyanın tarazlıq sabiti .....	40
Termodinamiki davamlılıq sabiti .....	41
Qatılıqlı davamlılıq sabiti .....	43
Rəngli birləşmələrin tərkibinin sabitliyi .....	44
Rəngli birləşmələrin əmələ gəlməsinə pH-in təsiri .....	47
Rəngli birləşmələrin məhlulda işıq udması .....	50
İşıq udmanın əsas qanunları .....	52
Ber qanunundan kənara çıxmalar .....	53
Ultrabənövşəyi və görünən bölgələrdə maddələrin qatılıqlarının təyin olunma üsulları .....	56
Fotometrik analiz metodunda seçicilik .....	60

Fotometrik analizdə optimal şeraitin təyini .....	61
Kompleks birləşmələrin spektrofotometrik analizi .....	63
Kompleks birləşmələrin tərkibinin təyini .....	64
I. İzmolyar seriyalar metodu .....	64
II. Tarazlığın dəyişməsi metodu .....	67
Molyar nisbətlər metodu (Doyma metodu) .....	67
Starik Barbanel metodu .....	68
Kompleks ionun yükünün təyini .....	70
Asmusun düzxətli metodu .....	71

### **Təcrübi hissə**

Spektro fotometrik analiz metodunda təcrübi işləri aparmaq üçün ümumi göstəriş .....	73
<b>İş №1.</b> Üç fərqli məhlulların müqayisəli spektral xarakteristikasının öyrənilməsi .....	73
<b>İş №2.</b> Sulfosalisilat turşusu ilə dəmirin (III) təyini .....	75
<b>İş №3.</b> Lantanın arsenazo III ilə təyini .....	78
<b>İş №4.</b> MnO ionu şəklində manqanın təyini .....	80
<b>İş №5.</b> Tetraoksiazon NS liqandı ilə molibdenin təyini .....	81
Ekstraksiya fotometrik metodu .....	85
<b>İş №6.</b> Ekstraksiya fotometrik metodla bismutun təyini .....	89
Flüozimetrik analiz metodu .....	91
Lüminensent analiz metodunda təcrübi işlər .....	96
<b>İş №1.</b> 2-naftol-6,8-disulfoturşunun təyini .....	96
<b>İş №2.</b> Alüminiumun 2-oksi-3-naftoy turşusu kompleksinin şüalanması ilə alüminium təyini ...	97
Analiz nəticələrinin əsas metroloji xarakteristikası.Statistik xarakteristika .....	98
Fotometrik analizin metodoloji xarakteristikası .....	101
İstifadə olunan ədəbiyyat .....	106

Nəşriyyatın direktoru:  
Baş redaktor:  
Mətbəə üzrə direktor müavini:  
Redaksiya müdürü:  
Texniki redaktoru:  
Korrektoru:  
Kompyuter tərtibçisi:

Balakişi Ağayev  
Məmməd Əlizadə  
Ələs Qasımov  
Məryəm Qədimova  
Nərgiz Quliyeva  
Lalə İsmayılova  
Azadə İmanova

Yığılmağa verilmişdir: 9.10.2001-ci il.  
Çapa imzalanmışdır: 6.12.2001-ci il.  
Kağız formatı 60x84 1/16. Həcmi 7,0 ç.v.  
Tirajı 500. Sifariş 156. Qiyməti müqavilə ilə .

---

Bakı Universiteti nəşriyyatı,  
Ünvan: Bakı - 370148, Z.Xəlilov küçəsi, 23.  
Bakı Universiteti nəşriyyatının mətbəəsi